

**Elçin İSMAYIL**

**QANLARI İLA  
DASTAN  
YAZANLAR**

**Bakı-2021**

## **Kitab Qazax Rayon İcra Hakimiyətinin təşəbbüsü və dəstəyi ilə yazılıb çap olunmuşdur**

---

---

**Elçin İSMAYIL.**

**"Qanları ilə dastan yazanlar",**

Bakı, 2021-ci il. "Azərbaycan" nəşriyyatı, 180 səhifə

*Şair-publisist Elçin İsmayılin müəllifi olduğu "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş qazaxlı şəhidlərə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, türək sözləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.*

*"Nəsillər dəyişəcək, lakin Vətən oğullarının  
xatırəsi ürəklərdə əbədi yaşayacaqdır"*

***Heydər Əliyev,  
Azərbaycan xalqının Ümummilli Lideri***

*"Vətənin, ölkəmizin müdafiəsi uğrunda  
şəhid olmuş insanların adı daim qəlbimiz-  
dədir, onların xatırəsi bizim üçün əzizdir,  
onlar bizim üçün unudulmazdır"*

***İlham Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti***



# QARABAĞ AZƏRBAYCANDIR!

---

## Şanlı Zəfər

*Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Özümüzü çox xoşbəxt adam hesab edirəm. Çünkü bu qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq.*

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Azərbaycan tarixində yeni və işıqlı bir səhifəni yatan ikinci Qarabağ savaşında qazandığımız böyük qələbə 2020-ci ilin hündürlərinə sığmayacaq bir tarixi hadisəyə çevrildi. Bu zəfər bizi 30 ilə yaxın addım-addım yaxınlaşdığını inamlı, ümidi bir sonluğa çatdırıldı, əsr-lərdən bizə miras qalmış qürurumuzu dirçəldi. Vətən mühəribəsi adı alan bu misilsiz savaş yeni bir Azərbaycan ortaya qoydu.

Azərbaycanın döyünən ürəyi sayılan cənnət Qarabağ uğrunda apardığımız qanlı-qadalı mübarizədə indiki zəfərə aparan yolun başlanğıcı ümummilli lider Heydər Əliyevin yenicə qazandığımız dövlət müstəqilliyini xilas etdiyi, yeni ərazilərin işgalinə son qoyduğunətəş-



kəs sazişində - 1994-cü il may ayının 12-də qoyulmuşdu. Atəşkəsə dair sazişlə ölkə müharibənin girdabından çıxarıldı, qələbəni təmin edəcək böyük quruculuq işlərinə başlandı. Ordu da, respublikanın müdafiə potensialının dirçəldilməsi də bu quruculuq işlərində özünə yer tutdu.

Bu siyaset cənab İlham Əliyevin prezidentliyi dövründə yüksək səviyyədə davam etdirildi. Bütün dünyanın gözü qarşısında təcavüzkarlığı dünya siyasetinin həqiqəti kimi qəbul etdirməyə çalışan erməni faşizminin belinin qırılması üçün 30 illik təşkilatlanmaya ehtiyac yarandı. Bu 30 illik fasılə xalqın yalnız səbrlə və ümidi dözdüyü uzun bir müddət deyil, həm də Azərbaycanın dövlət rəhbərliyinin haqsızlığını, siyasi həyasızlığının rəsmiləşdirilməsinə qarşı apardığı mübarizə dövrü idi.

Prezident İlham Əliyev tərəfindən Dağlıq Qarabağ ətrafında yaranmış status-kvonun qəbul etdirilməsi, işgalın rəsmiləşdirilməsi və ya pərdələnməsi cəhdələrinin qarşısı qətiyyətlə alındı. Beləliklə, "Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli yoxdur" - deyənlərə gözdağı olacaq bir potensial formalaşdırıldı. 2020-ci ildə Azərbaycanın taleyinə yazılmış Vətən müharibəsi tarixi Qələbəmizlə başa çatdı. Cəmi 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Ermənistana, faşist mahiyyətli dünya erməniliyinə və onların havadarlarına böyük bir dərs verildi. Azərbaycan xalqı və onun dövləti gücünü və qətiyyətini toplayaraq öz ərazilərini erməni işgalindən azad etdi, yeni bir tarix yazdı.

Azərbaycan xalqı sübut etdi ki, Azərbaycan xalqı ilə zor və təzyiqlə danışmaq, Azərbaycan xalqının səbr və dözmü ilə siyasi alver etmək olmaz. Kimsənin torpağına göz dikməyən Azərbaycan dövləti torpaqlarının da yad tapdağı altında qalması ilə barışmadı və bu torpaqlarda əbədi kök salmaq arzusunda olan ermənilərə layiq olduğu yerini göstərdi, müstəqil Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azərbaycanın qazandığı tarixi zəfər dəmir yumruğa çevrilmiş 3 amilin - ordu, xalq və Ali Baş Komandanın birliyi sayəsində əldə olundu.



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsi dövründəki fəaliyyəti bir daha onu göstərdi ki, ölçülüb-biçilmiş, əsaslandırılmış, bütün riskləri və təfərruatları hesablanmış rəhbərlik və təşkilatlılıq olmadan müharibədən qalib çıxmış mümkün deyildir. Prezident İlham Əliyev belə keyfiyyətlərə malik olduğunu nümayiş etdirdi. Ali Baş Komandanın böyüklüyü ondadır ki, əvvəlcədən bütün bu məsələləri dəqiqliklə hesablaya və sonra da öz ordusunu və xalqını qələbəyə apara bilir. Prezident İlham Əliyev, məhz belə - öz ölkəsinin potensialını dəmir yumruğa çevirməyi bacaran və tarixi qələbəyə aparan müzəffər bir komandandır.

Ali Baş Komandan İlham Əliyevin bəyan etdi ki: "Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Biz öz tarixi missiyamızı şərəflə yeriñ yetirdik, işgal olunmuş torpaqları düşməndən azad etdik".

İlham Əliyev qeyd elədi ki, "Bu böyük tarixi zəfəri qazanan Azərbaycan Ordusu, onun qəhrəman əsgər və zabitləridir. Onlar torpağımıza düşməndən qarış-qarış azad edə-edə bu qələbəni, bu zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Bayraqı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər".

Vətən müharibəsində Azərbaycan Ordusu yüksək peşəkarlığı və qətiyyətli hücumları sayəsində böyük zəfərə addım-addım yaxınlaşmaq mümkün oldu. Azərbaycan Ordusu bir dəfə də olsun tutduğu mövqelərdən geri çəkilmədi, yalnız və yalnız irəli getdi. Ordumuz tərəfindən 44 günlük müharibənin gedişində Azərbaycanın 300-dən çox işgal altında olan yaşayış məntəqəsi azad edildi.

Bütün Qarabağ üçün hərbi-strateji əhəmiyyət kəsb edən Şuşa şəhərinin əl keçirilməsi düşmənin hərbi süqutuna yol açdı. Azərbaycan Ordusunun zəfər yürüşünə duruş gətirə bilməyən Ermənistən rəhbərliyi məğlub duruma düşdüyüünü etiraf etməli oldu. Nəticədə 2020-ci il noyabr ayının 10-da Rusiya Prezidentinin, Azərbaycan



Respublikası Prezidentinin və Ermənistanın baş naziri birgə Bəyanat imzaladılar. Bu Bəyanat, əslində, Ermənistana üçün kapitulyasiya aktı oldu və Ermənistana rəhbərlik edən xunta, dünya erməniliyi və onların havadarları Azərbaycan Prezidentinin, Müzəffər Ali Baş Komandanın iradəsini qəbul etməli oldular. Həmin Bəyanata əsasən, noyabr ayının 20-də Ağdam rayonu, 25-də Kəlbəcər rayonu və dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan Ermənistanın işğalından azad olundu.

44 gün davam edən Vətən müharibəsinin gedişində İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu XXI əsrin yeni müharibəsinin aparılmasının nümunəsini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi: "Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparır. XXI əsrдə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib".

Vətən müharibəsində yazılan şərəfli tarixin başlıca qəhrəmanları Azərbaycan övladlarıdır. Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev də öz çıxışlarında böyük məmnunluq və minnətdarlıqla qeyd edib: "Bu qələbənin səbəbkəri Azərbaycan xalqıdır. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır".

Vətən müharibəsində xalqımız iqtidar-xalq birliyini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsinin başlanması ilə Azərbaycan xalqı öz dövlətinə dünyani heyrətə gətirəcək bir həmrəylik nümayiş etdirdi və bütün xalq yaşıdan və harada yaşamasından asılı olmaya-raq, Vətən torpaqlarının müdafiəsi üçün nəinki Ali Baş Komandanının yanında olmağa, hətta onun bir əmri ilə cəbhəyə yollanmağa hazır olduğunu ortaya qoydu. Bütün dünya Ali Baş Komandan-Xalq vəhdətini öz gözləri ilə gördü. Dövlət başçısı İlham Əliyevin vurğu-



## **Elçin İSMAYIL**

---

ladığı kimi: "Bu gücün dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz".

Vətən müharibəsinin başlaması ilə Azərbaycanın yaşayış məntəqələrinin, xüsusilə, döyük bölgəsinə yaxın olan yaşayış məntəqələrinin hər bir evi bir səngərə çevrildi, erməni faşizminin dinc əhaliyə qarşı apardığı vəhşiliyin qarşısında təpərli bir müqavimət ocağı oldu. Kimsə erməni vəhşiliyinə boyun əyib ev-eşyini tərk etmədi, yersiz təşvişə və həyəcanlıra yer vermedi. Əksinə, xalq öz təpəri ilə mübarizə meydانında, əsgərlərin yanında, dövlətin ətrafında olduğunu göstərdi. Erməni vəhşiliyinin qurbanı olan günahsız insanların faciəsi isə bütün xalqın faciəsinə çevrildi. Bu birlik, ümumi əzmkarlıq, cəbhəyə bağlı olan həmrəylik isə Azərbaycan Ordusuna güc-qüvvət verdi, tarixi qələbəyə aparan yola işiq tutdu.

Vətən müharibəsi günlərində Azərbaycan Prezidenti xalq və millet maraqlar üçün böyük fədakarlıq, ardıcılıq, məntiq və təmkin göstərdi. Ölkə başçısının aydın təfəkkürü, təmkini və səriştəsi diplomatiya və informasiya cəbhəsində Azərbaycana qarşı istiqamətlənmiş yırtıcı, pozucu cəhdələri alt-üst etdi və Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırıldı.

Böyük Qələbə xəbəri ilə bağlı xalqa müraciətində İlham Əliyev təntənə ilə bildirdi: "Özümü çox xoşbəxt adam hesab edirəm. Çünkü bu qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu gösterdi. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacaq. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir".

Öldə edilən bu böyük zəfər həm də hər bir azərbaycanının quru runun təcəssümüdür. Bu Zəfərin baş memarı və bu qürurun baş qəhrəmanı isə ərazi bütövlüyüümüzün bərpası ilə müstəqilliyi bir daha daimi, əbədi və dönməz olan Azərbaycanın tarixində ilk Müzəffər



Ali Baş Komandan adı qazanan Prezident İlham Əliyevdir.

Müharibə amansız döyüslərdən keçir, nahaq qanlar töküür, qələbə itkisiz əldə olunmur. Vətən müharibəsində yaralananlarımız da oldu, öz şirin canından keçərək şəhid olanlar da. Respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Qazax rayonunda da şəhidlər böyük hörmət və sonsuz ehtiram göstərilir. Qazax şəhərinin mərkəzində vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda canından keçib şəhidlik zirvəsinə yüksəlmiş oğullarımızın xatirəsinə Şəhidlər Abidə Kompleksi ucaldılmışdır. Rayonun Hüseynbəyli kəndində şəhidlər qəbiristanlığı, Daş Salahlı, Çaylı, Xanlıqlar, İkinci Şıxlı, Yuxarı Salahlı kəndlərində də şəhidlər xiyabanları salınmış, Vətən yolunda əbədiyyətə qovuşmuş insanların xatirəsi əbədiləşdirilmişdir.

Hörmətli oxular! Sizə təqdim edilən bu kitabda 27 sentyabr 2020-cil tarixində başlayıb 10 noyabra qədər davam edən, Şanlı Azərbaycan Ordusunun böyük Qələbəsi ilə başa çatan İkinci Qarabağ savaşında - Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş qazaxlı oğulların keçdikləri döyüş və həyat yolları qələmə alınmış, yaddaşlardan silinməyən xatirələri əbədiləşdirilmişdir. Kitabda hər bir şəhid haqqında ətraflı məlumat verilmiş, zirvələrə ucalmış ömr yollarına işiq salınmış, sönməz xatirələri ehtiramla yad edilmişdir.

Bu kitabı yazmaqla nisgilli anamıza, dərdli bacımıza, qaşları çatılmış atamıza "Ağlama", - deyirəm. Çünkü şəhidlər öz qanları ilə dastan yazaraq, ulu Allahın müqəddəslərinə çevrilib, öz ölümləri ilə ölüməzlik qazanmış, cənnətin qapılarını üzlərinə açmış, əbədiyyətə qovuşmuş bəndələrdir. Bütün şəhidlərə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyir, ən böyük ehtiramımı bildirirəm.

**Elçin İSMAYIL,  
şair - publisist**



## Lalə Məzarlığı

*Gedib Qarabağı onlar aldılar,  
Canı yurda, elə qurban etdilər.  
Şəhid olmadılar şəhid oğullar,  
Qarabağda yaşamağa getdilər!*

*O biri dünyaya köçməyibdilər,  
Hər birindən bir nur, ir işiq qalıb.  
Burda ömürləri yarımcıq deyil,  
Burda əkinləri yarımcıq qalıb.*

*Tutub əllərindən balalarının,  
Hazırlaşır "Xarı bülbül" deməyə.  
Gedəmməz hər oğul... torpaq altda da,  
Yarı gül, yarı da bülbül dərməyə!*

*Onlar sahib çıxdı yurd yerlərinə,  
Onları bu ruhdu, eşqdi yaşadan.  
Dayanıb əl edir biri-birinə,  
Biri Cəbrayıldan, biri Şuşadan!*

*Gedirlər at üstə çapırmış kimi,  
Aşır iş-gücləri başlarından, bax.  
Vətən bayraqından öpürmüş kimi,  
Öpürlər Vətənin daşlarından, bax!*

*Tapırlar, qoyurlar ayağı üstə,  
Od üstdən odlara qalanmış kəndi.  
Onların evləri dağulmuş şəhər,  
Onların villası talanmış kənddir.*

*Bir an boş vaxtları yoxdu, görərsən,  
Əbədi əkində, biçindədirlər.  
Burda - al geyinmiş məzarlarında,  
Orda - lalələrin içindədirlər!*



## "Rəşadət" ordenli kapitan



Bu ali mükafata Vətən müharibəsində göstərdiyi ığidliyə və qəhrəmanlığa görə təltif olunmuşdur kapitan İmamverdi İsmayılov. Ölkcə başçısı tərəfindən verilən bu orden onun şücaətinin, peşəkarlığının, qorxmazlığının, ən nəhayət, qəlbində olan Vətən sevgisinin ən böyük mükafatı idi. Bu ali mükafat od-alovun içindən düşən dümağ şəfəq, səngərdə keçən gecələrin üzünə doğan al günəşdir. "Rəşadət" ordeni ata haqqı kimi, ana südü qədər halaldır yenilməz kapitana.

**İsmayılov İmamverdi Yoloğlu oğlu** 1 may 1989-cu ildə dünyaya gələn gündən güllə səsləri eşitmış, müharibə ab-havasında böyümüşdü. Doğulduğu Qazax rayonunun Aşağı Əskipara kəndi düşmən istilasının qurbanı olmuş, yaşıdlıqları evə ermənilər tərəfindən atılmış top mərmisi düşmüştü. Ona görə də İmamverdi uşaqlıqdan düşmənə nifrət hissələri ilə böyüyürdü.

Kəndləri işgal olunduğu üçün 1992-ci ildə Qazax şəhərinə köçmiş, köckünlük həyatı yaşamağa başlamışdır. Atası Yoloğlu kişi danışır:

-Qazaxda hərbi şəhərcikdə məskunlaşdığınıza üçün İmamverdi hər gün hərbçiləri görür, onlarla təmasda olur, bu da onun gələcək arzularının formallaşmasına öz təsirini göstərirdi. Ona görə də uşaq



## **Elçin İSMAYIL**

---

yaşlarından hərbçi olmayı, düşmənlərdən qisas almağı qarşısına məqsəd qoymuşdu. Onun bu arzuya düşməsində əmisi, polkovnik-leytenant Kamal İsmayılovun da az təsiri olmadı.

1995-ci ildə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə daxil olan ilk gündən İmamverdi İsmayılov dərslərini yaxşı oxuyur, biliyi və nizam-intizamı ilə fərqlənirdi. Dərslərindən yüksək qiymətlər almasına baxmayaraq, 2003-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini dayandırıb arzularının dalınca getdi. Həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olaraq düz 3 il oxudu. 2006-ci ildə həmin liseyi bitirdikdən sonra təhsilini davam etdirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2010-cu ildə isə Ali Hərbi Məktəbi qurtars, 1 il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil aldı.

2011-ci ildə İmamverdi İsmayılov leytenant rütbəsi almış, peşəkar hərbçi kimi yetişmişdi. Xidmətə başladığı ilk gündən nizam-intazama riayət edir, öz vəzifəsini ləyaqətlə yerinə yetirirdi. Qusar rayonunda, eləcə də Sumqayıt, Bakı və Mingəçevirdəki "N" sayılı hərbi hissələrdə qüsursuz xidmət edərək Müdafiə Nazirliyi tərəfindən təltiflərə layiq görülmüşdü. İmamverdi İsmayılov "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları və "Qüsursuz xidmət görə" III dərəcəli medalla təltif olunmuş, fəxri fərmanlar alılsıdı. Bununla bərabər, xidmətdə də irəliləmiş, artıq 2017-ci ildə kapitan rütbəsi almış, "N" sayılı hərbi hissənin Maddi Təchizat üzrə xidmət rəisi olmuşdu.

Həyat yoldaşı Vəsilə xanım deyir:

-İmamverdi torpaqlarımızın işğal altında olmasına dözə bilmirdi, həmişə intiqam almaq hissi ilə yaşayırıdı. 2020-ci ilin iyulunda Tovuz istiqamətində ermənilərin növbəti təxribatları nəticəsində general-major Polad Həşimov və bir neçə zabitimizin şəhid olması xəbəri İmamverdini düşmənə qarşı daha da hiddətləndirmişdi.

Vətən müharibəsi başlayanda həmlə taborunun qərərgah rəisi



olan İmamverdi İsmayılov 27-28 sentyabrda Goranboyun Gülüstan kəndi istiqamətindən irəliləyərək qarşıya qoyulmuş Murovdağ yüksəkliyinin alınması əmrini bir nəfər itki ilə yerinə yetirmişdir. Təcrübəli bir zabit kimi döyüş planlarını özü hazırlayır, istiqamətləri dəqiq müəyyənləşdirərək bütün detalları nəzərə alırdı. Əsgərlərin sonsuz hörmətini, böyük rəğbətini qazanmışdı İmamverdi İsmayılov. Baş leytenant Bəxtiyar Xəlilov danışır ki, Suqovuşanın azad olunması əməliyyatında biz dedik ki, "Komandir siz irəlidə getməyin". Bu vaxt İmamverdi İsmayılov bizim fikrimizə etiraz edərək "Mən də sizin kimi bir əsgərəm"- dedi və döyüşə girdi. Bu, onun vətənpərvərliyindən, torpağı canı qədər sevməsindən, şücaətindən irəli gəlirdi.

2020-ci il sentyabrin 29-u idi. Talışkəndin və orada olan yüksəkliyin alınması əmri verilmişdi. Tapşırıq nəyin bahasına olursa-olsun, yerinə yetirilməli idi. Ona görə də səhər tezdən iki yan istiqamətdə irəliləyərək düşmənin arxasına keçmişdilər. Taborun piyada döyüş maşınlarından (PDM) biri vurulmuşdu. İmamverdi İsmayılov ratsiya ilə əlaqə saxlayıb onlara texnika göndərilməsini istədi. Bir az keçmiş PDM-in səsi gəldi. Onlara kömək gəldiyini düşündükləri zaman düşmənlə qarşılaşdırılar. Güclü atışma başladı. Bu zaman döyüşçülərdən biri "Komandiri vurdular"- deyə qışkırdı. "Komandırə heç nə olmasın"- deyən əsgərlər bu dəfə onu qoruya bilmədilər. Həmin gün 31 yaşlı gənc kapitan İmamverdi İsmayılov döyüş meydanında şəhid oldu, canını bütün varlığı ilə sevdiyi Vətənə qurban verdi. Komandiri olduğu şəxsi heyət həmin döyüşdə düşmənin texnikasını və canlı qüvvəsini məhv edərək komandirlərinin və döyüş yoldaşlarının elə yerindəcə qisasını aldılar.

Şəhid kapitanın gösterdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Kapitan İmamverdi İsmayılov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik et-

## *Elçin İSMAYIL*

---

diyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə III dərəcəli "Rəşadət" orde ni ilə təltif olunmuşdur. O, ölkə başçısının eyni tarixli digər Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə də təltif edilmişdir.



## Doğum gündündə şəhid oldu



İnsan ömrünün başlangıcı da var, sonu da. Amma elə ömürlər var ki, o sona çatandan sonra da davam edir, bir ulduza çevrilib başımız üstündə alışib yanır, bizimlə birlikdə ömür sürərək yaşayır. Belə ömrə yalnız Vətən, Torpaq uğrunda şəhid gedənlər layiq olur, bu ali zirvəyə ucalaraq insan yaşadıqca daima yaşayır, hörmətlə xatırlanaraq əbədiyyət qazanır.

Elə ömürlər də var ki, başlangıcı ilə sonu eyni günə təsadüf edir, dünyaya gəlməyi ilə dünyadan köçməyi bir günə düber

şür, doğum və ölüm günü bir tarixə yazılır. Bu da Tanrıdan gələn bir iltifat, Allahın bir möcüzəsidir. Həm şəhidlik zirvəsinə qalxmaq, həm də doğum günü ilə şəhadəti eyni günə düşmək nadir hadisələrdən biri, hər insana nəsib olmayan bir haldır. Şəhid kapitan **Pənahov Rövşən Mahmud oğlu** belə bir ömür yaşayıb - nümunə olası, qürurla qeyd ediləsi və tarix boyu yaşaması bir ömür. 2 oktyabr 1989-cu il və yenə də 2 oktyabr, amma bu dəfə 2020-ci il.

Qazax rayonunun Birinci Şıxlı kəndində ziyalı ailəsində dünya-ya göz açan Rövşən Pənahov 1995-2004-cü illərdə Birinci Şıxlı kənd ümumi orta məktəbində oxumuş, sonra təhsilini Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində davam etdirərək 2006-ci ildə orta təhsilini başa vurmuşdur. Vətənpərvər, torpağını, vətənini bütün varlığı ilə sevən Rövşən Pənahovun həyatı həmin il-

## *Elçin İSMAYIL*

---

dən sonra hərbi ilə bağlı olmuş, ömrünün qalan hissəsini bu amala sərf etmişdir.

Rövşən Pənahovun qısa, lakin şərəfli bir ömür tarixçəsi var. Bu ömür tarixinin hər səhifəsi hərbi ilə, vətənpərvərliliklə bağlıdır. Bu ömür tarixini vərəqlədikcə gözlərimiz önündə vətənini bütün varlığı ilə sevən bir insanın, torpaq yolunda canından keçməyə hazır olan mərd və cəsur bir hərbçinin surəti canlanır.

Hərbçi olmaq Rövşən Pənahovun ən böyük arzusu idi. Ona görə də 2006-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2010-cu ildə həmin Ali Hərbi Məktəbi bitirdikdən sonra 1 il təlim keçmək üçün Bakıda müxtəlif hərbi hissələrdə xidmət etmişdir. Sonra 2011-ci ildə Naftalan şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət göstərmişdir. 2014-2020-ci illərdə onun xidmət yolu müxtəlif hərbi hissələrdən keçmişdir. Rövşən Pənahovun xidməti, tapşırıqları yerinə yetirməsi, ümumiyyətlə, bütün fəaliyyəti nümunəvi idi. Ona gərə də Müdafiə Nazirliyi tərəfindən medallarla təltif olunmuşdur. 24.06.2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrin 95 illiyi" yubiley, 26.06.2017-ci ildə "Qüsursuz xidmətə görə" III dərəcəli və 26.06.2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunmuşdur. Eyni zamanda, bir neçə Fəxri Fərman da almışdır. Təhsil aldığı vaxtla bir yerdə 15 il qüsursuz xidmət göstərmişdir.

Onun hərbi təhsil və xidmət tarixi zəngin olduğu qədər keçdiyi döyüş yolu da zəngin və nümunəvidir. Kapitan Rövşən Pənahov Vətən müharibəsi başlayan gündən şəhid olana qədər düşmənə qarşı rəşadətlə döyüşmiş, sözün əsl mənasında qəhrəmanlıq göstərmişdir. Müharibədə motoatıcı bölüyün böyük komandiri olmuşdur. O, mühəribəyə Murov dağı uğrunda gedən vuruşmalardan başlamışdır. Sonra Kəlbəcər rayonunun azad olunması zamanı döyüş meydanında mərqliklə vuruşmuş, düşmənin başına od yağırmışdır.

Atası Mahmud müəllim, anası Rəna xanımla tez-tez telefonla əla-qə saxlamış, ordumuzun kəndləri necə azad etməsindən qürurla da-



nışırımış. Sentyabrın 30-da həyat yoldaşı Arzu xanıma zəng edib qızı Nilayı, oğlu Elayı soruşub. "Narahat olmayın, hər şey yaxşıdır"- deyib. Və son...

2 gün sonra, oktyabrın 2-də Kəlbəcərin Ömər dağ yüksəkliyində düşmənin atdığı minaməyt mərmisi nəticəsində aldığı yaradan şəhid olmuşdur. Həmin günü 31 yaşı tamam olacaqdı.

Qəhrəman kapitan Birinci Şıxlı kənd qəbiristanlığında torpağa tapşırılmışdır.

Göstərdiyi igidlilik Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Rövşən Pənahov ölümündən sonra ölkə başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**İgidliyə görə**", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "**Kəlbəcərin azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.



## Bir oğul tanıyorum...



Azərbaycanın ərazi bütövlüyüünün təmin olunmasında igidlik və şücaət göstərmiş baş leytenant **Hüseynov Nəbi Hacıba-la oğlu** haqqında yazıya onun layiq olduğu misralarla başlamaq isteyirəm:

*Bir oğul tanıyorum - mərd,  
ucaboy, gen sinə,  
Bir oğul tanıyorum -  
oğul deyirəm sənə.*

Bəli, mən bir oğul tanıyorum, elə bir oğul ki, ömrünün ilk bahar çağında şəhidlik zirvəsinə ucalaraq öz adını təkcə ailəsinin, doğmalarının deyil, bütün Azərbaycan xalqının əbədi olaraq yaddasına həkk edə bildi. Bir oğul tanıyorum, elə bir oğul ki, torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsinin başladığı ilk gündən savaşa atılıraq Murovdağın, Cəbrayılin, Füzulinin müxtəlif kəndləri və şəhər istiqamətində gedən döyüslərdə əsl igidlik nümayiş etdirdi, torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq göstərdi.

*Əzizim sözə qaldı,  
Bir şirin sözə qaldı.  
Yad qovuldu dağlardan,  
El-oba bizə qaldı.*



Nəbi Hüseynov 9 iyul 1992-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya göz açmışdır. 1998-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində oxumuş, 2006-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 2007-ci ildən ona ana qədər doğma olan kənddən yol alaraq arzularının arxasında getmişdir. Gəmi qayasını qucaqlayıb axan Kür çayı sanki bir bayati söyləmiş:

*Burda yolum oldu tən,  
Varmı bu yoldan ötən.  
Bu dünyada şirin şey,  
Bir anadır, bir Vətən.*

Bəli, Nəbi anası qədər sevdiyi Vətəni qorumaq, onun düşmən tap-dağı altında haray çəkən torpaqlarını azad etmək üçün hərbi yolu seçmişdi. Ürəyində kök atmış arzulara qovuşdurən bu yol onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə götirmiş, 2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil almışdır. Nəbi Hüseynov başladığı yolu davam etdirərək hərbi təhsilini daha da artırmaq üçün 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra bir il Tədris Təlim Mərkəzində (TTM-də) olmuş, hərbi sahədəki biliyini daha da mükəlməlləşdirmiş, təcrübəsini daha da artırmışdır. Təhsilini başa vurduqdan sonra 2020-ci ildə Vətən müharibəsi başlayana qədər müxtəlif hərbi hissələrdə nümunəvi xidmət etmiş, zabit kimi öhdəsinə düşən tapşırığı vaxtlı-vaxtında yerinə yetirmişdir.

Atası Hacıbala övladı barədə danışarkən xüsusi olaraq vurğuladı ki, Nəbidən söz almaq mümkün deyildi. Anası Gülarə xanım ağlaya-ağlaya deyir ki, "mənə - doğma anasına da bir söz demir, hara getdiyi, nə iş gördüyü, nə baş verdiyi barədə bir kəlmə də olsun belə danışmırı". Bu da Nəbi Hüseynovun əsl peşəkar hərbçi olmasından irəli gəlirdi. Bibisi Bəsti xanım danışır ki, "sentyabrın 20-də axırıncı dəfə evə gəlib palтарlarını yiğidişdirmağa başladı. Hara getdiyini soru-



## **Elçin İSMAYIL**

---

şanda: "5-6 günə gələcəyəm"- deyərək getdi. Bir daha onu görmədim".

Belə qapalı olmasının nəticəsidir ki, ailə üzvlərinin Nəbi Hüseynovun keçdiyi döyük yolu barədə çox az məlumatları var. Bildikləri-ni isə Nəbinin dəfnində iştirak edən, onun yas mərasimini gələn hərbçi yoldaşları danişiblər.

Müharibə. Bu qan-qada ilə Nəbi hələ 2016-cı ilin aprelində qarşılaşmışdı. Onun necə olduğunu yaxşı bilirdi, ağrı-acılarına bələd idi. O, Aprel döyüslərində mərdliklə vuruşmuş, dəfələrlə ölümlə üz-üzə gəlmiş, öz bacarığı, mərdliyi sayəsində düşməni məhv edərək döyüslərdən qalib çıxmışdı. Bu tarixi döyükdən sonra Nəbi Hüseynov Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ-də) baş kəşfiyyatçı kimi xidmət etməyə başlamış, qrup komandiri olmuşdur. Nəbi XTQ-də xidmət etməsindən qürur duyurdu.

Yoldaşları danişir ki, Murovdağ yüksəkliyinin alınması uğrunda başlayan hərbi əməliyyatda ilk atəş açan məhz Nəbi Hüseynov olmuşdur. Oradan Kəlbəcərə doğru 15 km irəliləyiblər. Nəbi Hüseynov sonra Füzulinin, Cəbrayılın azad olunması uğrunda gedən hərbi əməliyyatlarda fəal iştirak edib. Döyük yoldaşlarının dediyinə görə, həmişə öndə olur, döyükə tək girirdi. Ona görə ki, çox qorxmaz, mərd və mübariz idi.

Oktyabrın 8-dən 9-na keçən gecə Füzulidən Hadrut istiqamətinə doğru irəliləyirdilər. Nəbi Hüseynov yenə də qanlı döyükə girmişdi. Bu zaman qəfil düşmən gülləsi onu yaralayıb. Lakin o, yaralı olmasına baxmayaraq, döyük meydandan çıxmayıb, 4-5 saat vuruşub. Hətta yaralı-yaralı əmr də vermiş. Axıra qədər düşmənə qarşı mərdliklə mübarizə aparan igid zabit elə səngərdəcə 9 oktyabr 2020-ci il tarixində şəhid olub. Döyük yoldaşları igid zabitin qanını yerdə qoymayıb, düşməni darmadağın edərək əmri yerinə yetiriblər.

Baş leytenant Nəbi Hüseynov ölümündən sonra Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Qarabağ**" ordeni ilə təltif edilmişdir. O, ölkə başçısının 15 dekabr 2020-ci il ta-



rixli Sərəncamına əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tərixli Sərəncamına əsasən isə "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.



## Arzusu general olmaq idi



Qazax rayonunun Qarapaq kəndində yaşayan Nəsibovlar ailəsində hərb sahəsinə böyük rəğbət var idi. Bu da səbəbsiz deyildi. Evdə demək olar ki, hamı hərbi forma geyinirdi. Ailənin başçısı, Xaliddinin atası Vaqif bu sahədə qulluq edirdi, gizir idi. Əmiləri Məmmədəli, İlqar da hərbçi idilər. Babası Mahmud Həmzəyev general-major rütbəsinə qədər yüksəlmışdı.

**Nəsibov Xaliddin Vaqif oğlu** 17 iyul 1998-ci ildə belə

bir ailədə doğulmuşdu. Atası hərdən bir onu özü ilə birlikdə hərbi hissəyə aparır, öz peşəsindən danışındı. Xaliddin belə bir mühitdə böyüyür, hərb sahəsinə olan sevgisi ildən-ilə artırdı.

Bu səbəbdən də 2004-cü ildə Qazax şəhər M. Hüseyn adına tam orta məktəbdə oxuyanda təhsilini axıra qədər davam etdirmədi, 2012-ci ildə səkkizinci sinfi bitirəndən sonra sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək yüksək balla qəbul olundu. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin sırlarınə dərinən yiyələndi. Sonra təhsilini davam etdirərək Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil oldu, ali təhsilli zabit kimi yetişdi. 2019-cu ildə həmin məktəbi bitirib avqust ayının 1-dən leytenant hərbi rütbəsində xidmətə başladı. Arzusu Vətənə şərəf-lə xidmət edib gələcəkdə general olmaq idi. Bu məqsədlə təhsil-

də olduğu kimi, xidmətdə də öz nizam-intizamı, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməsi ilə fərqləndi. Xaliddin Nəsibov çox qayğıkeş, vicdanlı insan, mərd, qorxmaز, vətənpərvər zabit idi. Döyüşdə nümunə göstərək həmişə qabaqda özü gedir, əsgər və zabitlərə ruh yüksəkliyi verirdi.

Bacısı Goyçək xanım danışır ki, Xaliddin hələ orta məktəbdə oxuyanda şeirlər yazırıdı. Vətənə, torpağa, anaya məhəbbətlə həsr etdiyi şeirlərinin ilk oxucuları biz idik. Bu misralar onun qəlbinin ilk çırpıntıları idi.

*14 yaşından mən forma geyirəm,  
Vətəni canımdan artıq sevirəm.  
Bu şeri yazmaqda məqsədim budur,  
Azərbaycan oğlu, Vətəni qoru.*

Xaliddin Nəsibov Vətən müharibəsi başlayanda motoatıcı taborun tağım komandiri vəzifəsində xidmət edirdi. İkinci Qarabağ savaşına ilk dəfə Xocavənd rayonunun düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə başladı. Separatçıların ən böyük qüvvəsi burada idi. Buna baxmayaraq, əsgər və zabitlərimiz mərdlik və şücaət göstərərək düşmənə sarsıcı zərbələr endiriblər. Döyüşçülərimiz Xocavəndə doğru 3 istiqamətdən hərəkət edərək düşmən səngərinin arxasına keçib canlı qüvvəsini və texnikasını məhv ediblər. Xaliddinin komandır olduğu taqım qanlı döyüşlər apararaq Xocavəndə birinci girib. Bu şücaətinə və igidliyinə görə Müdafiə Nazirinin şəxsi heyət üzrə müavini Kərim Vəliyev döyüş meydanında Xaliddin Nəsibova baş leytenant rütbəsi verib. O, 15 oktyabr 2020-ci ildə böyük komandırı vəzifəsinə təyin olunub.

Vətən müharibəsində onunla bir döyüşmiş hərbçilər Xaliddin Nəsibov haqqında çox yüksək fikirlər söyləyirlər. Tabeliyində ol-

muş əsgərlərdən Şahbuz Cəfərov, Nəriman Binnətov, Ayxan Qasımlı deyirlər ki, Xaliddin Nəsibov çox vətənpərvər insan, qorxmaz komandır idi. Döyüşə həmişə birinci özü girir, daim irəlidə gedirdi. O, öz mərdliyi ilə şəxsi nümunə göstərərək biz əsgərlərə mənəvi ruh verir, qələbəyə səsləyirdi.

Əsgərlərinə həm komandır, həm döyüş yoldaşı, həm də etibarlı dost idi Xaliddin Nəsibov. Döyüşçülər öz komandirlərinə güvənir və ondan nümunə götürürdülər.

Əmisi Məhəmmədəli danışır ki, bir dəfə Xaliddin hərbi lisey-də oxuyan oğlanlarımla birlikdə mənə "Sənə hansı hədiyyəni alaq?" deyə sual etdilər. Mən də cavabında dedim ki, mənə Qarabağı alın, başqa heç nə istəmirəm. İllər keçəndən sonra gördüm ki, bizim vaxtilə edə bilmədiklərimizi bu gənclər edib, Qarabağı aldalar.

Kursant yoldaşları danışır ki, Xaliddin hamımızdan fədqlənirdi. Çox nizam-intizamlı, çalışqan və böyük arzularla yaşayan bir gənc idi. Asudə vaxtlarımızda biz gördüklərimizdən, sevdiyimiz qızlardan danışirdıq. Xaliddinin fikri isə yalnız təhsilində və öz tükənməz arzularında idi. Buna görə də biz hamımız onun gələcəkdə hərb sahəsində yüksək nailiyətlər əldə edəcəyinə inanırdıq.

Anası Sevda xanım danışır:

-Mənə çox bağlı idi Xaliddin. Ürəyindən keçənləri həmişə mənə danışır, istəklərini mənimlə bölüşürdü. Arzusu general olmaq idi. Noyabrın 2-də sonuncu dəfə də mənimlə danışdı.

Nə qədər ağır olsa da mən bu sözləri yazıram. 22 yaşlı gənc zabit sonuncu dəfə 6 noyabr 2020-ci il tarixində Xocavənddə döyüşüb. Qanlı döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlib. General olmaq arzusunda olan baş leytenant döyüş meydanında əbədiyyətə qovuşub. Qarapapaq kənd qəbiristanlığında dəfn olunub. Subay idi.

Xaliddin Nəsibov ölümündən sonra Prezident İlham Əliyevin



15 dekabr tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.



## 22 yaşı yenicə tamam olmuşdu...



Hələ nə yaşı var idi ki... Həyat bağçasında açılmaqdə olan tumurcuq idi hələ. Nəhəng ağacın ömür adlı budağından pöhrə verib boy atacaqdı indən belə. Hələ nə yaşı var idi ki, Elmarın. 22 yaşı yenicə tamam olmuşdu. Sonuncu dəfə yaşını keçirməyə macal da tapmamışdı. "Allah qoysa, sonra qeyd edərəm"- demişdi. Yaşının az olmasına baxmayaraq, arzuları böyük, istəkləri sonuz idı Elmarın. Bu yaşında əldə etdiklərini də öz zəhməti, öz gücü ilə qazanmışdı. Hələ yaşamalı günləri, ömür sürməli illəri qabaqda idı. Hələ nə yaşı var idi ki...

**Bayramlı Elmar Isa oğlu** 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya gəlmışdi. 1 sentyabr 2005-ci ildə isə Birinci Şıxlı kənd natamam orta məktəbin birinci sinfinə gedib oxumağa başlamışdı. Təhsil aldığı ilk gündən dərs-lərini əla oxuması, yüksək təlim-tərbiyəsi ilə müəllimlərin diqqətini özünə cəlb eləmişdi. Aradan neçə illər keçməsinə baxmayaraq, müəllimləri yenə də onu xatırlayır, məmnunluq hissləri ilə anırlar. Elmarın müəllimi olmuş Elman Vəliyev deyir:



-Məktəbdə Elmar bütün uşaqlardan fərqlənirdi. Fənlərin hamisində yüksək qiymətlər alırdı. "Bilmirəm" sözü ona yad idi. Tərbiyəsi də oxumağı kimi çox yüksək idi. Həmişə özünü çox nizam-intizamlı aparır, qayda-qanuna riayət edirdi.

Elmar Bayramlı kənddə nənə-babasının himayəsində yaşayırdı. O, məktəbin doqquzuncu sinfini fərqlənmə ilə bitirdikdən sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köcdü. Bununla da onun kəndlə bağlı uşaqlıq illəri başa çatdı. Təhsilini şəhərdəki 24 nömrəli məktəbdə davam etdirib on birinci sinfi bitirdi. Qarşında onu böyük uğurlar gözləyirdi. Amma o, başqa yolu seçdi. Bəlkə də Elmar gələcəkdə yüksək səviyyəli elm adamı, tanınmış mütəxəssis, böyük bir iş adamı olacaqdı. Bəlkə də... Buna potensialı da var idi. Amma "Arzun hara, mənzilin də ora" deyərək öz arzularının dalınca gedib hərbi sahəni seçdi.

Ona görə də Elmar Bayramlı 2016-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq təhsilini bu sahədə davam etdirdi. 2020-ci ilin iyun ayında həmin məktəbi bitirib leytenant rütbəsi aldı.

Anası Amalya xanım deyir ki, Elmar danışmağı sevməzdı. Adəti üzrə adı qaydada zəng edir, hal-əhval tutduqdan sonra sağollaşırırdı. Bir dəfə gördüm Elmar telefonla görüntülü zəng elədi. Təəccübəldim, heç belə zəng etməzdi. "Ana, haqqını halal ele" - dedi mənə. Başa düşmədim ki, niyə belə deyir. Sən demə, müharibəyə gedirmiş, mən həyəcanlanaram deyə, deməyib. Sonuncu dəfə onda gördüm oğlumu.

Müdafıə Nazirliyinin "N" sayılı hərbi hissəsində tağım komandiri vəzifəsində leytenant rütbəsində döyüş bölgəsində xidmətə başlamışdı öz xahişi ilə. Çünkü torpaqlarımızın işgal altında olması fikri ona rahatlıq vermirdi. Düşməndən intiqam almaq, işğal altında olan torpaqlarımızı düşmən tapdağından



## **Elçin İSMAYIL**

---

azad etmək arzusu ilə yaşayırıdı Elmar Bayramlı. Bu arzunun reallaşması isə ancaq döyüslərdən keçirdi.

Döyüsmək və düşməndən intiqam almaq Elmar Bayramlıının ən böyük amalı idi. 2020-ci ilin iyulunda Tovuz istiqamətində ermənilərin növbəti təxribatlarının qarşısını alan zaman Elmar Bayramlı da döyüslərdə iştirak etmişdi. General-major Polad Həsimovun şəhid olması Elmarı düşmənə qarşı daha da hiddətləndirmişdi.

Vətən müharibəsi başlayanda Elmar Bayramlı döyüslərə boyuk intiqam hissi ilə qatılmışdı. Ona görə də mərdliklə vuruşur, əsl qəhrəmanlıq göstərirdi. Sentyabrın 30-da Tərtər rayonunun Talış kəndi istiqamətində hücum əmri almışdilar. Səhər tezdən əməliyyat başlayanda Elmar Bayramlı sol ayağından yaralanmışdı. Tibbi yardım alan kimi, qanı heç kəsməmiş yenidən döyüş meydanına atıldı. Amma düşmən gülləsi axıra qədər döyüşməyə aman vermedi. Elmar Bayramlı bu dəfə minaatandan atılmış mərminin qəlpəsindən ağır yaralandı və döyüş meydanında qəhrəmançaşa şəhid oldu. 22 yaşı gənc leytenantın arzuları yarımcıq qaldı. Hələ nə yaşı var idi ki...

Elmar Bayramlı Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Dövlətimiz tərəfindən şəhid, leytenant Elmar Bayramlıının xidmətləri yüksək qiymətləndirilmişdir. Gənc leytenant ölməndən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "**Laçının azad olunmasına görə**" və "**Suqovuşanın azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.

Onu da qeyd edim ki, şəhidimizin qardaşı Elman Bayramlı hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin



"N" sayılı hərbi hissəsində zabit kimi xidmət edir. Elman Bayramlı da Vətən müharibəsində iştirak etmiş, Füzuli istiqamətində döyüşmüştür.



## Tibb xidməti leytenantı



İnsana bəxş olunmuş ömrün qısa və ya uzun olması əsas şərt deyil. Elə uzun ömürlər var ki, heç zaman yada düşmür, xatırlanmır. Elə ömürlər də var ki, qısa olmasına baxmayaraq daim söz açılır, anılır. Ömrün qiymətli, yaddaqlan olmasında əsas şərt onun örnek olması, gələcək nəsillərə nümunə göstərilməsidir. Belə ömür yaşamış insanlar zaman-zaman xatırlanır, illər keçdikcə anılaraq yüksək qiymət alırlar.

Tibb xidməti leytenantı

**Əfəndiyev Adil Qədir oğlu** belə bir ömür yaşamış, gələcək nəsillərə nümunə olacaq bir həyat sürmüdüdür. Onun nümunəvi ömür sürməyinin ən bariz nümunəsi müəllimlərin, alımların, tələbə yoldaşlarının, ətrafında olmuş insanların, münasibət saxlamış adamların onun haqqında yüksək fikir söyləməsi, ona müsbət dəyər verməsidir. Kimliyindən, hansı vəzifədə olmasından, statusundan asılı olmayıaraq, hamı Adil Əfəndiyevi xoşrəftar, mehriban, gülərz, çalışqan, bilikli, gələcəyi işiqlı və ən nəhayət, vətənnini, xalqını sevən bir gənc, bir hərbi həkim, dost, yoldaş kimi xatırlayır. Ona görə xatırlayırlar ki, Adil Əfəndiyev, cəmi 25 yaşına olmasına baxmayaraq, dost, yoldaş, həmkar kimi böyük hörmət qazanmış, bir hərbçi kimi isə döyüş meydanında qəhrəmanlıq



göstərmiş, canını bütün varlığı ilə sevdiyi Vətən yolunda fəda edərək əbədiyyətə qovuşmuşdur.

Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət fənləri üzrə Məktəb-Liseydə oxuyub. 2012-ci ildə həmin təhsil müəssisəsini bitirənə qədər bilikli olması ilə diqqəti özünə cəlb eləmiş, gələcəyinə böyük ümidi olub. Müəllimləri onun tanınmış mütəxəssis, böyük elm adamı olacağına inanırdılar. Çünkü Adil Əfəndiyevi işıqlı sabah, nurlu gələcək gözləyirdi.

Anası Afət xanım danişir:

-Tarix müəllimi işləyən babası Fərid müəllim deyirdi ki, balam gələcəkdə general olacaq. Nənəsi isə nəvəsinin həkim olmasını arzu edirdi.

Adil Əfəndiyev 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub 2018-ci ildə həmin institutun "Hərbi həkim işi" ixtisasını bitirərək həm babasının, həm də nənəsinin istəklərini həyata keçirmiş, hərbi həkim olmuşdu.

Tibb Universitetini qurtarmaq onun üçün hələ son hədd deyildi. Bacısı Nərmin deyir ki, Adil həyatını planlar üzərində qurmuşdu. O, bir müddət işlədikdən sonra təhsilini davam etdirmək, rezidenturaya qəbul olmaq arzusunda idi. Türkiyədə oxuyub ali dərəcə alımaq da onun gələcək planlarına daxil idi. O, öz gələcəyini elm sahəsində, həm də yüksək ixtisaslı həkim kimi göründü.

Adil Əfəndiyev ali təhsilini başa vurduqdan sonra təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda "N" sayılı hərbi hissədə tibb xidməti leytenantı kimi hərbi xidmətə başlamışdı. Məsafə uzaq olduğundan və vaxtin azlığından evlərinə gedib-gələ bilmirdi. Atası Qədir kişi deyir ki, Adil 2019-cu ilin dekabr ayında 20 günlük məzuniyyətə gəlmışdı. Dekabrin 31-də Adili Qazaxdakı avtovağzaldan Bakıya yola salırdı. Gecə saat

## **Elçin İSMAYIL**

---

11 idi. Avtobusun içində Adillə görüşüb yerə düşdüm. Sonra gəlib onun pəncərəsinin önündə dayanıb yola düşməsini gözləməyə başladım. Birdən ürəyim elə sıxıldı, elə sıxıldı ki, təzədən avtobusa minib onu bərk-bərk qucaqladım. Sən demə, bu, bizim sonuncu görüşümüz imiş.

Vətən mühəribəsi başlayanda Adil Əfəndiyev də cəbhəyə yola düşür. "N" sayılı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı kimi mühəribəyə qatılır. Bacısı Nərmin xanım danışır:

-Adil Xüsusi Təyinatlı Qüvvələrdə hərbi həkim olması ilə fəxr edirdi. Mühəribənin başlaması və qoşunlarımıızın torpaqlarımızı azad etməsi lap ürəyindən idi. Elə sevinirdi ki...

Oktyabrın 22-də Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində qanlı döyüslər gedirdi. Xocavəndin Tuğ kəndində düşmən itirdiyi mövqeyini geri almaq istəyirdi. Bu zaman "N" sayılı hərbi hissənin komandırı polkovnik-leytenant Anar Əliyev səngərdə ağır yaralanır. Əsasnaməyə əsasən yaralını döyük meydanından sanitər, feldşer çıxartmalıdır. Amma bu qaydalara və edilən xəbərdarlıqlara baxmayaraq Adil Əfəndiyev döyük meydanına girərək komandirə ilk tibbi yardım göstərir. Həmin an Adil sinəsindən gülə ilə vurulur və düşmənə yaxın olduqları üçün səngərin onun olduğu hissəsinə əl qumbarası (F-1) atılır. Komandirlə hərbi həkim səngərdə qəhrəmancasına şəhid olur. 25 yaşlı gənc həkim, tibb xidməti leytenantı Adil Əfəndiyev döyük meydanında əbədiyyətə qovuşur.

Qəhrəman şəhidimiz Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Şəhidlik zirvəsinə yüksəlmış tibb xidməti leytenantı Adil Əfəndiyevin döyük meydanında göstərdiyi ığidlik ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**" və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsa-



sən "Şuşanın azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.



## Döyüşə könüllü getmişdi



Gənc idi, hələ nə ömür yaşımışdı ki?! Həyatda arzuları yenice pöhrə vermiş, ürəyindəki istəklər təzə-təzə çiçək açmağa başlamışdı. Ömür bu dağında puçur-puçur olan arzuları bahar ömrünün istisindən bəhrələnib yeni-yeni göz oxşayır, günəşə doğru boy atırı. Hələ dünyanın olacaqlarından, payızın vaxtsız əsən küləklərindən, yazın oğlan çağında açılan çiçəklərin birdən-birə solacağından xəbərsiz idi. Hardan biləydi ki, torpaqdan güc aldığı kökün şah damarı

hələ pöhrə ikən qırılacaq, nəhəng ağacın budaqları Allahın ümidiñ böyüyəcəkdi. Hardan biləydi ki...

Atası müvəqqəti olaraq Rusyanın Rostov şəhərində yaşadığı üçün Qismət 3 noyabr 1988-ci ildə orada doğulmuşdu. Cox keçmir ki, ailə vətənə dönür, öz doğma yurd-yuvalarında - Qazax rayonunun Xanlıqlar kəndində yaşamağa başlayırlar. Bundan sonra Qismətin həyatı həmişəlik olaraq Qazaxa bağlanır.

**Həməşəyev Qismət Oruc oğlu** evin böyük oğlu, həm də ilk övladı olduğu üçün 1995-ci ilin sentyabrın 10-da Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin birinci sinfinə gedəndə ailədə sanki toy-bayram idi.

Qismətin orta məktəb illərindən danışarkən məktəbdə dil-



Ədəbiyyat fənnindən ona dərs demiş müəllimi Roza Süleymanovanın Qismətin haqqında yazdığı sözləri xatırlamamaq mümkün deyil. Müəllimi yazır: "Bir gün sinifdə Qismətin əlində böyük bir lövhə gördüm. O, lövhəyə Milli Qəhrəmanların şəkillərini vurmuşdu. Məni görəndə dedi ki, müəllim, istəyirəm bu lövhəni ən uca bir yerdən asım, elə bir yerdən asım ki, hər tərəfdən görünüşün. Bir dəfə isə "Qaraca qız" hekayəsinin oxusu üzrə iş aparırdım. Hekayənin ən təsirli yerində şagirdlərin buna necə reaksiya verdiklərini öyrənmək üçün sınıfə göz gəzdirdim. Ön cərgədə oturmuş Qismət göz yaşlarını saxlaya bilmir, bunu hamidan gizlətməyə çalışırdı. Qismət haqsıqlıqla barışmayan, yalanı sevmə-yən bir insan idi".

2006-cı ildə orta təhsilini yüksək səviyyədə başa vuran Qismət ali təhsil almağı qarşısına məqsəd qoydu. Elə bu arzu ilə Gəncə Dövlət Universitetinə qəbul olaraq 2011-ci ildə oranı bitirdi. Gənc yaşlarından vətənpərvər olan Qismət Həməşəyev Bakıda Təlim və Tədris Məktəbində (TTM-də) oxuyaraq leytenant rütbəsi aldı.

2011-ci ildə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılan gənc leytenant öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirərək 2013-cü ildə evlərinə döndü.

Sonra... sonra 13 yaşından atasız böyüyən Qismət ailənin əsas ağırlığını öz üzərinə götürdü, gəncliyindən ölüm yükünü çəkməyə başladı, anasına kömək oldu. İşləmək üçün bir neçə yerə müraciət etdikdən sonra 2019-cu ildə ACCESS bankın Qazax filialında əməliyyatçı-kassir vəzifəsinə işə düzəldi. Qismətin qisməti üzünə gül-sə də, bu sevinc çox sürmədi...

Yenicə Allaha şükür eləmişdi, həyatı təzəcə öz axarına düşmüş-dü Tamara xanımın. Övladlarını yetimliklə böyütmiş ana hər səhər işə gedən oğluna baxıb fəxr edir, sevinirdi. Elə bu sevinclə, min bir



arzu ilə oğluna toy da elədi, gəlin gətirdi. Ömrünün rahat günlərini yaşamağa başladı. Amma atalar deyib: "Sən saydığını say, gör bir fələk nə sayır".

2020-ci ilin iyul ayında ermənilərin Tovuz istiqamətində tövredikləri təxribatdan sonra Qismətin düşüncələri dəyişməyə başladı. Ürəyindən gənc zabit kimi döyüşmək, düşməndən intiqam, qisas almaq istəyi keçirdi. Bir gün hərbi komissarlıq gedərək adını qeydiyyata aldırdı. Çox keçmədi ki, Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olundu. Bir müddət hərbi təlimlərdə olduqdan, hərbi biliyini və təcrübəsini daha da artırıldıqdan sonra döyüş bölgəsinə yola düşdü.

Oktyabrın 10-dan gənc leytenant Qismət Həməşəyev Qarabağın düşməndən azad olunması uğrunda gedən döyüslərdə iştirak etməyə başlayıb, "N" sayılı hərbi hissəsinin 1-ci motoatıcı taburunun motoatıcı tağıının komandiri kimi mərdlik, qəhrəmanlıq göstərib. Kəlbəcər istiqamətində ilk hərbi əməliyyatlara qatılıqdan sonra onun döyüş yolu Füzulidən keçib. Qismət Həməşəyev çox vətənpərvər idi. Daşkəsəndən gələn zaman xəstə olmasına baxmayaraq, həkimə müraciət etməyib, döyüşə gedib. Oktjabrın 26-da Füzulinin Qaraxanbəyli kəndində sonuncu dəfə döyüşüb. Bir neçə yaralı əsgəri döyüş meydanından çıxaran zaman qəhrəmancasına şəhid olub. Gənc leytenant ömrünü canı qədər sevdiyi Vətənə bağışlayıb.

Qismət Həməşəyevin igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 18 dekabr 2020-ci il tarixli Sərəncamı-

na əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.



## "Özü "tarixi" qurtarmışdı, adını da tarixə yazdı"



Həyatda hər bir insan öz həyat tarixçəsini özü yazar. Etdiyi əməlləri, gündəlik fəaliyyəti ilə həmin tarix dəftərinin səhifələrini ağ, qara rənglərlə yazıb ömrünü başa vurur. Dünyaya gəlib yaşamış hər bir insandan tamamlanıb və yaxud yarımcıq qalan həmin ömür kitabları yadigar qalır. Elə insanlar da var ki, onlar əməlləri, mərdlikləri, şücaətləri ilə əbədiləşərək adlarını tarixə yazdırırlar. Şəhid leytenant **Məmmədov Məhəmməd Zakir oğlu** kimi.

Məhəmməd Məmmədov qısa, amma şərəfli, nəsillərə nümunə olacaq bir ömür yaşamış, adı tarixə yazılmışdır - şərəf, ləyaqət tarixinə. Anası Yaqut xanımın dediyi "Özü "tarixi" qurtarmışdı, adını da tarixə yazdı" sözləri Məhəmmədin yarımcıq qalan ömür tarixinin ana xətti, leytmotividir.

1994-cü ilin yanvarın 27-də Qazax rayonunun Alpout kəndində dünyaya gəlmişdi Məhəmməd. Evin böyük oğlu idi. Kiçik yaşılarından öz dərrakəsi, yaddaşı, biliyi ilə diqqəti özünə cəlb eləmişdi. 2001-ci ildə R.Mirzəyev adına Alpout kənd tam orta məktəbində oxumağa başlayanda da müəllimlər Məhəmmədin bilik və bacarığını görür, onun sabahının işıqlı olacağına inanırdılar. İnanırdılar ki,



şagirdləri gələcəkdə savadlı və perspektivli bir mütəxəssis olacaqdır.

Məhəmməd Məmmədov 2012-ci ildə orta məktəbi qurtardıqdan sonra təhsilini davam etdirib valideynlərinin, müəllimlərinin ona bəslədikləri ümidləri doğrultdu. Həmin il yüksək balla Bakı Dövlət Universitetinin Qazax filialının tarix və coğrafiya müəllimliyi fakültəsinə daxil oldu. 2016-cı ildə təhsilini uğurla başa vurub gənc mütəxəssis kimi diplom aldı. Valideynləri, müəllimləri onun öz təhsilini artırıb davam etdirəcəyini, yaxud öz ixtisası üzrə çalışacağına gözləyirdilər. Filialın direktor müavini, dosent Məmməd Yusifovun yazdığı bu cümlələr Məhəmmədin xarakterini aydın şəkildə açıb göstərir: "Təhsil illərində Məhəmməd özünü bilikli, geniş dünyagörüşünə malik olan nizam-intizamlı bir tələbə kimi göstərirdi. O, eyni zamanda vətənpərvər, el-obasına bağlı bir gənc idi. Filialda tarixi günlərlə bağlı keçirilən əksər tədbirlərə təşkilatçılıq edirdi. Qarabağ məsələsində çox həssas idi. Torpaqlarımızın işgalı ilə heç cür barışmırdı. "Nə qədər gözləmək olar?" deyirdi. Ona görə də Məhəmməd müharibəyə öncüllər sırasında getdi".

2016-cı ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb hərbi xidmət keçəndən sonra onun arzu və istəkləri, gələcək həyat yolu birdən-birə köklü şəkildə dəyişdi. Hərbi sahə Məhəmmədi özünə elə bağladı, elə cəlb elədi ki, bir daha ondan ayrılma bilmədi. Hərbi xidmətini başa vurub evə qayıtdan sonra valideynlərinə hərbiyə gedib bu sahədə xidmət edəcəyini bildirdi.

Təəccübülu olsa da, bu, onun öz seçimi idi. Bəlkə də, bu qərar atası Zakir kişinin vaxtile hərbidə qulluq etməsindən, Qarabağ müharibəsi veteranı olmasından və Məhəmmədin uşaq vaxtından qələbən bu sahəyə bağlanmasıdan irəli gəlirdi. Bəlkə də...



## **Elçin İSMAYIL**

---

Dediyi kimi də elədi. Məhəmməd Məmmədov gənc zabit kimi "N" sayılı hərbi hissədə xidmət etməyə başladı. Özü seçdiyi üçün hərbi sahədə ilk gündən ürəklə, həvəslə çalışırdı. Verilən tapşırıqlara yüksək səviyyədə əməl edir, gələcəyin sağlam, yüksək əhval-ruhiyyəli bir zabiti kimi yetişirdi.

Atası Zakir kişi oğlu ilə sonuncu görüşünü belə xatırlayır:

-Sentyabrın 15-də (2020-ci ilin) evə gəlmışdı. Beş günlük məzuniyyətdə idи. Uzun müddətdən sonra ailəmiz yenə də bir yerə toplaşmışdı. Hamımız deyib-gülür, fərəhlənirdik. Məzuniyyətinin dördüncü günü komandirləri Məhəmmədə zəng elədi. Danışib qur tarandan sonra oğlum gedəcəyini deyib hazırlaşmağa başladı. Bir iki saat sonra bizimlə sağollaşıb (əslində isə vidalaşıb) yola çıxdı. Sonra eştidim ki, Tərtərdə döyüşür.

Onu da qeyd edim ki, həmin vaxt Məhəmmədin qardaşı Nurlan Məmmədov da cəbhədə döyüşürdü. O da dövlət tərəfindən medal larla təltif olunmuşdur.

"N" sayılı hərbi hissənin motoatıcı taborunun tərkibində tağım komandiri olan leytenant Məhəmməd Məmmədov Vətən müharıbəsi başlayan ilk gündən cəbhə bölgəsində olub, mərdliklə döyüşüb. Sentyabrın 30-da döyüşərkən ayağından və çiynindən qəlpə yarasımasına baxmayaraq, hospitala gedib müalicə olunmayıb. "Mənim əsgərim döyüşdə ola-ola mən müalicə oluna bilmərəm" - deyərək yenidən döyüşə girib.

Məhəmməd Məmmədov Suqovuşanın alınmasında, Cəbrayılin, Laçının azad olunmasında iştirak edib. O, oktyabrın 6-da səhər tezdən Cəbrayıł-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən snayperlə vurulub, döyüş meydanında qəhrəmancasına şəhid olub.

Şəhid leytenant Məhəmməd Məmmədov Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrun-da**" və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Laçının**



**"azad olunmasına görə" medalları** ilə təltif olunmuşdur.

Subay idi. Məhəmməd Məmmədovdan gələcək nəsillər şərəfli bir ömür tarixçəsi yadigar qalıb.



## Onun ən böyük arzusu



Nicat sərhəd kəndində dünyaya gəlmişdi. Doğulduğu Qazax rayonunun Cəfərli kəndi düşmənin bir addımlığında yerləşdiyindən torpaq sevgisinin, yurd həsrətinin nə olduğunu yaxşı bilirdi. Düşmənin tez-tez atəşkəsi pozması nəticəsində eşitdiyi gülə səsləri uşaq yaşlarından onun düşmənə olan nifrətini daha da artırır, intiqam hislərini alovlandırırırdı.

1998-ci ilin ilk günü - yanvarın 1-də doğulan **Nəsibov Nicat Qəşəm oğlu** belə bir

mühitdə böyüyür, boy atdılqca qəlbindəki vətənpərvərlik duyguları da böyüyürdü.

Nicat Nəsibov 2004-cü ildə M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin birinci sinfinə gedən ilk gündən yaxşı oxuyurdu. Müəllimi Gülmirə Baxşəliyeva deyir ki, Nicat çox hazırlıqlı, bilikli uşaq idi. Dərslərini yaxşı oxuyar, yüksək qiymətlər alardı. Lakin Nicat təhsilini davam etdirmədi. Yaxşı oxumasına baxmayaraq, hərbi yolu seçib ömrünü bu sənətə həsr etməyi elmdən üstün tutdu. 2012-ci ildə orta məktəbin səkkizinci sinfini bitirib sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verdi, yüksək göstərici ilə qəbul olaraq oxumağa başladı.



Nicat Nəsibov 2015-ci ildə həmin liseyi bitirdikdən sonra təhsilini daha da artırmaq məqsədi ilə elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. Hərbi Məktəbdə "Xüsusi təyinatlı texnika və sistemlər" ixtisası üzrə ali təhsil alan zaman hərb sənətini daha da dərindən öyrəndi, gələcəyin zabiti kimi formalaşdı.

2019-cu il Nicatın ən çox sevindiyi illərdən biri idi. Təhsili ni başa vurub leytenant rütbəsi almış, usaqlıqdan ürəyində kök atmış arzusuna çatmışdı. Qarşıda onu gənc, perspektivli bir zabit kimi uğurlu hərbi xidmət və saysız-hesabsız arzular gözləyirdi.

Şəhidin anası İlhamə xanım deyir:

-Nicat çox vətənpərvər, elinə-obasına gərkli, namuslu-qeyrətli oğul idi. Biz onu vətənpərvər böyükmişdük. Nicatın ən böyük arzusu torpaqlarımızı işgaldən azad etmək idi.

Nicat Nəsibov hərbi xidmətə çox ürəklə və böyük arzularla başladı. Vətənə borcunu vermək zamanı gəlib çatmışdı. "N" sayılı hərbi hissədə tağım komandiri vəzifəsində hərbi qayda-qanunlara uyğun şəkildə xidmət aparır, üzərinə düşən işin öhdəsindən layiqincə gəlirdi. Xidmətini yüksək səviyyədə həyata keçirdiyi üçün 26 avqust 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdu.

2020-ci il sentyabrın 27-də cəbhədə düşmənin növbəti təxribatlarına qarşı ordumuzun keçirdiyi əks-hücum əməliyyatları zamanı Nicat Nəsibov torpaqlarımızın azadlığı uğrunda gedən döyüslərə qatıldı. Düşməndən intiqam almaq, onun layiqli cavabını vermək məqamı gəlib çatmışdı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etmək zamanı yetişmişdi.

Anası İlhamə xanım Nicatla 2 sentyabr 2020-ci ildə olan son görüşündən danışaraq deyir:



-Nicat sonuncu dəfə Ofelya nənəsi rəhmətə gedəndə gəlmişdi evimizə. Cəmi 3 gün qaldı. Yas mərasimində qayıdanda bütün kəndi başdan-ayağa gəzib dolaşıb. Elə bil kəndlə vidalaşırmış. O vaxtdan sonra bir də görmədim oğlumu.

Sentyabrın 26-da isə telefonla danışıb anası ilə, hal-əhval tutub. Müharibədən, hərbi vəziyyətdən heç nə deməyib. Ümumiyyətlə, Nicat hərbi barədə heç vaxt heç nə danışmaz, bu haqda bir kəlmə söz də deməzmiş. Bu da onun hərbçi xarakterindən, əsl zabit olmasından irəli gəlirdi.

Leytenant Nicat Nəsibov Vətən müharibəsinə "N" sayılı hərbi hissənin 4-cü taborunun 12-ci böülüyünün 1-ci tağıının tağım komandiri kimi qatılıb. Xocavəndin, Cəbrayılın, Xudafərin körpüsünün düşməndən azad edilməsi uğrunda gedən döyüslərdə iştirak edib. Döyük yoldaşları deyirlər ki, Nicat çox mərd, mübariz, qorxmaz bir zabit idi. Həmişə irəlidə gedərək bizə mənəvi ruh verirdi. Anası İlhamə xanım deyir ki, Nicat kəşfiyyatçı kimi verilən bütün hərbi tapşırıqları layiqincə yerinə yetirib.

Nicat Nəsibov 18 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüslərdə qəhrəmancasına şəhid olub qələbə gününü görə bilmədi. 22 yaşlı gənc leytenant döyük meydanında əbədiyyətə qovuşdu. Azərbaycan Ordusunun ığid əsgər və zabitləri torpaqlarımızı düşməndən azad edib onun ən böyük arzusunu həyata keçirərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər.

Şəhid leytenant Nicat Nəsibov Cəfərli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.

Müzəffər Azərbaycan Ordusunun şücaətli ığidlərindən olan şəhid, leytenant Nicat Nəsibovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 25 dekabr 2020-ci il tarixli



Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.



## "Əjdaha" ləqəbli kəşfiyyatçı



Müharibəyə həsr olunmuş filmləri daha çox sevirdi Mayis. Ən çox sevdiyi kino isə xalq qəhrəmanı Qaçaq Nəbiyə həsr olunmuş "Atları yəhərləyin" filmi idi. Xüsusiilə filmdəki "Anama deyin, balası gələr" sözləri ilə başlayan mahnını daha çox sevirdi. Anası Ruhiyə xanım danışır ki, Mayis hər dəfə o kinoya baxıb mahniya qulaq asanda deyirdi ki, elə bil, bu mahnı mənə həsr olunub. Onun bu mahnını sevməsini bütün

hamı bilirdi. Ona görə də həyatın sonrakı dönəmində, Mayis mühabibədə olanda qohum-qonşular anasına təskinlik verərək deyirdilər ki, darixma, balan gələcək. Gözləyirdi, başqa çarəsi də yox idi Ruhiyə xanımın. Gözləyirdi ki, oğlu bir gün gələcək...

Kəşfiyyatçı leytenant **Yaqubov Mayis Rəhim oğlunun** cəmi 22 il davam edən, amma bir insan ömrünə sığmayan ömür kitabı çox zəngin, əhatəli və qürurvericidir. Bu kitabın hər səhifəsinə bir das-tan yazılıb - gənc, amma çox təcrübəli bir kəşfiyyatçının ömür-gün dastanı.

Evlərində otaqlardan birinin baş tərəfində Mayisin şəkillərin-dən, sənədlərindən, şəxsi əsyalarından ibarət bir guşə düzəldilib. Hər baxdıqqca insanı başqa bir aləmə aparan bu guşədə hər şey



Mayisə aiddir. Bu əşyaların hər biri bir tarix, hər biri qiymətli bir xatırədir. Böyüdülüb çərçivəyə salınmış şəkillərdən pəhləvan cüs-səli, boy-buxunlu bu gənc qürurla, şəstlə bizə baxır. İnana bilmirsən ki, o, artıq həyatda yoxdur.

Mayis Yaqubov 1998-ci ilin yaz aylarında Qazax rayonunun Daş Salahlı kəndində gəlmışdı dünyaya. Aprelin 20-də doğulanda hamı gözaydınlığını vermişdi ata-anasına. Mayis ailənin ilk övladı, evin böyük oğlu idi. Uşaqlığı qayğısız və mənalı keçir, xoşbəxt böyüyürdü. Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbə oxumağa gedəndə boy-buxunu, qoçaqlığı ilə yaşıdlarından seçilirdi. Hələ uşaq vaxtında ondan "Gələcəkdə nəçi olacaqsan?" deyə soruşanda, düşünmədən: "Hərbçi olacağam" - deyə cavab verirdi.

Atası Rəhim kişi danışır:

-Hərb sahəsini Mayis özü seçmişdi. Oxumağa meylli olsa da, idmanı daha çox sevirdi. Uşaq vaxtından bağımsızlığı ağaclarla bıçaq, balta atırdı. Soruşanda da: "Mən kəşfiyyatçı olacağam, onda bunlar mənə lazım gələcək" deyirdi. Hər gün 3-4 saat idman edirdi. Yorulmaq bilmirdi.

Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin səkkizinci sınıfini bitirərək ən yüksək balla C.Naxçıvancki adına Hərbi Liseyə daxil oub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbinə daxil olaraq 4 il oxuyub. 2019-cu ildə həmin məktəbi bitirməklə leytenant rütbəsi alıb. "N" sayılı hərbi hissədə xidmətə başlayandan 3 ay sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə keçib. Bunlar Mayis Yaqubovun hərbi təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin fiziki tərbiyə və böyük zəhmət durur. O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib, 26 iyun 2018-ci ildə "Azərbaycan ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.



Mayis Yaqubovun qəhrəmanlığı ilə yazdığı döyüş salnaməsi isə daha şərəfli, daha qürurlu və qibtəedicidir. Onun döyüş yolu 2020-ci il oktyabrın 11-də Hadrutdan başlayıb. Burada düşmənin hücumunun qarşısını alandan sonra Füzulinin kəndlərinə doğru irəliləyiblər. Şəhərləri, kəndləri azad edib aldiqca ünvanlar da dəyişib, döyüşlər daha qızğın, daha şiddətli xarakter alıb. Buna baxmayaraq, Mayis bütün döyüşlərdə mərdi-mərdanə vuruşub, düşmənə aman verməyib.

Döyüş yoldaşı, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Nicat Abdullayev danışır ki, qanunla pulemyot yerə qoyub atılır. Amma Mayis o qədər güclü, o qədər şücaətli idi ki, döyüşdə pulemyotu məndən alıb ayaq üstə atırdı. Ona görə də ona yoldaşları "Əjdaha" ləqəbi vermişdilər. Bu yerdə Ruhiyyə xanımın bir sözü yadına düşür. Mayis uşaq yaşlarında anasına deyirmiş ki, mənə bir nağıl danış, elə nağıl danış ki, orada əjdaha olsun. Ona görə ki, mən əjdaha olacağam.


Nicat Abdullayev danışır:

-Oktyabrın 17-də Xocavəndin Tuğ kəndində düşmənin güclü müqavimətinə rast gəldik. Buna baxmayaraq, onları darmadağın elədik. Biz düşmənin səngərini alan zaman Mayis minaatan silahdan atılmış mərminin qəlpəsindən ayağından ağır yaralandı. Mən onu səngərə doğru apardım. Bu zaman səngərə daha bir mərmi düşdü. İlk yardım göstərsəm də, Mayis gülümsəyə-gülümsəyə şəhid oldu. Sanki o, ölümün üzünə gülürdü.

"N" sayılı hərbi hissənin 2-ci xüsusi təyinatlı böülüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıł-Xocavənd istiqamətində gedən döyüslərdə qəhrəmancasına şəhid olmuşdur.

Mayis Yaqubovun igidiyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Döyüş yoldaşlarının "Əjdaha" ləqəbi ilə çağırıldığı kəşfiyyatçı, leytenant Mayis Yaqubov ölümündən sonra Prezident

İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.



## "Biz qələbə çalacağıq"



Bu sözləri baş çavuş Teymur Hacıyev Vətən müharibəsinin başlandığı ilk gündən demişdi. 12 il hərb sahəsində xidmət etmiş təcrübəli bir hərbçi kimi bilirdi Azərbaycan Ordusunun nəyə qadir olduğunu. Silahlı qüvvələrimizdəki texnikaya, əsgər və zabitlərimizin döyüş qabiliyyətinə və gücünə bələd idi. Ona görə də müharibədə bizim qələbə çalacağımıza bütün varlığı ilə inanırırdı. İnam olan yerdə isə insan daha ürəklə döyüşür, daha qorxmaz və mətin olur.

**Hacıyev Teymur Zaur oğlu**  
haqqında yazmaq üçün onun tə-

cüməyi-halını oxuyur, oxuduqca da keçdiyi qısa, lakin şərəfli ömür yolu ilə daha yaxından tanış oluram. Həyat yoldaşı Lalə xanım Teymurdan yadigar qalan sənədləri, əşyaları qarşımıza qoyub ömür-gün yoldaşının keçdiyi ömür yolundan danışır. Teymur Hacıyevin zəngin olan tərcüməyi-halında yazılmış cümlələr məni 28 yanvar 1991-ci ilə, onun Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulduğu günə aparır. Ailənin sonbeşiyi olan Teymur yaşça kiçik olmasına baxma-yaraq, çox qocaq, bacarıqlı və məsuliyyətli idi. Ona görə də ailədə ona daha çox inanır, lazımlı işlərə onu buyururdular.

Bu xüsusiyyəti 1997-ci ildən 2008-ci ilə qədər ilk təhsil aldığı Yuxarı Salahlı kənd tam orta məktəbində onu müəllimlərin sevimli-sinə çevirmişdi. Bununla yanaşı, məktəbdə həm yaxşı oxuyur, həm



də təlim-təriyəsi ilə yaşıdlarından fərqlənirdi. Müəllimləri deyir ki, Teymur məktəbdə oxuduğu illərdə yaddaqalan şagird olmuşdur.

2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılması onun həyatına bir yenilik gətirdi. Həmin ildən sonra Teymur Hacıyev hərbi sahədə qalıb hərbçi kimi xidmət etməyi qarşısına məqsəd qoydu. Elə bu arzu ilə də hərbi sahədə mətin addımlarla irə-liləməyə başladı, bütün varlığı ilə ona bağlandı.

2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsində həqiqi hərbi xidmətinin başa çatmasına 3 ay qalmış "Gizir" hazırlıq kursuna imtahan vermək üçün Təlim Tədris Mərkəzinə (TTM) getmişdir. Gizirlik Hazırlıq Kursuna (GHK) qəbul olub həmin ilin 28 avqustunda gizir rütbəsi almış, "N" sayılı hərbi hissəyə baş sürücü-mexanik vəzifəsinə göndərilmişdir. Daha bir göndəriş isə 2014-cü il oktyabr ayının 19-da olmuşdur. Həmin göndərişə əsasən "N" sayılı hərbi hissədə emalatxana rəisi olmuş, 2018-ci ildə isə baş gizir vəzifəsinə təyin edilmişdir.

Teymur Hacıyev xidməti dövründə həmişə öz nizam-intizamı, verilən tapşırıqlara vaxtı-vaxtında əməl etməsi ilə fərqlənmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Onun haqqında verilmiş xidməti xasiyyətnamədə oxuyuruq: " Baş gizir T.Hacıyev xidmət etdiyi müddət ərzində özünü intizamlı, savadlı, bacarıqlı və iş-güzər bir hərbi qulluqçu kimi göstərmişdir. Hərbi qanun və nizamnamələri bilir, xidməti vəzifə borclarına məsuliyyətlə yanaşır".

Bu yüksək dərəcəli xidmətin nəticəsidir ki, Teymur Hacıyev Müdafiə Nazirliyi tərəfindən 23.05.2016-cı ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", 26.06.2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunmuşdur. Bir il sonra isə "Qüsürəsiz xidmətə görə" III dərəcəli medal almışdır.

Atası Zaur kişi sonuncu görüşlərini belə xatırlayır:

-Oktyabrın 10-da gecə evə gəlməşdi. Anası Sahibə xanım, həyat yoldaşı və uşaqları ilə görüşüb ayrıldı. Bu, Teymurun sonuncu gedi-



## *Elçin İSMAYIL*

---

şı oldu. Ertəsi günü zəng elədi ki, mən Füzulidəyəm.

Sonra Teymurun sədası başqa şəhər və rayonlardan gəldi. Hərdən zəng edəndə həvəslə: "Düşmənin xeyli texnikasını qənimət götürmüşük. Silahlarını qoyub qaçırlar," -deyirdi.

Horadiz kəndində iştirak etdiyi hərbi əməliyyat çox qanlı-qadalı olmuş, düz 3 gün döyük getmişdir. Teymur Hacıyev oktyabrın 13-də Füzuli-Cəbrayıł-Xocavənd rayonları istiqamətində gedən döyükələr zamanı düşmənin hücumunun qarşısını alarkən səngərdə qəhrəmancasına şəhid olmuşdur. Hüseyn və Zaur adlı 2 azyaşlı oğlu yadigar qalmışdır.

Şəhid baş gizir Teymur Hacıyev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Döyükələr fərqlənməyə görə**" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Füzulinin azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.



## "Biz qisası övladlarımıza qoymamalıyıq"



Hərbçi ailəsində anadan olmuşdu Sərxan. Gözünü dünyaya açandan evdəki adamları hərbi formada görmüşdü. Atası Elxan 20 il gizir kimi xidmət göstəmiş, övladını da bu ruhda təbiiyə etmişdi. Ailədə hərb sahəsinə böyük hörmət və ehtiram var idi. Ona görə də evin hər 2 övladı gələcəkdə hərbi sahəni seçərək onu həyatlarının ömür amalına çevirdilər, hərbçi olaraq atalarının yolunu davam etdirilər.

**Abdullayev Sərxan Elxan oğlu** 2 noyabr 1988-ci ildə Qa-

zax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin birinci sinfinə daxil olandan yaxşı oxuyur, müəllimlərin ona bəslədikləri etimadi doğruldurdu. Lakin Sərxan yaxşı oxumağına baxmayaraq, təhsilini davam etdirmədi. Arzusu tamam başqa istiqamətə olduğundan əsgərliyə getməyi üstün tutdu. Çünkü onun arzularının başlangıcı hərbi xidmətdən keçirdi.

Ona görə də 2006-ci ildə orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılında əsgəri borcunu yerinə yetirməyə çox həvəslə getdi. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra uşaqlıqdan ürəyində yuva qurmuş arzuları həyata keçirməyə başladı. Ürəyindəki istəklərə çatmaq üçün Sərxan hərbi

kurslardan keçməli, hərbi qayda-qanunları dəqiqliklə bilməli, silah-sursatdan istifadə qaydalarını öyrənməli idi. Bunun üçün sənədlərini verib Türkiyəyə oxumağa getdi, yüksək səviyyəli hərbçi olmaq üçün kursa qatıldı. 25 avqust 2014-cü ildən 12 dekabr 2014-cü ilə kimi qardaş ölkədə kursu başa vurub vətənə döndü. Onu da qeyd edim ki, Sərxan Abdullayev Türkiyədə keçdiyi "Komando" kursunu 3-cü nəticə ilə başa vurub. O, bu göstəriciyə idmançı olması və özünü təlimə ciddi hazırlaması sayəsində nail olmuşdu.

Həyat yoldaşı Cəmilə xanım danışır ki, Sərxan forma geyinməyi çox sevirdi. Ümumiyyətlə, onun hərbi libasa çox böyük hörməti var idi. Gizir formasını çox həvəslə geyinər, şəstlə yeriyərdi. Bu, onun öz sənətinə sevgisindən, hərbiyə olan hörmətindən irəli gəlirdi.

Sərxan Abdullayev bir müddətdən sonra Daxili İslər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində gizir rütbəsində xidmətə başladı. Onu da qeyd edim ki, Sərxan həmin hərbi hissə üzrə zolaqlı beret kursunu ilk bitirənlərdən olmuşdur. O, qısa müddət-də dərin bilikli, bacarıqlı və yüksək ixtisaslı hərbçi kimi yetişmişdi. Artıq düşməndən qisas almaq, işğal altında olan torpaqlarımızı geri qaytarmaq məqamı gəlib çatmışdı. Sərxan Abdullayev Vətənin bir oğlu, bir hərbçisi kimi buna tam hazır idi.

İşləri qaydasında getsə də narahat idi, torpaqlarımızın hələ də işgal altında olmasını qəbul edə bilmir, düşməndən intiqam almaq arzusu ilə yaşayırırdı. Qarabağ problemindən söz düşəndə Sərxan Abdullayev gözləməyin qəti əleyhdarı idi. "Axı, nə qədər gözləmək olar. İntiqam almaq vaxtı gəlib çatıb. Biz qisası övladlarımıza qoy-mamalyıq"- deyirdi.

Cəmilə xanım söyləyir:

-Vətən müharibəsi başlayanda Sərxanın gözlərində bir sevinc hissi var idi ki, gəl görəsən. Müharibənin başlamasına, intiqam vaxtının gəlib çatmasına sevinirdi.

... Vətən müharibəsinə Murov dağındaki yüksəkliyin alınmasından başladı. 2020-ci il sentyabrın 27-dən 28-nə keçən gecə idi. Dal-



badal 4 postu almışdılar. Kəlbəcər istiqamətində irəliləyirdilər. Bu vaxt Sərhanın lap yaxınlığına minaatan silahdan atılmış mərməri düşdü və gənc gizirin həyatına son qoydu. Döyüş yoldaşları düşmənin la-yıqli cavabını verərək darmadağın etdilər. Ordumuz yenə də irəlilə-məyə başladı.

Döyüslərdə qəhrəmancasına şəhid olmuş Sərhan Abdullayev Ağ-köynək kənd qəbiristanlığında izdihamlı dəfn edilmişdir. Ailəli olan şəhid gizirimizin Orxan və Turan adlı 2 azyaşlı oğul övladı yadigar qalıb.

Şəhid gizirin göstərdiyi igidlilik dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Sərhan Abdullayev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Kəlbəcərin azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.

Onu da qeyd edim ki, şəhidin qardaşı Elman Abdullayev Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Azərbaycan bayrağı**" ordeni ilə təltif edilmişdir.



## Təki Vətən sağ olsun!



Xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Vətən mühəribəsində igid Vətən oğulları ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid oldular. "Təki Vətən sağ olsun!" - deyib ölümün gözünün içində dik baxıb öz mərdlikləri, qorxmazlıqları ilə xalqımızın yenilməzliyini, möglubedilməzliyini sübut etdilər.

44 gün davam edən Vətən mühəribəsində **İsmayılov Tahir Niyazi oğlu** da mərdlik göstərmışdır.

Şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhidlik Vətən sevgisinin təcəssümü, yolunda can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Tahirin qəlbindəki Vətən sevgisi isə lap uşaqlığından, 4 yaşı olandan başlamışdı.

Anası Üçgülnaz xanım deyir ki, 1988-ci ilin yanvar ayının 30-da Tahir dünyaya gələn gündən çox keçmədi ki, yaşadığımız Qazax rayonunun Soflu kəndi erməni qudlurları tərəfindən işgal edildi və biz 1992-ci ildən köçkünlük həyatı yaşamağa başladıq.

Bu da Tahirin vətənpərvər və qorxmaz bir gənc kimi yetişməsində mühüm rol oynayıb. Ona görə də böyüdükcə gələcək arzularını bu istiqamətə, hərb sahəsinə doğru kökləməyə başlayıb. Tahir İsmayılovun hərb sahəsini seçməyində Qarabağ mühəribəsi veterani olan atası Niyazinin də mühüm rolü olub, atasının yolunu davam etdirərək



işgal altındaki torpaqlarımızı azad etmək arzusu ilə yaşayıb Tahir İsmayılov.

1994-cü ildən oxuduğu Qazax şəhər M.Hüseyn adına internat orta məktəbdə illər çox sürətlə ötüb keçdi. Tahir İsmayılov 2003-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirəndən sonra Qazax Dövlət Sosial-İqtisadi Kollecində təhsilini davam etdirdi. 2006-ci il aprelin 13-də kolleci qurtarandan 1 həftə keçmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrıldı. 2007-ci il tarixdə həqiqi hərbi xidməti başa vurub evlərinə qayıtdıqdan sonra hərbçi olmaq istəyi onu bir an belə sakit buraxmır, bu səbəbdən də əli heç bir işə yatmadı.

Odur ki, Tahir İsmayılov 31 yanvar 2009-cu ildən 11 aprel 2009-cu il tarixinə qədər Bakıda Təlim Tədris Mərkəzində hərbi kursantlıq kursunda oxuyub, həmin il aprelin 16-dan 2012-ci il avqust ayının sonlarına kimi "N" sayılı hərbi hissədə gizir olaraq xidmət etmişdir. Tahir İsmayılov düz 2 il sonra yenidən hərbi sahəyə qayıdaraq xidmətini davam etdirməyə başlamışdır. O, 2018-ci ilin 7 mart -10 may tarixində "Motoatıcı taqım komandirinin müavini" kursunu bitirmişdir.

Xidməti dövrü öz nizam-intizami, verilən tapşırıqları vaxtılı-vaxtında yerinə yetirməsi ilə fərqlənmış, bir sıra medallarla təltif edilmişdir. Tahir İsmayılovun sinəsini 2018 il tarixində təltif olunduğu "Qüsursuz xidmətə görə" III dərəcəli və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları bəzəyirdi.

Vətən müharibəsi başlayanda Tahir İsmayılovun illərdən bəri qəlbini didib-parçalayan intiqam hisləri daha da alovlanmışdı. Ona görə də mərdliklə döyüşür, düşmənə aman vermirdi. Döyüş yoldaşları danışır ki, "N" sayılı hərbi hissənin 1-ci motoatıcı bölüün 2-ci taqım komandirinin müavini gizir Tahir İsmayılov döyüşlərdə 2 dəfə yaralanıb. Birinci dəfə yaralananda səngəri tərk etməyib. İkinci dəfə isə başından kontuya alıb. Onu hospitala gətirsələr də dayanmayıb, döyüş meydanına qayıdaraq sona qədər vuruşub. Tahir İsmayılov 25 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıł-Xocavənd-Hadrut rayonları is-

## **Elçin İSMAYIL**

tiqamətində gedən qanlı vuruşmalarda iştirak etmişdir. Qubadlının azad olunması uğrunda gedən döyüsdə isə şəhid olmuşdur. Tahir İsmayılov Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.

Qardaşı Bahad Tahirdən yadigar qalmış əşyaların içərisindən cib telefonunu götürüb, minamyot mərmisinin qəlpəsinin telefonu deşdiyi yeri göstərərək "Yaralanan zaman telefon qardaşımın üstündə olub, qəlpənin biri telefona dəyib, o birisi Tahiri ağır yaralayıb"- deyir. Tahir İsmayılov aldığı həmin yaradan dünyasını dəyişib.

Ailəli idi. Niyazi və Uğur adlı 2 azyaşlı oğlan övladı yadigar qalıb.

Tahir İsmayılovun igidiyyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Cəbrayılin azad olunmasına görə**" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Füzulinin azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.



## Atasının yolu ilə



Hər bir insanın həyatda öz ömür yolu, öz arzu-istəyi olur. Gənc yaşlarından başlayaraq müstəqil həyata qədəm qoyan gündən bu arzuların həyata keçməsi uğrunda çalışıb vuruşur. Bəzən isə insan öz atasının kecdiyi həyati özünə ömür yolu seçir, atasına oxşamağa çalışır, öz fəaliyyətini bu amal üzərində qurur.

Haqqında söhbət açdığını **Məmmədov Amid Müqabil oğlu** da atasının yolu ilə getməyi özünə həyat amalı bilmış, onun kimi hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Evin tək

oğlu olduğu üçün həyatda müstəqil böyükür, həyati ilə bağlı qərarları özü verirdi. Böyüdükcə qədim bir el məsəlində deyildiyi "Oğul atanın köşənini əkər" məsəlinə uyğun olaraq gələcək ömür yolunu bu istiqamətdə qurmağa başlayırdı.

Yeri gəlmışkən, vaxtilə Gürcüstanda gizir olan atası erməni quldurlarının torpaqlarımıza basqını dövründə işini ataraq Azərbaycana gəlmiş, könüllü dəstələrin tərkibində Qazaxın kəndlərinin erməni işgalçalarından müdafiə olunmasında fəal iştirak etmişdir.

2 aprel 1987-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində dünya yəgənə Amid Məmmədov uşaqlıqdan idmanı çox sevir, sağlam ruhda böyüyürdü. O, 1993-cü ildə Xanlıqlar kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 2004-cü ildə həmin məktəbin on birinci sinfi ni bitirmişdir. Amid Məmmədov 1 il sonra isə həqiqi hərbi xidmətə

## ***Elçin İSMAYIL***

---

getmişdir. 2007-ci ildə xidməti borcunu yerinə yetirərək Xanlıqlar kəndinə dönmüşdür.

Amid artıq 25 yaşına çatmışdı. Ürəyində uşaqlıqdan boy atmış arzusunun dalınca gedərək atası kimi hərbçi olmağa qərar vermişdi. Bu arzu, bu istəklə də 2012-ci ildə Təlim Tədris Mərkəzində (TTM-də) gizirlik kursunda oxuyaraq həmin hərbi hissədə gizir kimi xidmət etməyə başlamışdır. Sonra "N" sayılı hərbi hissənin 1-ci mexanikləşdirilmiş taborunun 3-cü mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş tağımının döyüş maşını komandırı - döyüş maşınları heyətinin rəisi olmuşdur.

Amid Məmmədov yüksək səviyyədə xidmət göstərmiş, hərbçi kimi yoldaşları arasında həmişə fərqlənmişdir. Ona görə də xidməti dövründə müxtəlif medallara, fəxri fərmanlara layiq görülmüşdür. O, 24.03.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi", 26.06.2018-ci ildə isə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunmuşdur.

Amid Məmmədov Vətən müharibəsindən önce görmüşdü mühabəni, onun od-alovunun içərisindən keşmişdi düz 4 il bundan əvvəl. 2016-ci ilin Aprel döyüşlərində Lələtəpə uğrunda gedən vuruşmada fəal iştirak etmiş, sol qolundan yaralanmışdı. Onu da qeyd edim ki, döyüsdə yaralanmasını ailəsinə bildirməmiş, sağalandan sonra hərbi xidmətini davam etdirmişdir.

Aprel döyüşlərində olduğu kimi, Vətən müharibəsində də Amid Məmmədov əsl igidlik göstərmiş, qəhrəmanlıqla dolu bir döyüş yolu keçmişdir. Vətən müharibəsi başlayan ilk gündən döyüşə atılmış, bu zaman idarə etdiyi Piyadaların Döyüş Maşını (PDM) Füzuli istiqamətində minaya düşmüştür. Amid Məmmədov yaralanmasına baxmayaraq, döyüş meydانını tərk etməmiş, yeni texnika ilə təmin olunaraq döyüşü axıra qədər davam etdirmişdir.

Amid Məmmədovun bir özəlliyi də ondadır ki, Ali Baş Koman dan İlham Əliyevin çıxışı zamanı dediyi "Erməniləri iti qovan kimi qovacaqıq" ifadəsinə uyğun olaraq idarə etdiyi PDM-ə "İti qovan ki-

mi" sözlərini yazaraq döyüşə girmiştir.

Atası Müqabil Məmmədov danişir ki, Amid Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının, Horadizin və Şuşanın kəndlərinin azad olunmasında igidlilik göstermiş, qəhrəmanlıqla döyüşmüştür.

Amid Məmmədov noyabrın 3-də isə sonuncu dəfə döyüşə girmiş, düşmən gülləsinə tuş gəlmışdır. Növbəti yüksəkliyin alınması zamanı bizim tanklardan biri minaya düşmüşdür. Bu zaman tankın heyətindən kömək etmək məqsədi ilə öz PDM-dən düşən zaman snayper güləsi ilə vurulmuşdur.

Anası Esmira xanım, həyat yoldaşı Abuhayat xanım Amiddən yedigər qalan 2 körpə qız balasının - Nisə ilə Esmiranın başına sığal şəkil "Atanız qayıdacaq" deyirlər.

Şəhid Amid Məmmədovun igidlüyü Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, o, Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Şuşanın azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.



## Şəhid anasına göndərilən məktub



**Şəhid Məmmədov Səbuhi Hümbət oğlunun** anası Cəvahir xanımla söhbət edirik. Saçını müəllimlik sənətində ağartmış şəhid anasının mənə göstərdiyi oğluna aid olan sənədlərin içində bir məktub diqqətimi cəlb edir - Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı tərəfindən yazılmış məktub. Məktubda deyilir:

"Bizlər üçün çox dəyərli olan Cəvahir xanım!

Torpaq su ilə yoğrulanda palçıq, qan ilə yoğrulanda

Vətən olur. Övladınız Səbuhi bu torpağı qanı ilə suvaran qəhrəman döyüşülərdən biri olmuşdur. Xüsusi Təyinatlı Qüvvələr ailəsinin ən dəyərli və bizim üçün qorxmazlıq, mərdlik simvolu olan mənsublarından biri də övladınız, bizim silah dostumuz, şəhid qardaşımız Səbuhidir. Səbuhi vətəni, milləti və bayraqı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmışdır.

Xüsusi Təyinatlı Qüvvələr ailəsi olaraq Sizə əminliklə bildiririk ki, övladınız Səbuhinin əziz xatiresi daim qəlbimizdə yaşayacaqdır və onun qanı ilə yazdığı qəhrəmanlıq salnaməsi gələcək nəsillərə ötürüləcəkdir".

Səbuhi Məmmədovun qısa olmasına baxmayaraq, mənalı keçən ömür yolunun ayrı-ayrı tarixlərini özündə yaşadan sənədlər məni uzaqlara, çox uzaqlara aparır. Tarixin anlarının "donduğu" şəkillər Səbuhi günlərdən xəbər verir. Fotolara baxdıqca Səbuhinin həyatda olmamasına inana bilmirsən. Heç belə bir oğul da...

Ananın dediyi sözlər məni xeyallarından ayırır:

--Martin 6-sı 1995-ci il idi Səbuhi doğulanda. Dünyaya gəlisinə o qədər sevinmişdik ki... Ailənin ilk övladı idi. Onun nazi ilə oynayır, başına dolanırdıq. Səbuhi böyüdükcə ürəyimizdəki arzular da böyüür, bizi fərəhləndirirdi.

Sözünə bir az ara verəndən sonra davam edir:

-Uşaqlıqdan boy-buxunlu idi. Böyüyəndə ətə-qana dolub da ha yaraşıqlı, ucaboy olmuşdu. Lap pəhləvana oxşayırdı.

Səbuhi Məmmədov 2001-ci ildə Səlamət Həsənov adına Balı Çaylı kənd tam orta məktəbin birinci sinfinə gedən gündən 2012-ci ildə həmin məktəbi qurtarana qədər nizam-intizamlı bir şagird olmuşdur. Orta məktəbi bitirəndən sonra 2012-ci ildə Nəqliyyat və Rabitə Kollecinə daxil olsa da, təhsilini yarımcıq qoyaraq hərbi xidmətə gedib.

Cəvahir xanım danışır ki, Səbuhi uşaqlıqdan hərbiyə meylli idi. Uşaq vaxtı Böyük Vətən Müharibəsinin veterani olan Məhəmməd babasının medallarını sinəsinə taxar, "Mən də hərbçi olacağam" - deyə istəyini bildirirdi. 20 Yanvar, Xocalı hadisələri ona çox ağır təsir edirdi. "Böyüyəndə ermənilərdən qisas alacağam" deyirdi.

Səbuhi Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən 2013-cü ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılmış, əsgərlikdə yüksək səviyyədə xidmət etmişdir.

Səbuhi 2014-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olun-



duqdan sonra götür-qoy etməyə başladı. Hansı yolu seçsin, həyatını hansı peşəyə həsr etsin? Bir müddət düşünüb-dasındıqdan sonra hərbçi olmağa qərar verdi. Bu arzusuna çatmaq üçün 2017-ci ilin yanvarında Bakı şəhərində gizirlik kursu üzrə təhsil aldı, aprel ayında isə təhsilini bitirərək "N" sayılı hərbi hissədə atıcı kimi fəaliyyətə başladı. 2019-cu ildə "N" sayılı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrə daxil olaraq xidmətini orada davam etdirdi. Səbuhi Məmmədovun xidməti həyatında da-ha bir yenilik isə 2020-ci ildə Xüsusi Təyinatlı Qüvvələrə kurşa qəbul edilməsi oldu. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra xidmətini davam etdirməyə başladı.

Gizir Səbuhi Məmmədov Vətən müharibəsinə Murov dağ yüksəkliyinin alınması uğrunda gedən döyüslərdən başlayıb. Onu da qeyd edək ki, bu döyüslər dəniz səviyyəsindən 3600 metr yüksəklikdə gedib. Həmin yüksəkliyə kanatla qalxıblar. Oktyabrın sentyabrın 28-də yüksəkliyi alıb postun dayaq məntəqəsi uğrunda döyüşə giriblər. Səbuhi tabor komandiri ilə birlikdə qabaqda idi. Bu zaman minaatan silahdan atılan mərminin qəlpəsindən aldığı zərbədən yaralanıb və şəhid olub.

Səbuhi Məmmədov Çaylı kəndindəki Şəhidlər Xiyabanında dəfn edilib. Subay idi.

...Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı tərəfindən göndərilmiş məktub bu cümlələrlə sona çatır: "Səbuhinin xatırəsinin daim ehtiramla anılması bizim qardaşlıq borcumuzdur. Şəhid ailəsi olaraq əsl Azərbaycan anasına xas olan səbr və döyümlülük nümayiş etdiriyinizə görə biz Xüsusi Təyinatlılar Sizə dərin minnətdarlığını bildiririk".

Səbuhi Məmmədov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Kəlbəcərin azad olunmasına görə**", 30 dekabr 2020-ci il tarixli



Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.



## "Torpağı özüm alacağam"



Bu sözləri Turan deyirdi hələ yeniyetmə yaşları olanda. "Böyüüb torpağı özüm alacağam" - söyləyirdi Qarabağdan söz düşəndə. Uşaqlıqdan ürəyində vətənpərvərlik duyğuları baş qaldırmağa başlamışdı. Yavaş-yaavaş torpaq sevgisi, yurd məhəbəti yaranırdı kövrək qəlbində. Turanın uşaqlıqdan belə duyğulu, vətənini sevən bir yeniyetmə kimi böyüməsi səbəbsiz deyildi. Qarabağ müharibəsi veterani olan atası Nadir kişi 90-cı illərin əvvəllərində vətənin keşiyində dayanmış, torpaqlarımızı işgalçılardan qorumuşdu. Dayısı da bu yolu keçmişdi. Belə bir vətənpərvər mühitdə böyüyen Turan təbii ki, vətənpərvər olmalı idi.

**Məmmədov Turan Nadir oğlu** 29 avqust 1993-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. O, 1999-cu ildə Dəmirçilər kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin on birinci sinfini bitirmişdir.

Anası Reyhan xanımın oğlunun uşaqlıq, yeniyetməlik illəri ilə bağlı dediyi sözlər Turanın elə o vaxtdan torpağını sevən, ona ürək-dən bağlanan bir gənc kimi yetişməsindən xəbər verir:

-Onun taleyinə hərbçi olmaq yazılmışdı, - deyə Reyhan xanım danışır. - Uşaqlıqdan qəhrəmanlıq, igidliklə bağlı olan kinolara baxar, bu mövzuda filmlərə meyl göstərirdi. Deyirdi ki, ana, mənə nağıl danış. Elə nağıl danış ki, qəhrəmanı mən olum.

Qardaşı Nağıı isə deyir:

-Turan idmanı daha çox sevirdi. Kənddəki idman klubunda hər gün saatlarla idmanla məşğul olur, bu sahəyə xüsusi diqqət yetirirdi. Güləşə həvəsi daha çox idi.

Turan Məmmədov idmanla ciddi məşğul olduğu üçün orta məktəbdə fiziki tərbiyə, eləcə də hərbi azırlıq dərslərində çox fəal olub. Uşaqlıqdan özü də bilmədən özünü hərb sahəsinə hazırlayıb Turan.

Orta məktəbi bitirdikdən sonra Turan Məmmədov 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2013-cü ilin aprelində isə tərxis olunmuşdur.

Turan Məmmədov əsgərlikdən qayıdanınan sonra evdə çox dayanmadı, mayın əvvələrində sənədlərini hazırlayıb Bakıya getdi. Kəşfiyyatçı olmaq istəyirdi. Bu məqsədlə Təlim Tədris Mərkəzində 6 ay oxudu və arzusunda olduğu gizir hərbi rütbəsini aldı. Turan Məmmədov 2013-ci ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında gizir kimi xidmət etməyə başlamışdır. 2015-ci ildə isə Hava Hücumundan Müdafiə Qurğularının zenit-raket böülüyündə gizir olmuşdur. O, qardaş Türkiyə hərbçiləri ilə də təlimlərdə iştirak etmiş, 2 dəfə kurs keçmiş, "Komando" məktəbində oxumuşdur.

Turan Məmmədov yeni bir ömür yoluna qədəm qoymuşdu - Vətənə xidmət yoluna. Bu yolda isə onu müharibə, qanlı-qadələ döyüşlər, qəhrəmanlıq salnaməsi gözləyirdi. Turan 2016-ci ilin Aprel döyüşlərində mərdliklə vuruşdu, yaralanaraq bu salnamənin ilk səhifəsini yazdı. Sonrakı illərdə Turan Məmmədov Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ-də) baş kəşfiyyatçı, gizir kimi xidmətini davam etdirmişdir.

Vətən müharibəsində Turan Məmmədov həmlə-kəşfiyyat taborunun tərkibində döyüşə girərək mərdliklə döyüşüb, yeniyetməlik illərin dən ürəyində kök atmış arzularını həyata keçirməyə başlayıb, düşməndən qisas alaraq ona aman verməyib. Murovdağ yüksəkliyi uğrunda 4 gün döyüşüb, yüksəkliyi düşməndən azad etdikdən sonra zirvəsinə bayraq sancıclar. Sonra Suqovuşanın azad olunması uğrunda gedən dö-



## *Elçin İSMAYIL*

---

yüşlərdə iştirak edib. Turan Məmmədov oktyabrın 5-dən 6-na keçən gecə Ağdərənin Tonaşen kəndindəki yüksəkliyi alarkən şəhid olub.

Döyüş yoldaşı Rəşid Quliyev danışır:

-Turanla irəlidə gedirdik. Məndən 50-60 metr aralıda idi. Hava dumanlı, çişkin olduğundan bir-birimizi yaxşı görmürdük. Birdən uşaqlar qışqırıldılar ki, Turanı vurdular. İnanmadım. Çünkü Turan o qədər igid döyüşü idi ki, adamin onun vurulmasına inanmayı gəlmirdi. Turan hər saat vurulan oğullardan deyildi. İnanmasaq da, artıq hadisə baş vermişdi. Düşmən ona köməyə gələn təxliyyəni də vurdu. Ona görə də Turan başından aldığı gülə yarasından döyüş meydənında şəhid oldu.

Turan Məmmədovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "**Suçqovuşanın azad olunmasına görə**" medalları ilə təltif edilmişdir.



## "Qapımızdan bayraq asın, tezliklə qayıdacağam"



Vətəninə, doğulduğu torpağa çox bağlı olan, ona sevdiyi qədər də inanan gənc idi Anar. El-obsasına bağlılıq, inam və ehtiram onun torpağa olan sevgisindən irəli gəlirdi. Qəlbən, bütün varlığı ilə bağlı idi qoynunda boy atdığı Azərbaycan torpağına.

**Nağıyev Anar Sahib oğlunun** keçdiyi ömür yolunu vərəqləyərkən bu yüksək duyğular gəlib keçdi ürəyimdən. O, 31 il deyil, kitablara siğmayan sərəfli, mənalı, igidliklə dolu olan bir ömür yaşayıb. Əbədiyyətə qovuşan bu ömür şəhidlik zirvəsinə yüksələrək tarixin şanlı səhifəsinə yazılıb. Yazılıb ki, bu gün, elə sonradan gələn nəsillər də oxuyub Anarın həyatından ibrət götürsünlər.

1989-cu ilin 30 oktyabrında Nağıyevlər ailəsində oğlan uşağı dünyaya gəlmışdı. Gəncə şəhərində eşidən-bilən, qohum - qonşular Sahibə gözaydınlığını verir, "Doğulan körpə Vətəninə, ailəsinə xeyirli bir övlad olsun" - deyirdilər.

Anar Nağıyev qayğısız uşaqlıq illərini yaşıyır, ürəyində Vətəninə olan sevgisi ilə birgə böyüyürdü. 1996-ci ildə Samux rayonunun Əliuşağı kənd tam orta məktəbinin birinci sinfinə gedən gündən Vətənə, Anaya aid çoxlu şeirlər söyləməklə müəllimlərin diqqətini özünə cəlb eləmişdi. 2000-ci ildə ailəsi ilə birlikdə Qazax rayonunun Ürkməzli kəndinə köçüb burada yaşayanda vətənpərvərlik duyğula-



## **Elçin İSMAYIL**

---

rı daha da artdı. Axı Qazax, elə yaşıdlıları kənd də mənfur düşmənlə sərhəddə yerləşirdi.

Orta təhsilini Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində davam etdirən Anar həmin məktəbin XI sinfini bitirib 2008-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırıldan sonra Anarın arzu və istəkləri dəyişməyə başladı. Hərbidə olan nizam-intizam, qayda-qanun onun irəyində olan vətənpərvərlik duyğularını daha da artırdı. Anar həyatını bu sahəyə bağlamağa qərar verdi.

2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunandan sonra evlərinə geldi. Üç aydan sonra sənədlərini hazırlayıb çavuşluq kursunda oxumağa getdi. 21 yanvar 2010-cu ildən 10 aprel 2010-cu ilə qədər isə Təlim və Tədris Mərkəzində (TTM-də) minaatan komandiri kursunu bitirərək çavuş rütbəsi almış, "N" hərbi hissədə xidmət etməyə başlamışdır. 2012-ci ilin yanvarında isə TTM-də 6 ay gizirlik kursunu keçmiş, gizir rütbəsi alaraq Xüsusi Tətinatlı Qüvvələr-də (XTQ-də) xidmətini davam etdirmişdir. Atası Sahib danışır ki, Anar Türkiyədə xüsusi kurslarda hərbi təhsilini artırıldıdan sonra mükəmməl hərbçi kimi böyük həvəslə xidmət edirdi.

Anar Nağıyevin 13 illik yüksək hərbi xidməti Müdafiə Nazirliyi tərəfindən qiymətləndirilmiş, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" (24.06.2013), Azərbaycan Ordusunun 100 illiyi" (26.06.2018) yubiley medalları, həmçinin "Hərbi xidmətdə fərqlənməyə görə" (26.06.2017) və III dərəcəli "Qüsursuz xidmətə görə" (2019-cu il) medalları ilə təltif olunmuşdur.

O, döyüslərdə olmuş, 2014-cü ildə Tovuz istiqamətində düşmən təxribatının qarşısını alarkən yaralanmışdı. Anar Nağıyev Aprel döyüslərində də iştirak etmiş, ığidlik göstərmişdi. Bu səbəblərdən də onun döyük təcrübəsi var idi. Ona görə də Vətən müharibəsində iştirak etdiyi döyüslər ona heç də çətin gəlmədi. Murov dağında ilk vuruşmaya girən Anarın döyük yolu Kəlbəcərdə, Füzulidə davam edib. Hadrutda ayağından yaralanmasına baxmayaraq, müalicə olunmağa



getməyib, döyüşüb. 8 noyabr 2020-ci ildə Qarabağın üzük qaşı olan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə isə qəhrəmancasına şəhid olub.

Anası Məlahət xanım deyir ki, axırıncı dəfə yaralananda hospita-la yanına getmişdik. Müharibədən danışan Anar "Az qalib, qapımızdan bayraq asın, tezliklə qayıdacağam" - dedi. Onun dediyi kimi də oldu. Qələbə çaldıq, Anar Nağıyevin yaşadığı evin qapısından bayraq da asıldı. Amma...

Gizir Anar Nağıyevin göstərdiyi qəhrəmanlıq ölkə başçısı tərəfin-dən yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Qarabağ**" ordeni ilə təltif edilən Anar daha sonra 3 medala da layiq görülmüşdür. O, ölkə baş-çisinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən ug-runda**", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsaəsn "**Şuşa-nın azad olunmasına görə**" və "**Kəlbəcərin azad olunmasına gö-rə**" medalları ilə təltif olunmuşdur.



## Tank komandiri



2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharıbəsi torpaqlarımız uğrunda gedən mənəvi haqq savaşımız oldu. Azərbaycan Silahlı Qüvvələri düşmənə ağır və sarsıcı zərbə vuraraq əzəli Azərbaycan torpaqları olan Qarabağı yağı tapdağından xilas etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!" şuarını başları üstündə bayraq edən əsgər və zabitlərimiz, igid oğul və qızlarımız bir nəfər kimi Vətənin müdafiəsinə

qalxıb Azərbaycanın haqlı olduğunu dünyaya bir daha sübut etdilər. Bu dəfə xalqımız düşmənə haqlı olduğunu diplomatiya dili ilə deyil, müharibə, güc yolu ilə sübut etdi, erməni rəhbərliyini kapitulyasiya aktına qol çəkməyə məcbur etdi. Bununla da Azərbaycan xalqı özünün yenilməzliyini, qədim xalq olmasını, mərdliyini, mübarizliyini və həmişə qalib xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.

Vətən müharıbəsi xalq-ordu, ordu-xalq birliyinin necə sıx olduğunu göstərdi və bu birlik sayesində Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid oğullarımız haqq savaşında Qələbə qazanmaq üçün döyüş meydanına atıldılar, qəhrə-



manlıqlar göstərərək öz yenilməzliklərini sübut etdilər. 30 ildir ki, yurd həsrəti çəkən baba və nənələrimizin, ata və analarımızın, oğul və qızlarımızın yurd, el-oba həsrətinə son qoydular, gözlərdə yaşa, ürəklərdə qübara dönmüş həsrəti sevincə, vüsa-la qovuşdurdular. Vətən müharibəsi Müzəffər Ali Baş Koman-dan İlham Əliyevin rəhbərliyi altında ordumuzun gücү, qüdrəti sayəsində bizim şanlı Qələbəmizlə, Zəfərimizlə başa çatdı. 10 noyabr yaddaşlara Tarixi Qələbənin yazıldığı gün kimi həkk olundu.

**Orucov Elvin Rövşən oğlu** Qarabağ adlı zəfərimizin qaza-nılmasında payı olan, döyüş meydanında vuruşaraq şəhidlik zir-vəsinə ucalan oğullarımızdan biridir.

Elvin Orucov 18 dekabr 1991-ci ildə Qazax şəhərində anadan olub. Onun hərbi sahəyə marağı lap uşaq yaşlarından özünü bı-ruzə verib. Elvinin uşaqlığından söz düşəndə anası Səidə xanım dedi:

-5 yaşı olanda Elvin təyyarələr, tanklar düzəldərdi. Bir də görürdüm ki, tank şəkilləri çəkib. Həmişə mühərabədən bəhs edən kinolara baxardı. Hiss edirdim ki, hərbi sahəyə marağı var.

Bu maraq, uşaqlıq istəyi onu tərk etməyib, böyükəcə onuna birgə böyüüb, dəyişməz arzusuna olub Elvinin. Sonrakı il-lərdə isə həyat amalına, sevdiyi peşəyə çevrilərək ömür yoluna işiq salıb.

1999-cu ildə Rusyanın Nijni-Novqorod şəhərində oxumağa başlayan Elvin Orucov ailəsi birlikdə Azərbaycana köçdükdən sonra təhsilini 2005-ci ildən İ.Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə davam etdirmiş, 2009-cu ildə həmin məktəbin on birinci sinfini bitirmişdir.

2010-cu il yanvarın 3-də Səfərbərlik və Hərbi Xidmətə Ça-ğırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılan Elvin Orucov əsgər borcunu ləya-



qətlə yerinə yetirmişdir. Əsgərlik onun həyatında bir dönüş yaratmış, arzularını bu istiqamətə yönəltmişdir. Elvin Orucov hərbi xidmətdə olan müddətdə bu sahə onun diqqətini özünə cəlb eləmiş, ömrünü bu peşəyə həsr etməyi qarşısına məqsəd qoymuşdur.

Ona görə də Elvin Orucov hərbi xidmətdən qayıtdıqdan dərhal sonra bu sahədə oxumağa və xidmət etməyə qərar vermişdir. Bu məqsədlə 2011-ci il 10 noyabrdan 28 aprel 2012-ci ilə qədər Silahlı Qüvvələrin Tədris və Təlim Mərkəzində (TTM-də) oxuyub "Tank komandiri" kursunu bitirərək gizir rütbəsi almışdır. 30 aprel 2014-cü il tarixindən Elvin Orucov gizir kimi ordu sıralarında xidmət etməyə başlamışdır.

Elvin Orucov eyni zamanda, xidmətdə də fərqlənib, öhdəsinə düşən tapşırığı vaxtından əvvəl yerinə yetirib, nizam-intizama əməl edib. Bunun nəticəsidir ki, "Azərbaycan Silahlı Qüvvələrin 95 illiyi" (24.06.2013) və "Azərbaycan Ordusunun 100 illiyi" (26.06.2018) yubiley medalları ilə təltif olunub.

Elvin Orucov xidmətdə olduğu kimi, hərb meydanında da fərqlənmiş, 2016-cı ilin Aprel döyüslərində düşmənə qarşı igidliliklə vuruşaraq fəxri fərmanla təltif olunmuşdur.

Vətən müharibəsində də Elvin Orucov mərdlik göstərmiş, tank komandiri kimi hərbi tapşırığı layiqincə yerinə yetirmiş, düşmənə sarsıcı zərbələr endirmişdir. 27 sentyabr 2020-ci il də Füzulinin Alxanlı kəndi istiqamətində gedən döyüşdə onun komandiri olduğu tank minaya düşmüş, qəhrəmancasına şəhid olmuşdur.

İkinci Qarabağ müharibəsində Qazaxın ilk şəhidi olan gizir Elvin Orucov şəhərdəki şəhidlər qəbiristanlığında dəfn edilmişdir. Emil adlı oğul, Elay adlı qız övladı yadigar qalmışdır.

Elvin Orucovun göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymətləndirilmiş, ölümündən sonra Prezident İlham Əliyevin



15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.



## "Yaralandığımı anama bildirmeyin"



**Şükürov İlkin Aslan oğlu** özünü həmişə məğrur aparırdı, şəstlə yeridiyi üçün vüqarlı görünürdü. Sözdən dönməz, heç vaxt əyilməz, verdiyi vədə əməl edər, böyüyə-kiçiyə hörmətlə yanaşardı. Bu yüksək insani keyfiyyətlərə, camaatla doğma münasibətlərinə görə kənddə böyük hörmət qazanmış, insanların sevimişsinə çevrilmişdi.

...1995-ilin 27 avqustunda Qazax rayonunun Ürkməzli kəndində Şükürovlar ailəsində toy-bayram idi. Aslanın 2 qızdan sonra oğlu anadan olmuşdu. Qohum-qonşu, dost-tanış, əqraba onlara gözaydinlığı verir, ən gözəl arzularını bildirirdilər. Atasının sevinci isə yerə-göyə sığdırıldı. Bacıları Nigarla Gülnar uşaq olsalar da, sevinir, fərəhli nirdilər.

Firuzə xanım sonsuz qayğı, tükənməz sevgi ilə böyüdürdü oğlunu. Övladı boy atıb böyüdükcə fərəhli nır, hər kəlməbaşı "Anan sənə qurban olsun"- deyirdi.

2001-ci ilin sentyabrında İlkin S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin birinci sinfinə gedəndə ailə bir daha sevinmiş, Allaha şükür eləmişdi. İlkin Şükürov 2010-cu ildə həmin məktəbin doqquzuncu sinfini bitirəndən sonra oxumağı dayandırsa da, sonradan eksternant qaydada imtahan verərək həmin məktəbin On birinci sinfini bitirdi. Həmyaşıdları təki sağlam, boy-buxunlu bir gənc kimi



böyüyürdü İlkin. Qarşıda onu saysız-hesabsız arzular, işqli bir ömür yolu gözləyirdi. Gələcəkdə hansı peşəni seçmək, hansı sənətin dalınca getmək barədə götür-qoy eləmək vaxtı gəlib çatmışdı.

2013-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 2015-ci ilin aprel ayında əsgəri xidmətini başa vurandan sonra hərbi sahənin onu özünə cəlb elədiyini anladı. Ona görə də hərbçi olub vətənə xidmət etməyi qarşısına məqsəd qoydu. Elə bu arzu, bu istəklə də 2017-ci ilin aprel ayında gizirlik kursunda oxuyaraq gizir rütbəsi aldı. 23 aprel 2020-ci ildə nişanlaşmışdı. Noyabr ayında olacaq toy gününü gözləyirdi. Amma...

İlkin Şükürov Beyləqanda "N" sayılı hərbi hissədə xidmət edirdi. Sentyabrın 26-da atasının ona hədiyyə aldığı avtomaşını evlərinə götürüb qoyub və elə həmin gün də hərbi hissəyə qayıdır. ERTƏSI GÜNU gizir İlkin Şükürov Füzulidə düşmənə qarşı döyüşməyə başlayıb. Bir dəfə yaxınlığına düşən mərminin zərbəsindən dalğaya düşüb. Bunu görən komandir təcili hospitala aparıb müalicə olunması barədə tapşırıq versə də, İlkin razılaşmayıb, yenidən döyüşə girib.

Yoldaşları danışır ki, oktyabrın 9-da döyüşən zaman yaxınlığına düşən minamıyt mərmisinin qəlpələrindən İlkin Şükürov ağır yaranıb. Ona kömək göstərib döyüş meydanından çıxaran əsgərlərə - Malik Əsgərov və Çingiz Nəsibova deyib ki, yaralandığımı anama bildirməyin. Bu, İlkinin son xahişi olub. Bu, onun anasına olan böyük sevgisindən irəli gəlirdi. Döyüş zamanı şəhid olan yoldaşları haqqında deyirmiş ki, görəsən, şəhidlik mənə də qismət olacaqmı? Sözündən göründüyü kimi, İlkin hələ sağ ikən bu yüksək zirvəyə qalxmaga mənənə hazır imiş və bu ali zirvəyə yüksəlib də.

11 oktyabrdə döyüş zamanı başından ağır yaralanıb. Helikopterlə təcili olaraq Bakıya, hərbi hospitala aparıblar. Lakin cərrahiyə əməliyyati olunsa da, həyatını xilas etmək mümkün olmayıb. Gənc ömrünü canı qədər sevdiyi Vətənə bağışlayıb, şəhidlik zirvəsinə yüksə-



## *Elçin İSMAYIL*

---

lərək əbədiyyətə qovuşub. İlkin Şükürov qəhrəmanlıqla dolu döyüş yolu Füzulidə başa çatıb.

Azərbaycan xalqını 30 ildən sonra həsrətində olduğu torpaqlara qovuşdurən, işğaldan azad edilən şəhərlərə, qəsəbələrə, kəndlərə üçrəngli bayraqımızı sancan igid Vətən oğullarının döyüslərdə göstərdikləri qəhrəmanlıqlar Mütəffəf Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Gizir Şükürov İlkin Aslan oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Füzulinin azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.

İlkin Şükürov kimi igid Vətən oğulları hər birimiz üçün örnəkdir. Azərbaycan xalqının milli azadlığını, torpaqlarımızın ərazi bütövlüyüni bərpa etmək üçün qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizlə fəxr edirik. Ruhun şad, məkanın cənnət olsun, şəhidim. Əziz xatirəni ehtiramla yad edir, qarşında baş əyirik.



## Ləqəbi "Qara qartal" idi



Dünyaya hərbçi olmaq üçün gəlmişdi elə bil. 14 may 1992-ci ildə Röyal əyninə hərbi formanı geyinib Vətənə xidmət etmək üçün doğulmuşdu sanki. Uca boyu, enli kürəyi, iti baxışları ilə elə ilk görünüşdən diqqəti cəlb edirdi. Qazax rayonunun Hüseynbəyli kəndində bir gənc böyüyrdü - gələcəkdə qəhrəman olub adı dillərə düşəcək bir gənc. **Mədətov Röyal Şahin oğlunun** sabahına böyük ümid bəslənilirdi.

1998-ci ildə Qazax rayon A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə

gedəndə qocaqlığı, güclü hafızəsi və dürüstlüyü ilə müəllimlərin diq-qətinə özünə cəlb eləmişdi, yoldaşları arasında sayılıb-seçilirdi. 2009-cu ildə orta məktəbi bitirəndən sonra müstəqil həyata qədəm qoydu. Həyatda irəliləmək, ömrün dolanbac yollarını keçib getmək üçün özüne hər hansı bir peşəni, sənəti seçməli idi. Röyal Qazax rayon Əlahiddə Müdafiə Taborunun tərkibində könüllü olaraq gizir hərbi rütbəsin-də xidmət etmiş atası Şahini uşaqlıqdan hərbi formada görmüş, bu sə-bəbdən də hərb sahəsinə marağının artmışdı. Şahin kişi danışır:

-Röyalla ata-bala yox, yaxın dost olmuşuq. Hərdən ermənilərə qarşı döyüşməyimizdən söz açanda "Böyüyəndə mən də erməni öldürəcəm, sizin qisasınızı alacağam" deyirdi. Qardaşı Taleh söyləyir ki, Röyal id-manın sərbəst güləş növü ilə ciddi məşğul olurdu. Rayonda, eləcə də respublika yarışlarında iştirak etmiş, yüksək yerlər də tutmuşdu.



Röyal Mədətov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılıb qulluq edəndə fikrini birdəfəlik qətiləşdirdi. Ona görə də 2011-ci ildə həqiqi hərbi xidmətdən tərxis olunduqdan bir ay sonra, həmin ilin may ayında könüllü olaraq Azərbaycan Ordusu sıralarına qayıtdı. 2013-2018-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin "N" sayılı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başladı. Xidməti müddətində özünü bacarıqlı, səriştəli, döyüş texnikasının sirlərinə yiyələnmiş bir hərbçi kimi göstərərək fərqləndi.

Röyal Mədətov daim təhsilini artırmaq qayğısına qalır, öz üzərinde çalışırıdı. O, xidmət edən müddətdə kurslara qatılıraq yüksək nəticələr göstərmişdi. Sınaqlardan 116 nəfərdən cəmi 6 nəfər keçmiş və Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilmişdi. Onlardan biri də Röyal Mədətov idi. Üstəlik, Röyal normativləri yüksək nəticə ilə yerinə yetirdiyi üçün ona kiçik gizir rütbəsi də vermişdilər.

Xüsusi Təyinatlı Qüvvələrə qəbul ediləndə elə bil Röyalala dünyani bəxş eləmişdilər. Zarafat deyil, ürəyində kök atmış arzularının ikisinə bir gündə çatmışdı. Röyal Mədətov nümunəvi xidmətinə görə Müdafıə Nazirliyi tərəfindən medallarla təltif olunmasına baxmayaraq, onları sinəsinə taxmağı sevməzdi, "Vətən hələ dardadır" deyərdi.

2016-cı ilin Aprel döyüsləri onun ömür dastanında yeni bir səhifə açdı. İştirakçısı olduğu vuruşmaların birində yaralandı. Müalicə alıqdan sonra təkrar olaraq ordu sıralarına qayıdır ki, kiçik gizir kimi hərbi xidmətini davam etdirməyə başladı.

Vətən mühəribəsinin ilk günündə Röyalın komandiri olduğu manqa Murov dağındaki yüksəkliyin alınması uğrunda gedən döyüşdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, hərbi texnikasını sıradan çıxarıb. Döyüş yoldaşları danışır ki, vuruşmalarda Röyal sanki od parçasına dönürdü. Uşaqlar deyirmiş ki, Mədətovun yenə tərs damarı tutub. Sonra Qubadlıda ermənilərə qan udduraraq Cəbrayıl



istiqamətində döyüslərə qatılıblar. Röyal Mədətov burada yaralanıb. Müalicə olunduqdan sonra Füzulidə döyüşə girib, Şuşa istiqamətin-də döyüşərək yüksəkliyi ələ keçiriblər.

"N" sayılı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrdə xüsusi təyi-natlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov Vətən mühari-bəsində əsl ığidlik və qəhrəmanlıq göstərib. Gözündə qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi vermişdilər. Rö-yal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərirdi.

Qırmızı bazar (Şuşa istiqamətində) kəndi uğrunda gedən vuruş-mada 22 oktyabr 2020-ci il tarixində snayperin atdığı gülə ilə düz ürəyindən vurulub və döyüş meydanında şəhid olub. Ailəli idi. Öv-ladı yoxdur.

Kiçik gizir Röyal Mədətovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**" və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Şu-şanın azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.



## "Kəşfiyyatçı olduğunu şəhid olandan sonra bildik"



Evin tək oğlu idi Elcan. Üç bacının bir qardaşı idi. Ona görə də üzərində çox göz var idi. Atası Hidayət kişi ona fərəhələ baxır, anası Nailə xanım "Boynuна qurban olum"- deyərək fəxr edirdi. Bacıları Tərgül, Aytən, Gülhəyat sanki onunla nəfəs alırlılar. Bu səbəbdən də həmisi ona göz-qulaq olur, hər an maraqlanır, bircə saat görməyəndə narahat olurdular. Ailədə məhəbbət qarşılıqlı idi. Elcan Namazov da daim valideynlərinin hörmətini saxlayır, bacılarını görəndə "Ölöm, ay bajı" deyərək sanki uçurdu. Qazax rayonunun Dəmirçilər kəndində yaşayan Namazovlar ailəsindən Tanrı öz səxavətini, mehribanlığını və səmi-miyətini əsirgəməmişdi.

**Namazov Elcan Hidayət oğlu** 1 iyun 1997-ci ildə belə bir ailədə dünyaya gəlmişdi. Xoşbəxt uşaqlıq illərini yaşayırırdı. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbinə gedəndə müəllimlər ona diqqət və qayğı göstərirdilər. 2014-cü ildə həmin məktəbi bitirəndə gələcəkdə hansı arzunun dalınca gedəcəyi barədə qərar verməmişdi. Baxmayaraq ki, seçimində sərbəst idi, hansı qərarı versəydi, ailə də onunla razılaşacaqdı.

2016-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə



Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılarda və sərhəd qoşunlarında hərbi xidmət borcunu yerinə yetirəndə yavaş-yavaş ürəyində yeni arzular baş qaldırmağa başladı. 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətini başa vurub evlərinə qayıdan sonra çox götür-qoy elədi. Və sonunda hərbçi olmaq yolunu seçdi, ömrünü hərbiyə bağlamağı qarşısına məqsəd qoydu.

Əsgərliyini bitirəndən il yarımla sonra sənədlərini "N" sayılı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlilik məktəbində oxudu. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" sayılı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Sonra isə gizir rütbəsini alaraq kəşfiyyat bölüyünün kəşfiyyatçısı oldu. Arzusuna çatdığı üçün çox xoşbəxt idi, atasının yolu ilə gedərək hərbçi olmuşdu. Qarabağ müharibəsi veterani olan Hidayət kişi 1993-1995-ci illərdə Qazaxda, Ballı qayada, Murov dağı yüksəkliyində ermənilərə qarşı döyüşmiş, əlindən gələni əsirgəməmişdi. İndi növbə oğlunun idi.

Elcan Namazov həyatda dostcanlı, qohumcanlı olduğu kimi hərbi xidmətdə də nizam-intizamlı, yoldaşlarının qayğısına qalan, onlarla səmimi və mehriban davranan bir gənc, tələbkar hərbçi idi. Bütün bu xüsusiyyətlərinə görə də xidmət etdiyi hərbi hissədə özünə böyük hörmət qazanmışdı.

Elcan Namazov "N" sayılı hərbi hissənin kəşfiyyat bölüyünün 1-ci kəşfiyyat tağımının 3-cü kəşfiyyat manqasının kəşfiyyatçısı idi. O, elə bil anadan kəşfiyyatçı doğulmuşdu. Ondan nə isə bir söz almaq mümkün deyildi. Bu isə kəşfiyyatçıya xas olan ən gözəl xüsusiyyəti idi. Atası deyir:

- Elcan nə mənə, nə də anasına bir söz demirdi. İşi ilə əlaqədar nə isə sorusanda təbəssümlə sualdan yan keçirdi. Bilirdik ki, hərbidə işləyir. Nə qədər qəribə görünə də, onun hansı bölkədə xidmət etməsindən, nə iş görməsindən, vəzifəsinin nədən ibarət olmasından tam məlumatsız idik. Bəlkə də, inandırıcı gəlməyəcək, biz onun kəşfiy-



yatçı olduğunu şəhid olandan sonra bildik.

Döyüş yoldaşları danişir ki, Vətən müharibəsinin ilk günlərində Murovdağ yüksəkliyini azad etdik. Sonra Kəlbəcər, Ağdərə istiqamətində, oktyabrın 8-də isə Füzuli uğrunda gedən döyüslərə qatıldık. Müharibə meydanında Elcan çox mərdliklə döyüşür, igidlik və şücaət nümayiş etdirirdi. Lakin qəfil düşmən gulləsi onun həyatını yarida qoydu. Elcan Namazov oktyabrın 9-da Füzuli-Cəbrayıł-Xocavənd rayonları istiqamətində gedən döyüslərdə qəhrəmancasına şəhid oldu.

23 yaşında şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "**Döyüşdə fərq-lənməyə görə**" və 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "**Xocavəndin azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.



## Əbədi ömrün başlanğıcı



İnsan ömrünün başlanğıcı məlum olduğu kimi, sonu da məlum olur. Dünyaya gələn insan bir vaxtdan sonra dünyadan köçür, dünyaya gəldiyi kimi dünyadan köçdüyü tarix də qeyd olunur. Amma elə insanlar var ki, onlar ölmür, qəhrəmanlıq göstərərək ürəklərə köçür, şəhidlik zirvəsinə qalxıb əbədilik qazanırlar. Şəhidlik zirvəsi dünyada bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarşısan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilirlər bu uca zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Ona görə də şəhidlik ölüm deyil, əbədi ömrün başlanğıcıdır.

Şəhid Əliyev Timur Nurəddin oğlu (Nurəddinoviç) da öz ölümü ilə ölümsüzlüyə qovuşan qəhrəmanlardan biridir. Ona görə də bugün Timurun adı dillər əzbəridir. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, onun şəhid adı daim anılacaqdır.

Atası Nurəddin kişi deyir ki, biz Özbəkistan Respublikasının Çırçıq şəhərində yaşayirdiq. Timur da 29 may 1984-cü ildə orada anadan olub. Evin tək oğlu olduğu üçün onu böyük bir məhəbbət, istək-lə böyütmüştük. Onunla bağlı çoxlu arzularımız var idi ki... Özünün

arzu, istəkləri isə bitib-tükənməz idi.

1998-ci ildə onların ailəsi Azərbaycana qayıdaraq Bakıya köçüb burada yaşamağa başlayır. Ona görə də Timur orta təhsilini Bakı şəhərində davam etdirərək 2001-ci ildə XI sinfi bitirmişdir. Sonra onun əsgərlik dövrü başlamış, Timur Əliyev 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2004-cü ildə tərxis olunmuşdur. Sonradan hərb yolunu seçmiş, öz həyatını bu sahəyə bağlamışdır. Ona "Hərb sahəsi çətindir" deyənlərə birmənalı şəkildə: "Əvvəla, çətin deyil. Sonrası da nə qədər çətin olsa da, kişilik məktəbidir, şərəflidir" - deyə cavab verirdi. Odur ki, hərbçi paltarını çox böyük şəstlə geyinir, əynində həvəslə daşıyırırdı.

Timur Əliyev 2013-cü ildə öz istəyinin dalınca gedərək Azərbaycan Silahlı Qüvvələrinin "N" sayılı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başladı. Nümunəvi xidmət edərək qısa müddətdə çavuş rütbəsi aldı.

Söhbət zamanı atası dedi ki:

-Timur sentyabrın 26-da axşam evə gəlmişdi. Tələsirdi. Bir az oturandan sonra mənə:

- Mənim şəklimi uşaqlarımla çək, - dedi. Mən təəccübə onun üzünə baxdım. Ona görə baxdım ki, Timur şəkil çəkdirməyi sevməzdii. O, mənim duruxduğumu görüb: "Dünyanın işini bilmək olmaz", - dedi. Sonra qızları Alsu, Leyla ilə çoxlu şəkil çəkdirdi.

Bu hadisələr başıma gələndən sonra başa düşdüm ki, müharibədə ölcəyi Timurun ürəyinə damıbmış.

Timurun döyüş yolu Füzulidən başlayıb. Oktyabrın 8-də rayonun düşməndən azad olunması uğrunda gedən qanlı döyüşlərə girib, elə ilk gündən qəhrəmanlıq göstərib. Həmlə taborunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan çavuş Timur Əliyev igidiyi, qorxmazlığı ilə döyüş yoldaşları arasında fərqlənib.

...Oktyabrın 12-dən 13-nə keçən gecə yenə də döyüşə girmişdi. Mərmi göydən yağış kimi yağırdı. 13 oktyabr 2020-ci il tarixində Timur ön sırada döyüşürdü. Birdən lap yaxınlığına minaatan silahından



atılan mərmi düşdü. Timur Əliyev mərminin partlaması nəticəsində döyüş meydanında şəhid oldu.

Şəhid, çavuş Timur Əliyevin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Döyüşdə fərqlənməyə görə**" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Füzulinin azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.

Azərbaycan üçün canını fəda edən Timur Əliyev kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlıq hər kəs üçün örnəkdir. Timur keçdiyi şərəfli ömür yolu ilə həmişə bizim qəlbimizdə yaşa-yaqaqdır. Ruhun şad, məkanın cənnət olsun, şəhidim!



## Hər açılan səhər...



27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi tarixin yaddaşına qızıl hərflərlə yazıldı. 44 gün davam edən, ildirim sürətli bu savaş torpaqlarımız uğrunda gedən mənəvi haqq savaşımız, qalibiyyət təntənəmiz oldu. Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətəni döyünen ürəyi, üçrəngli bayraqımızı qururumuz, and yerimiz bilən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid oğullarımız bu haqq savaşında

Qələbə qazanmaq üçün döyük meydanına atıldılar. Azərbaycan xalqının 30 illik Vətən, yurd, torpaq həsrətinə son qoyaraq qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdilar bizə. Nankor düşmənlə ya-naşı, bütün dünyaya bir daha sübut etdilər ki, Azərbaycan dövləti güclü, yenilməz dövlətdir, apardığı savaş isə haqq savaşıdır. Bu müharibə birlik, həmrəylik, qalibiyyət mühəribəsidir. Öz doğma yurd-yuvasından, el-obasından ayrı düşən günahsız insanları, 30 ildir ki, vətənsiz böyükən vətən övladlarını Qarabağa yenidən qaytarmaq uğrunda gedən mühəribədir.

Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun gücü, qüdrəti sayəsində bizim şanlı Qələbəmizlə, Zəfərimizlə başa çatdı. 10 noyabr yaddaşlara Tarixi Qələbənin yazılıdığı gün kimi həkk olundu.

Qarabağ adlı zəfərimizin qazanılmasında payı olan oğullarımızdan biri də şəhid **Kərimov Kamil Ələddin oğludur**. O, döyüş meydanında vuruşaraq şəhidlik zirvəsinə ucalmış, adını əbədi olaraq tərixin səhifələrinə yazdırılmışdır.

...Kamilin doğulub boy'a-başa çatdığı Qazax rayonunun Ürkməzli kəndində səhərlərin açılması bambaşqa olurdu. Dağların qoynundan doğan Günəş ətrafa nur saçaraq kəndi şəfəqlərə qərq edir, insanlara sevinc, bərəkət paylayırdı. Kamil səhərləri, ələlxüsus da, Günəşin doğmasını çox sevirdi. Sevirdi ki, kəndləri başqa bir rəngə boyanır, dünya hərəkətə gəlir. Bir də ona görə çox sevirdi ki, hər səhərlə yenilə bir gün başlayırdı.

Belə günəşli səhərlərin birində - 1995-ci ilin 2 iyul gündündə dün-yaya gəlmışdi Kamil. Ata-anası 3 qızdan sonra oğul tapmışdilar. Ona görə də onunla nəfəs alır, boy-buxununa baxıb sevinirdilər. Üç bacının - Xuramanın, Aybənizin, Kifayətin gözlərinin işığı idi. Qardaşları ilə fərəhənlənib, sanki qol-qanad açırdılar bacılar. Amma Tanrı Kamili çox gördü onlara...

Kamil Kərimov 2002-ci ildə Ürkməzli kənd tam orta məktəbin birinci sinfinə getmiş, öz bilik və bacarığı ilə həmişə şagirdlər arasında fərqlənmişdir. 2013-cü ildə həmin məktəbin on birinci sinfini bitirdikdən sonra hərbçi olmayı qarşısına məqsəd qoymuşdur. Arzusuna çatmaq üçün orta məktəbi qurtaran ili Azərbaycan Dəniz Akademiyasına daxil olmuş, 2017-ci ildə həmin Akademiyani bitirmişdir.

Ali təhsilini başa vurdugdan sonra gənc ömrünün hərbçi dövrü başlamışdır. Ali təhsilli olduğu üçün 1 il - 2016-ci ilin iyul ayından 2017-ci ilin iyul ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. Ürəyində hərbi sahəyə böyük istək olduğu üçün həyatını bu peşəyə həsr etmək qərarına gəlmişdi. 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsində müddət-dən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. Kamil Kərimov baş çavuş rütbəsində manqa komandiri kimi xidmət etmişdir. O, qətiyyətli, təcrübəli və cəsur



## *Elçin İSMAYIL*

---

kəşfiyyatçı idi, verilən tapşırıqları peşəkarlıqla yerinə yetirirdi.

Anası Həbibə xanim danışır ki, müharibə başlayanda Toğana kəndində hərbi xidmətdə idi Kamil. Sonradan bildik ki, sentyabrın 27-də düşmənə qarşı həmin istiqamətdən ilk döyüşə girib. Murovdağ yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib.

Sentyabrin 29-da isə Kamil Kərimovun sonuncu döyüşü olub. Düşmənə qarşı hücuma keçib yüksəkliyi almaq əmrini yerinə yetirirdilər. Səhər tezdən idi. Dağların ətəyindən Günəş yenicə boy göstərirdi. Elə bu vaxt... Elə bu vaxt Kamil düşmən gülləsinə tuş gəldi. Snayper silahından atılan qızıl güllə onun düz ürəyindən dəydi. Səhərin açılmasını çox sevən 25 yaşlı Kamil Kərimov elə səhər çağı gözlərini əbədi olaraq yumdu.



## **Qələbəyə bir gün qalmış**



Qələbə - yolunda qanını töküb, canını verdiyin Vətənin azadlığına, işıqlı sabahına təminatdır. Qələbə - uğrunda mübarizə apardığın məqsədin uğurla başa çatması, müsbət yekunlaşmasıdır. İnsana şərəf, şöhrət gətirən, adını tarixə yazdırın qalibiyyətdir Qələbə. Onun dədidi şirin, fərəhi sevinc göz yaşları, qüruru vüqarını şəstlə tutmaq, yenilməzlikdir.

Haqqında söhbət açdığını **Qəsəbov İsmayıł Nəbi oğlu** da hələ lap uşaqlıqdan başladığı hər hansı bir işin, etdiyi hər

hansı bir əməlin uğurla başa çatmasına çalışıar, qələbə ilə yekunlaşmasına can atardı. Qələbə qazanmaq, zəfər çalmaq yazılmışdı onun qismətinə, arzu və istəklərinin qayəsinə. Bu niyyətlə də ömür adlı bir yola çıxmış, qələbə çalmaq ümidi ilə yol başlamışdı. Həyatda ondan yadigar qalan övladlarının adları da elə qələbə əzmindən xəbər verirdi. Mərd, Uğur onun qoşa qanadları idi.

Uşaqlığı 6 iyul 1991-ci ildə doğulduğu Qazax rayonunun Çaylı kəndində keçmişdi. 1998-ci ildə Qazax rayonu Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbində oxumağa başlayan ilk gündən müəllimlərin diqqətini özünə cəlb eləmişdi öz qocaqlığı, nizam-intizamlı olması ilə. Orta məktəbi bitirən ili - 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xid-

## **Elçin İSMAYIL**

---

mətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdı. İl yarım özünün dediyi kimi "kişilik məktəbi" keçmiş, 2011-ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunub evlərinə qayıtmışdı.

Amma İsmayıł əsgərlikdən qayıdanan sonra evlərində qərar tuta bilmədi. Bir az keçmiş sənədlərini də götürüb Bakıya yola düşdü gələcək arzularının dalısınca. Tezliklə arzusuna da çatdı. Elə həmin ilin iyul ayından Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinə (XTD-yə) qəbul olunub onun formasını gevindi. Arzusuna çatmış, gələcək həyatına işıq salacaq istəyinə qovuşmuşdu. Çox gözəl yaraşırkı bu geyim ona. Daha da qürurlu, daha da yaraşıqlı, daha da mətin və qalibiyətli göstərdi İsmayılı. Elə o vaxtdan da XTD-də hərbi qulluğa başladı.

Anası Kəmalə xanım deyir ki, İsmayılin özü seçmişdi bu yolu. Bu, onun uşaqlıqdan öz arzusu idi. Xüsusi Təyinatlı Dəstəyə qəbul olunanda o qədər fərəhlənirdi ki... Az qalırdı göylə uçsun.

Doğrudan da, fəxr olunası idı. Çünkü hər gənci bura qəbul etmir-dilər. Qəbul olunandan sonra İsmayıł Qəsəbov hərbi təlimlərə başladı. Türkiyə hərbçiləri ilə birlikdə təlimlərdən keçərək hərbi bilik və bacarığını daha da artırıldı. Müasir, yüksək səviyyəli və döyüşkən bir hərbçi kimi yetişdi. Artıq İsmayıł Qəsəbov Vətənin işğalda olan torpaqlarını düşməndən azad etməyə hər an hazır idi.

Çox keçmədi ki, belə bir an gəlib çatdı. Vətən müharibəsi başlayan gündən ata-baba yurdumuzun keşiyində ayıq-sayıq dayandı, mərdliklə döyüşərək 30 il işğal altında olan torpaqlarımızın azad olunması yolunda öz qəhrəmanlığını göstərdi.

Həyat yoldaşı Lalə xanımın dedikləri İsmayılin əsl kəşfiyyatçı karakterini göstərir:

--Sentyabrın 23-də təlimi başa vurub 5 günlük evə gəlmışdı İsmayıł. Dördüncü günü telefonla danışandan sonra bizə heç nə de-

mədən təcili yola çıxıb, xidmət etdiyi hərbi hissəyə getdi. Təcili getməsinin səbəbini israrla soruşsam da, bir kəlmə də demədi. İsmayılı sonuncu dəfə elə onda gördüm. Hardan biləydim ki, bizi əbədi ayrılıq gözləyir.

İsmayıllı Qəsəbovun Vətən müharibəsinə getdiyini ailə üzvlə bil-meyib, sonradan xəbər tutublar. Bu da onun əsl hərbçi olmasından irəli gəlirdi.

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların (DQ) "N" sayılı hərbi hissəsində (XTD) 5-ci Xüsusi Əlahiddə Qrupunun (XƏQ) 2-ci Xüsusi Əlahiddə (XƏ) yarım qrupunda atıcı qumbaraatan, müd-dətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), baş çavuş İsmayıllı Qəsəbovun keçdiyi şərəfli döyüş yolunun ilk ünvani Murovdağ olub. Bu yüksəkliyi alandan sonra Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətində gedən qanlı döyüşlərdə iştirak edib, sözün əsl mənasında qəhrəmanlıq göstərib.

Şuşaya qələbə bayrağını sancmaq arzusu ilə yaşayır, döyüşürdü İsmayıllı. Bu arzu ilə də Şuşaya qədər şərəfli bir döyüş yolu keçmiş, son ünvana gəlib çatmışdı. Arzusunda olduğu şəhərin bir addımlı-ğında idilər. Noyabrın 7-si idi. Qələbəyə cəmi bir gün qalmışdı.

İsmayıllı Qəsəbovla müharibənin ilk günündən bir yerdə olmuş, onunla bir vuruşmuş qazi Rasim Yaşın damışır:

-Şuşaya hücuma keçmişdik. Ayın 7-si səhər saat 4-5 arası olardı. Qaranlıq olduğundan sağ-salamat olmağımızı bilmək üçün İsmayıllıla bir-birimizi səslədik. Hər şey qaydasında idi. Elə bu vaxt lap ya-xınlığımıza tank mərmisi düşdü. Mən huşumu itirdim. Bir müddət-dən sonra özümə gələndə bildim ki, İsmayıllı şəhid olub".

Ailəsinin bundan xəbəri yox idi. Gecə televiziya ilə qələbə xə-bəri elan olunanda İsmayılgildə də hamı sevinib fərəhlənirdi. Sevi-nirdilər ki, İsmayıllı da tezlikdə qayıdırıb evlərinə gələcəkdir. Am-ma... səhər tezdən onun şəhid olması xəbəri gəldi.

Şəhid İsmayıllı Qəsəbov ən böyük arzusu olan Qələbə gününü gö-



## *Elçin İSMAYIL*

---

rə bilmədi. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Şuşanın azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.



## "Öldü var, döndü yoxdur"



Bu sözleri İsgəndərov Pərvin Pərviz oğlu Vətən müharibəsinə yollananda demişdi. Necə demişdisə, elə də elədi. Döyüş meydanında qəhrəmanlıqla şəhid oldu, amma geri dönmədi.

27 sentyabrdan başlayan və 10 noyabrda böyük Qələbə ilə başa çatan hərb tariximizin Böyük Zəfər salnaməsində hər za-bitin, hər əsgərin öz yeri, öz payı var. Dağlıq Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsində Azərbaycan öz qüdrətini bütün dünyaya göstərdi. Silahlı Qüvvələrin Mü-

zəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır!" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi oldu. İldirim sürəti ilə davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında six birləşməsi Azərbaycanın qüdrətini bir daha bütün dünyaya sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi, hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı.

Qazanılan Şanlı Zəfərdə xidməti olanlardan biri də Pərvin İsgəndərovudur. O, 1995-ci ilin 25 iyununda Qazax rayonunun gözəl təbiəti olan Xanlıqlar kəndində dünyaya göz açmışdır. Evin tək oğlu idi. 2002-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil aldığı gündən ta qurtarana - 2013-cü ilə kimi təd-

## ***Elçin İSMAYIL***

---

ris müəssisəsində özünü bacarıqlı, çalışqan bir şagird kimi göstərmişdir. Ona vaxtilə dərs deyən müəllimlər Pərvindən bu gün də ağızdolusu danışır, razılıqlarını bildirirlər.

Məktəb illəri arxada qalmışdı, "kişilik məktəbi" səsləyirdi onu. Pərvin 2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmət çağırılmış, 2015-ci ildə isə tərxis olunmuşdur.

Hərbçi olmağa qərar verən Pərvin 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" sayılı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. O, xidməti dövründə həmişə fərqlənmiş, çavuş rütbəsinə qədər yüksəlmışdır. Sonra hərbi hissələrdə xidmət etməyə başlamışdır.

Onu da qeyd edim ki, Pərvinin atası Pərviz İsgəndərov da vaxtilə hərbçi olmuşdur. O, Ağstafa rayonu ərazisində yerləşən "Ballı qaya" adlanan ərazidə ermənilərə qarşı gedən döyüslərdə şəhid olmuş, 21 yaşında dünyasını dəyişmişdir. Atası şəhid olanda Pərvin ana bətnin-də olub. Doğulduğdan sonra o, nənə-baba himayəsində böyüyüb.

Pərvin İsgəndərovun keçdiyi döyük yolunu qısa olsa da, çox mənalı və qürurvericidir. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutanda düşmənə layiqli cavab verənlərdən biri də Pərvin İsgəndərov olub. O, Tovuz döyüslərində öz fədakarlığı ilə fərqlənib.

Həyat yoldaşı Fidan xanım danışır ki, oktyabrın 10-da axşam Pərvin evə gəlmişdi. 2 saatdan sonra tələsik hərbi hissəyə qayıtdı. Bu, onun son gedisi oldu. Bir daha görə bilmədim.

Sonra Pərvin İsgəndərovun sədası Füzulidən gəldi. O, həmlə təborunun manqa komandiri idi, çavuş rütbəsində xidmət göstərirdi. Döyüslərdə əsl qəhrəmanlıqla vuruşur, necə deyərlər, düşmənə qan uddururdu. Hərbçi yoldaşları danışır ki, hər dəfə müharibədən söz



düşəndə Pərvin "Öldü var, döndü yoxdur, axıra qədər gedəcəyik"-deyirdi.

Hər döyüşdən qələbə ilə qayıdan Pərvin İsgəndərov sonuncu döyüşdən geri dönə bilməyib. O, 13 oktyabr 2020-ci tarixində Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə yaralı yoldaşlarını döyük meydandan çıxararkən minaatan silahdan atılan mərməni ilə vurulub və qəhrəmancasına şəhid olub.

Pərvin İsgəndərov Ağstafa rayonunun Qarahəsənli kənd qəbiris-tanlığında şəhid atasının yanında dəfn edilmişdir. Pərviz adlı 1 yaşılı oğlu yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi qəhrəmanlığa görə şəhid Pərvin İsgəndərov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Döyüşdə fərqlənməyə görə**" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Füzulinin azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.



## Müqəddəs amallar uğrunda



Amal insanın yaşamaq qayəsi, ömrünün məqsəd və məramıdır. Amal sadə bir arzu, sıradan gələn bir istək deyil, böyük məqsədlərə tuşlanmış məramdır. O, insandan böyük sevgi, əyilməz iradə, yenilməz şücaət, bu yolda yanmaq və həyatını qurban vermək tələb edir. Bu amalın adı şəhidlikdir. Ancaq müqəddəs amallar uğrunda vuruşan, Vətən və xalq yolunda, torpaqlarımızın qorunması uğrunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli, qeyrətli insanlar yüksələ bilərlər şəhidlik zirvəsinə. Müqəddəs

amallar insanı da müqəddəsləşdirir, onu əlçatmaz sirvələrə qaldıraraq əbədiləşdirir. Qəlbində Vətən sevgisi, xalq yanğısı olan, torpaq uğrunda çarpışib bu yolda canından keçən insanlar müqəddəs amal sahibi olabilir, həyatını qurban verərək şəhidlik zirvəsinə ucalırlar.

Bu yüksəkliyə ucalan insanlar ölmürələr, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə daim dərin ehtiram bəslənilir. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.

Ölkəmizin ərazi bütövlüyü, xalqımızın şərəf və ləyaqəti uğrunda əbədiyyətə qovuşan şə-hidlərimizdən biri də **Qurbanov Davud Tarriyel oğludur**. O, müqəddəs amallar yolunda vuruşaraq gənc həyatını qurban vermiş, adı tarixin silinməz səhifələrinə yazılmışdır.

Davud Qurbanov 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2013-cü ildə R.Pirnəzərov adına 299 sayılı məktəb-liseyi bitirmişdir. Məktəbdə oxuduğu müddətdə dərslərini yaxşı oxuması, fənlərdən yüksək qiymət alması, nizam-intizamlı olması ilə diqqəti cəlb etmişdir. Müəllimləri Davudun işıqlı gələcəyinə inanır, sabahına böyük ümidi bəsləyirdilər.

Davud Qurbanov ona bəslənilən ümidi doqruldu və test imtahanlarında yüksək bal toplayaraq 2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsalat proseslərinin avtomatlaşdırılması" fakültəsinə daxil oldu. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirdi. Amma bu, son deyildi. Davud Qurbanov həmin il universitetin magistratura pilləsinə qəbul oldu və 2019-cu ildə magistraturanı bitirərək yüksək ixtisaslı mütəxəssis kimi yetişdi.

Arzularına öz biliyi və bacarığı ilə işiq salan Davud Qurbanov ilk illər başqa bir sahədə çalışmağa başladı. 2019-cu ilin fevral ayında "Space" televiziya və yayım şirkətində montajçı vəzifəsində işlədi və sonradan əmək fəaliyyətini "Azad Azərbaycan" (ATV) teleradio və yayım şirkətində montajçı kimi davam etdirdi.

Qarşısında onu hərbi xidmət gözləyirdi. Həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Binə-qədi Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrıldığı üçün iş fəaliyyətini dayandırib həqiqi hərbi xidmətə yollandı.

Davud Qurbanov hərbi xidmət müddətində kiçik çavuş rütbəsinde minaatan batareyasında manqa komandiri vəzifəsində xidmət edirdi. O, təhsildə olduğu kimi, hərbi xidmətdə də fərqlənməyə başladı, silah-sursatdan istifadə qaydalarını dərindən öyrəndi, döyüş taktiliklarını hərtərəfli mənimşədi. Ona görə də qısa müddətdə çavuş rütbəsinə yüksəldi.

Vətən müharibəsi başlayanda Davud Qurbanov hərbi xidmətdə idi. O, 3 oktyabr 2020-ci ildə Bərdə-Beyləqan bölgəsində Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Büyük

## **Elçin İSMAYIL**

---

amallarla yaşayan və ona çatmağa bütün varlığı ilə çalışan Davud Qurbanov Suqovuşanda canından keçərək şəhidlik zirvəsinə yüksəldi, adı tarixin silinməz səhifələrinə yazıldı.

Şəhid Davud Qurbanov Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin kimi, Davud Qurbanovun da qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olan Davud Qurbanov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**" və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Suqovuşanın azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.

Nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı var, Davud Qurbanov kimi igid oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatırələri hər zaman əziz tutulacaqdır!



## Güllə onu tutmurdı



Çox cəld, mərd və mübariz idi Əhməd. O qədər çevik idi ki, bir anda irəli gedir və qarşidakı maneəni məhv edirdi. Bir göz qırpmında gözə görünmüür, bir göz qırpmında qarşından çıxa bilirdi. Döyüşdə isə od parçasına dönürdü. Belə cəld və çevik olmasına görə döyüş yoldaşları deyirdilər ki, Əhmədi güllə tutmaz.

**Məmmədov Əhməd Nazim oğlu** 25 avqust 1994-cü ildə Qazax rayonunun dağlar qoynunda yerləşən Fərəhli kəndində dünyaya gəlmışdı. Ondakı bu cəldlik və çeviklik doğulduğu torpa-

ğın havasından, suyundan və güzel təbiətindən irəli gəlirdi. 2000-ci ildə K.Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin birinci sinfinə gedəndə öz bacarığı, nizam-intizamı, qoçaqlığı ilə həmyaşıllarından fərqlənirdi. Əhməd 2009-cu ildə həmin məktəbin doqquzuncu sinfini bitirəndən sonra təhsilini Qazax şəhər F.Şamoyev adına 4 nömrəli tam orta məktəbində davam etdirdi və 2011-ci ildə kamal attestatı aldı.

Həyatının ən qaynar çağı, ən mühüm hissəsi ondan sonra başlayır - di. Gələcəkdə hansı yolu seçməli, hansı arzunun dalınca getməli? Əhməd bu suallara hərbi xidmətdə olan zaman - 2012-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılan dan sonra tapdı. Əs-

## **Elçin İSMAYIL**

---

gərlik dövründə qəti olaraq qərara aldı ki, hərb sahəsində xidmət et-sin. 2014-cü ilin aprelində hərbi xidmətdən tərxis olunduqdan sonra bu arzusunu həyata keçirdi.

Atası Nazim kişi deyir ki, Əhməd əsgərlikdən gələndən sonra hərbçi olacağını dedi. Fikrində qəti idi. Ona görə də evdə heç dayanmadı, sənədlərini götürüb Bakıya getdi. Mayın 17-dən hərbi xidmətə başladı.

Onun şəhidlik zirvəsinə ucalan yolu belə başladı. Atası bir də onu dedi ki, general Polad Həşimov şəhid olandan sonra Əhmədin üzü gülmürdü. O, hər zaman şəhid generalın intiqamını alacağı günü gözləyirdi. Həmin günü isə o, özü getdikcə yaxınlaşdırırdı. Çünkü işgal altında olan torpaqlarımızı azad etmək onun ən böyük arzusu idi.

...Əhməd Məmmədov Qazaxda "N" sayılı hərbi hissədə xidmət edirdi. Komandanlığa könüllü olaraq döyüş bölgəsinə getmək istədiyi bildirib. Bu arzusuna çatmaq üçün kəşfiyyat qrupundan xüsusi dözümlülük və qətiyyət tələb edən Xüsusi Təyinatlı Qüvvələrə (XTQ-yə) keçib. Könüllü olaraq Vətən müharibəsinə yollanıb. Yoldaşlarına deyib ki, müharibəyə getdiyimi evimizə deməyin. Ona görə də atasının, qardaşının, həyat yoldaşı Türkanənin də onun bu hərəkətindən xəbərləri olmayıb.

Nazim kişi danışır ki, Əhməd hərdənbir telefonla zəng edib Qazaxda olduğunu desə də, evə gəlmirdi. Şübhələnmişdim. Həmkəndlərim, Əhmədin qohumu Elfak Daşdəmirov şəhid olmuşdu. Onun dəfnində Əhmədin iştirak etmədiyini görəndə başa düşdüm ki, o, artıq müharibədədir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), kəşfiyyatçı, kiçik çavuş Əhməd Məmmədovun döyüş yolu Cəbrayıldan başlayıb. Cəsurluğu, mübarizliyi ilə fərqlənə-rək həmişə öndə olub, Şuşanın azad olunmasına qədər gedən qanlı savaşda şərəfli bir döyüş yolu keçib.

Əhməd Məmmədovun döyüş yoldaşı Eyyub Eyyubov deyir:

-Noyabrın 8-də Şuşa qalasının girişindəki Qala qapısının yanında qəfildən ermənilərlə üz-üzə gəldik. Əhməd cəld hərəkət edib avto-

mat silahdan atış açdı, 5 ermənini yerindəcə məhv elədi.

Əhməd Məmmədov şəhid olan və yaralı döyüş yoldaşlarına kömək etməklə yanaşı, onları döyüş meydanından çıxarıb. Bir az keçmiş şəhərin içində düz üstünə gələn erməni tankı ona atış açıb. Bu dəfə düşmən mərmisi Əhmədin gənc ömrünə son qoyub, həmişə ondan yan keçən güllə bu dəfə...

26 yaşı yenicə tamam olmuş Əhməd Məmmədov qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Döyüş yoldaşları Əhmədin qanını yerdə qoymayıb, həmin tankı yerlə- yeksan edərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv ediblər.

Şəhid kiçik çavuş Əhməd Məmmədov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.



## "Aldığımız torpaqlara sizi özüm aparacağam"



onu hərb sahəsinə gətirdi. Elməddin Nəsibov hərbçi formasını əyni-nə geyinib Vətənə ləyaqətlə xidmət etməyə başladı.

Zabit olana qədər Elməddin Nəsibovun keçdiyi ömür yolu da diq-qətəlayiqdir.

**Nəsibov Elməddin Yusif oğlu** 8 avqust 1983-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1990-cı ildə Qazax rayonu Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin on birinci sinfini bitirmişdir.

Orta təhsilini başa vurduqdan sonra 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüv-

Elməddinin lap uşaqlıqdan hərbçi formasına böyük marağının varlığı Ona görə də hərbçilərin şəkillərinə diqqətlə baxar, ürəyində onlara qıbtə edərdi. Onun zabit mundirinə olan sevgisi isə lap tükənməz idi. Elməddinin hərbçi olmasının səbəbini soruşında Qardaşı Niyaməddin dedi:

-Anam da istəyirdi ki, Elməddin hərbi forma geyinsin. Bu onun da arzusu idi. Çünkü hərbi forma qardaşımı çox yaraşırı".

Uşaqlıqdan ürəyində kök atan bu istək, böyüdükcə dəyişməz sevgisinə çevrilən bu amal

vələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmət sahəsi onun arzularının məkanı idi. Ona görə də çox böyük həvəslə xidmət edir, üzərinə düşən vəzifəni canla-başla yerinə yetirirdi. Odur ki, xidməti dövründə hərbi hissə komandanlığının təqdimatı əsasında Elməddin Nəsibova Müdafiə Nazirliyi tərəfindən kiçik çavuş rütbəsi verilmişdir.

2003-cü ilin aprel ayında hərbi xidmətdən tərxis olunub evə qayıtdıqdan sonra Elməddin bir yerdə qərar tuta bilmədi. Hərbçi olmaq istəyi onu rahat buraxmırıldı. Ona görə də arzularının dalınca gedib ömrünü bu peşəyə bağladı. Bunun üçün ilk növbədə hərbi sahədə təhsil almağa başladı.

Elməddin Nəsibov 12 may 2014-cü il tarixdən 28 iyun 2014-cü tarixinədək "N" sayılı hərbi hissədə "Pulemyot manqa komandiri" ixtisası üzrə tam kurs keçdikdən sonra çavuş rütbəsi aldı, uşaqlıqdan qəlbində pərvaz edən arzusu həyata keçdi. Elə o vaxtdan da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi çavuş rütbəsində xidmət etməyə başladı. Məqsədinə çatdığı üçün Elməddinin sevincinin həddi-hüdudu yox idi. Onun hərbi formada çəkdirdiyi şəkillərə baxanda bunun bir daha əyani şahidi olursan. Şəkildə Elməddin çox şəstlə dayanıb vüqarla baxır.

Elməddin Nəsibov öz peşəsini ürəkdən sevdiyi üçün nümunəvi xidmət edir, hərbçi adını öz əməli işi ilə doğrultmağa çalışırdı. Aldığı fəxri fərmanlar onun nümunəvi olmasının əyani göstəricisi, xidmətinə verilən qiymətdir.

2020-ci il sentyabrın 27-də cəbhədə düşmənin növbəti təxribatlarına qarşı Azərbaycan Ordusunun keçirdiyi əks-hükum əməliyyatları zamanı bütün əsgər və zabitlərimiz kimi, Elməddin Nəsibov da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatıldı. Həmlə taborunun pulemyot manqa komandiri, çavuş Elməddin Nəsibov elə ilk döyüşdən mərdlik göstərib düşmənin xeyli sayıda canlı qüvvəsini məhv etdi.


Həyat yoldaşı Aksana xanım danışır ki, hərdən zəng edib bizimlə əlaqə saxlayırdı. Bir dəfə yenə zəng eləmişdi. Nigarla danışanda dedi ki, qızım, qoy müharibə qurtarsın, inşallah, aldığımız torpaqlara siz özüm aparacağam, harda döyüşdürümű sizə göstərəcəyəm.



30 ildir ki, işgal altında olan torpaqlar şanlı Azərbaycan Ordusu tərəfindən alındı. Amma həmin torpaqları qızına göstərmək Elməddinə nəsib olmadı. 27 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində gedən döyüslərdə qəhrəmancasına şəhid olaraq əbədiyyətə qo-vuşdu. Füzulinin Alxanlı kəndində snayperin açdığı atəşlə sinəsindən vuruldu. İgid Vətən oğlu Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur.

Ailəli idi. Nəzrin və Nigar adlı 2 qız övladı yadigar qalmışdır.

Bütün şəhidlərimiz kimi, Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilmişdir. Şəhid Elməddin Yusif oğlu Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Döyüşdə fərqlənməyə görə**" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Füzulinin azad olunmasına görə**" medal-ları ilə təltif edilmişdir.



## Atasız böyümüşdü...



İnsan dünyaya gələndə bəzən həyat ona qarşı amansız olur, yenicə boy atan fidanın qol-budaqlarını qırır, ömür yolunun ilk başlangıcında onu tək qoyur. **Orucov Elşən Ehtiram oğlu** da belə bir ömür qismət olmuş, lap körpə çağlarından həyat ona sərt üzünü göstərmişdi. 1991-ci il 6 avqust tarixində Qazax rayonunun Xanlıqlar kəndində dünyaya gələndən sonra atası erkən həyatdan köçmüş, Elşən 3 yaşından yetim qalmışdı. Atasının yerini də anası Durdanə xanım əvəz eləmiş, ona

həm ata, həm də ana olmuşdu. Bacıları Bənövşə, Hamayıl Elşənə mənəvi cəhətdən arxa-dayaq idilər.

Elşən Orucov 1997-ci ildən oxuduğu Xanlıqlar kənd tam orta məktəbində müəllimlərini sevimliyi olmuş, tərbiyə və təhsili ilə yaşıdlarından fərqlənmişdir. 2008-ci ildə Elşən orta məktəbdə təhsilini başa vurduqdan sonra hələ özünə bir yol seçməmiş, hansı yol ilə gedəcəyinə bir qərar verməmişdi. 2009-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2011-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur.

Hərbi xidmət Elşənin həyatını kökündən dəyişdirdi. Əsgərlikdə hərbi sahə onu özünə cəlb elədi, həyatını bu istiqamətə yönəltdi.

## **Elçin İSMAYIL**

---

Ona görə də əsgərlik xidmətini başa vurduqdan bir neçə ay sonra Azərbaycan Silahlı Qüvvələrinin "N" sayılı hərbi hissəsində müddət-dən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başladı.

Elşən Orucov hərb sahəsinə gəldiyi ilk gündən nümunəvi xidmət göstərmış, çavuş rütbəsinə qədər yüksəlmışdır. Ona görə də xidmətə başladığı vaxtdan iki il keçməmiş (24.06.2013) "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif olunmuşdur. 26 iyun 2018-ci il isə sinəsinə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı taxılmışdır. Bu təltiflərə Elşən Orucov qüsursuz xidməti, nümunəvi olması və verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetir-məsi sayəsində layiq görülmüşdür.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlayandan bir il sonra Tülzala Yusubova ilə ailə həyatı qurmuş, bu nigahdan oğlu Ehtiram və qızı Ayla dünyaya gəlmişdir. Elşən Orucov hər zaman övladlarının yanında ola bilmədiyi üçün hər dəfə balalarını bağrına basır, sanki onlarla nəfəs alırı. Həyat yoldaşı deyir ki, atasız böyüdüyü üçün özü görmədiklərini övladları üçün etməyə çalışırı. Amma atalar doğru deyib: "Sən saydığını say, gör fələk nə sayır".

Elşən Orucov Bakıda hərbi hissələrin birində xidmət edirdi. Sentyabrın 27-də evə gəldi. Ailəsi ilə görüşüb mühəribəyə yola düşdü. İnsan bilmir ki, kiminlə nə vaxt və harada sonuncu dəfə görüşəcək. Bu görüş də onların axırıncı görüşü olur.

Bir neçə gündən sonra Elşən Orucovun sədasi Füzulidən gəldi. Yenicə çavuş rütbəsi almışdı. Tankda mexanik sürücü idi. Döyüş meydanında idarə etdiyi hərbi texnikanı düz səngərin üstünə sürür, lazım gələndə sərrast atəş açır, düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək sıradan çıxarırdı. Əsl igidlilik göstərir, əsgərlərimiz bayraqları yeni-yeni yüksəkliklərə, rayon və şəhərlərə sancıqla əhval-ruhiyyəsi daha da artırırdı.

Hər dəfə ailəsinə zəng edib danışanda ailəsinin "Özünü qoru" sö-

zünə cavab olaraq, "Narahat olmayın, mən yetiməm, ona görə də Al-lah məni qoruyur" - deyirdi.

Amma çox təəssüf ki, Tanrı onu müharibənin axırına qədər qoruya bilmədi. Elşən Orucov 4 noyabr 2020-ci ildə qəhrəmancasına şəhid oldu. Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.

Şəhid Elşən Orucov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**" və 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Cəbrayılhəzaz olunmasına görə**" medalları ilə təltif olunmuşdur.

Bu gün Elşən Orucov kimi qəhrəman oğullarımızla nəinki doğduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, bu torpağın hər bir vətəndaşı onunla qürur duyur. Ruhun şad, məkanın cənnət olsun, ığid Vətən oğlu!



## Qardaşına oxşamaq istəyirdi



Sentyabrın 27-dən başlayıb 10 noyabrda böyük Tarixi Qələbə ilə başa çatan Vətən müharıbəsi tarixin silinməz səhifələrinə yazılmışdır. Bu Qələbəni bizlərə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bəxş etmişdir. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hükum əməliyyatları zamanı neçə-neçə igid Vətən oğlu doğma torpaq, yurd uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksəlmışdır.

Şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də çavuş **Pənahov Elməddin Məqsəd oğludur**. Onun keşdiyi şərəfli ömrü yolunu vərəqləyirəm.

...İnsan bütün ömrü boyu nümunələrlə yaşayır, sevdiyi, hörmət bəslədiyi adamların şəxsi nümunəsi ilə tərbiyələnir. Həyatda gördüyüümüz hər hansı adı şəxs, bədii əsərdə rast gəidiyimiz gözəl insan, kinofilmdə baxdığımız müsbət qəhrəmanlar bizim üçün şəxsi nümunə olurlar. Biz çox vaxt belə insanlara yüksək duyğu ilə yanaşır, onlara oxşamağa çalışırıq. Özümüzə nümunə bildiyimiz insana bənzəməyə səy göstərir, onun kimi olmağa can atırıq.

7 sentyabr 1983-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olan Elməddin Pənahov evin sonbeşiyi, qardaşların yaşca ən

kiçiyi idi. 1991-ci ilin sentyabrında kənd tam orta məktəbində ilk təhsil almağa gedib, həmin məktəbin səkkizinci sinfini bitirəndən sonra hansı yolu seçəcəyinə, hansı arzunun dalınca gedəcəyinə hələ qərar verməmişdi. Bu, o zaman idi ki, Elməddin yaşında olan gənc-lər özlərini kimə isə oxşatmaq istəyir, kimi isə özlərinə nümunə götürüb onun yolu ilə getməyə can atırdılar. Hər kəsin öz nümunə yeri, hər kəsin öz idealı var idi.

Elməddinin oxşamaq istədiyi insan isə öz doğma qardaşı, Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edən polkovnik-leytenant Pənah Pənahov idi. O, qardaşının keçdiyi ömür yolunu özünə nümunə bildiyi üçün ona oxşamaq isteyirdi.

Elə qardaşına oxşamaq isteyindən Elməddin də hərbi sahəni seçdi, həyatını ömürlük bu peşəyə bağladı. 2001-ci ilin oktyabrından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 2003-cü ilin aprel ayına qədər hərbi xidmət keçəndən sonra öz fikrini bir daha qətiləşdirdi və bu yolla gedəcəyinə qərar verdi.

Elməddin Pənahov 2014-cü ilin mart ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Nümunəvi xidmətinə görə hərbi hissə rəhbərliyinin diqqəti ni cəlb etmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrin yaranması günü "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuş, fəxri fərmanlar almışdır. Çox vətənpərvər insan, ığid bir döyüşçü olan Elməddin Pənahov torpaqlarımızın azad olunması arzusu ilə yaşıyır, bu istəyini döyük meydanında həyata keçirməyə can atırdı. Həyat yoldaşı Gülnar xanım danışır ki, Elməddin Vətən müharibəsi başlayan gündən özündə rahatlıq tapa bilmir, tez-tez "Əmr vermirlər ki, döyükə girək"- deyirdi. Çox keçmədi ki, o, bu arzusuna da çatdı...

"N" sayılı hərbi hissənin tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi



## *Elçin İSMAYIL*

xidmət hərbi qulluqçusu (MAHHXH), baş çavuş Elməddin Pənahov 13 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüslərdə mərdliklə vuruşmuş, ığidlik göstərmişdir. Döyük yoldaşları danışır ki, Elməddin irəlidə gedir, mərdliklə vuruşurdu. O, düşmənin növbəti hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Ürkməzli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Ailəli idi, İlkin və Ömrə adlı 2 azyaşlı oğul övladı yadigar qalib.

Şəhid, baş çavuş Elməddin Pənahov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Döyüşdə fərqlənməyə görə**" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Füzulinin azad olunmasına görə**" **medalları** ilə təltif olunmuşdur.



## Vətən sevgisi



Vətən sevgisi onun ürəyində uşaq yaşlarından yaranmağa başlamışdı. Bu da düşmənlə sərhəd bölgəsində doğulmağından, körpəliyindən gülə səsləri eşitməyindən irəli gəlirdi. 1991-1994-cü illərdə Birinci Qarabağ savaşında Qazax şəhəri və kəndləri mənfur erməni quldur dəstələri tərəfindən fasiləsiz atəşə tutulurdu. Qazağın bir neçə kəndində dinc sakinlərə qarşı edilən erməni vəhşiliklərinin canlı şahidi olmuş balaca Xaliddin elə həmin vaxtlardan vətənpərvər bir Azərbaycan gənci kimi düşmənə qarşı qisas almaq arzusu ilə yaşayırıdı.

**Veyisli Xaliddin Zərgər oğlu** 14 sentyabr 1981-ci ildə Qazax şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur. O, 1987-ci ildə Qazax şəhər 1 sayılı orta məktəbində təhsil almağa başlamış, 1998-ci ildə bu məktəbdən məzunu olmuşdur. Məktəb illərində idmanla məşğul olmuş, karate idman növü üzrə yüksək nəticələr əldə etmişdir.

Zəhmət adamı olan Zərgər kişi oğlu haqqında dedi:

-Xaliddin çox təmiz ürəkli, böyük-kiçik yeri bilən, xeyirxah, ən başlıcası isə vətənpərvər idi. Bacarıqlı və işgüzər olduğu üçün əlin-dən hər iş gəlirdi.

Xaliddin Veyisli 2009-cu ildə hərbi məktəbdə təhsil alaraq həmin ildən hərbçi kimi "N" sayılı hərbi hissədə fəaliyyətə başlamış, qulluq vaxtı daim nizam-intizam qaydalarına riayət etmiş, döyüş hazırlığına və qüsursuz xidmətə görə müdafiə naziri və hərbi hissə komandirləri tərəfindən medallara və fəxri fərmanlara layiq görülmüşdür. O, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0107 №-li 24 iyun 2013 il tarixli Əmri əsasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 İlliyi", Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0190 №-li 26 iyun 2018 il tarixli Əmri əsasında "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley, habelə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2018 il tarixli Əmri əsasında "Qüsursuz xidmətə görə" III dərəcəli medallarla təltif olunmuşdur. Həmin müddətdə bir neçə dəfə fəxri fərman da almışdır.

Xaliddin Veyisli uzun müddət hərbi həkim - feldşer kimi fəaliyyət göstərmiş, qızğın döyüslərdə bir neçə yaralı hərbçimizi öz canı bahasına döyüş meydanından çıxararaq həyata qaytarmışdır. Vətən, millət və bayraq sevgisi onun üçün hər şeydən öncə gəlmiş, tapdaq altında olan torpaqlarımızı düşməndən azad etmək həmişə onun ən böyük arzusu olmuşdur.

Vətən müharibəsinin başlanması Xaliddin Veyislinin ürəyində illərdən bəri kök atmış düşmənə qarşı olan intiqam hissini daha da alovlandırdı. Artıq bu arzusunu gerçəkləşdirmək üçün fırsat yaranmışdı.

Xaliddin Veyisli 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayan zaman döyüslərə Daşkəsən-Kəlbəcər istiqamətində qatılmışdır. 10 gün həmlə taborunun manqa komandiri olan Xaliddin düşmənlərin arasında kəşfiyyat aparmış, verilən tapsırığı layiqincə yerinə yetirmişdir. Daha sonra cənub istiqamətində döyüş-



lərdə iştirak etmiş, Cəbrayıl, Fizuli rayonlarının bir sıra kənd və yüksəkliklərinin alınmasında qəhrəmancasına döyüşərək iştirak etmişdir.

Anası Natella xanım danışır:

-Xaliddin arabir evə zəng edib bizimlə əlaqə saxlayırdı. Bir-iki kəlmə hal-əhval tutandan sonra ən çox şəhər və kəndlərimizin azad edilməsindən, Azərbaycan xalqının qisasının alınmasından fəxrlə danışındı. Fikri təkcə torpaqlarımızın alınmasında idi.

Onunla bağlı kövrək məqamlardan birini də şəhidin qardaşı Xəqani danışır:

-Xaliddin oxuduğu Qazax şəhər 1 sayılı orta məktəbin həyətin-də sinif yoldaşları ilə birlikdə xatirə bulağı tikdirmişdi. Bulağın açılışında Xaliddin sinif yoldaşlarına müraciətdə "Əgər mən şəhid olsam, bulağa mənim adımı yazarsınız"- deyib.

Bacısı Xəyalə Xaliddinlə fəxr etdiyini deyir:

-Hər yerdə məni qoruyan, arxmaxda dağ kimi dayanan qardaşım bu gün Vətən yolunda öz canından keçib şəhidlik məqamına yüksəldiyi üçün Azərbaycan xalqının qürur mənbəyinə çəvrilib.

Həmlə taborunda manqa komandiri olan çavuş Xaliddin Veyisli Qubadlının alınması uğrunda 26 oktyabr 2020-ci il tarixdə gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik şəhadətinə yüksəlmiş, Qazax şəhərindəki şəhidlər qəbiristanlığında dəfn edilmişidir. Ailəli idi, övladları Jalə ilə Fəqan ondan yadigar qalmışdır.

Çavuş Xaliddin Veyisli ölümündən sonra Azərbaycan Respublikasının ərazi bödülvüyünün təmin edilməsi uğrunda döyük əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyük tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və



## *Elçin İSMAYIL*

---

qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Döyüşdə fərqlənməyə görə**", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Füzulinin azad olunmasına görə**" medalları ilə təltif edilmişdir.



## Haqq savaşına çıxan oğul



Rəşadətli Vətən müharibəsi bir daha sübut etdi ki, ölkə Prezidenti İlham Əliyevin gücü, siyasi iradəsi sayəsində müstəqil Azərbaycan milli kimliyi və malik olduğu siyasi potensialı ilə tarixi talyeyini həll etməyə qadir olan bir dövlətdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun gücü və qüdrəti sayəsində üzərinə düşən bütün tapşırıqların öhdəsin-dən layiqincə gələ bilər. "Qarabağ Azərbaycandır!" - deyərək haqq savaşına çıxan və 30 illik

həsrətə son qoyan Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçi-ləri bizlərə hələ bundan sonra uzun illər yaddaşlara əbədi həkk olunacaq şanlı bir Zəfər bəxş etdilər. Qanları, canları bahasına müstəqil Azərbaycanın bundan sonra da bütün dünyaya günəş kimi doğması üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafin-də yumruq kimi birləşdilər. Ali Baş Komandanın "Irəli!" əmrini layi-qincə yerinə yetirərək hərb tariximizə illərdir ki, arzusunda olduğumuz Qələbə zəfərini yazdırılar.

Qızıl hərflərlə tarixin pozulmaz səhifələrinə yazılmış Qələbə zə-fərində xidməti olanlardan biri də kiçik çavuş **Mustafayev Sərxan İslam oğludur**. O, fəxr olunası bir ömür yaşamış, döyüslərdə əsl qə-hərəmanlıq görmüş, ən uca zirvə olan şəhidlik zirvəsinə ucalmışdır.

Sərxan Mustafayev 21 mart 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Dağlar qoynunda yerləşən kəndlərində asudə uşaqlıq çağlarını yaşayan Sərxan həmyaşidləri kimi 2001-ci il tarixində Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir.

Əsgərlik yaşına çatan Sərxan Mustafayev 01.04.2012-ci ildən 01.10.2013-cü il tarixdək Bakı şəhərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərlik dövründə hərb sahəsi Sərxanın diqqətini özünə cəlb etmiş, bu yolla getməyi qarşısına məqsəd qoymuşdur. Bu istəklə də 3 iyun 2014-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N" sayılı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Sonrakı illərdə ailə qurmuş, 1 oğlu və 1 qızı dünyaya gəlmışdır.

Atası İslam kişi deyir ki, əsgərlikdən gələndən sonra Sərxan Gədəbəydə xidmət edərək kiçik çavuş rütbəsində manqa komandiri olub. 3 il 6 ay burada işlədikdən sonra Qazaxa dəyişilib. Sonra Daşkəsəndən keçən hərbi xidmət yolu yenidən Qazaxa dönüb. Bu müddətdə həmişə nümunəvi xidmət göstərib, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib.

Motoatıcı taborunun müddətdən artıq həqiqi hərbi qulluqçusu kiçik çavuş Sərxan Mustafayev Vətən müharibəsində şücaətlə döyüşüb, əsl qəhrəmanlıq göstərib. Snayperçi kimi düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, gözündən heç nə yayınmayıb.

Anası Fəridə xanım deyir ki, Sərxan axırıncı dəfə şəhid olmamışdan 3 saat qabaq bizimlə telefon əlaqəsi saxladı. Çox ürəklə danışırı. "Allah qoysa, tezliklə görüşərik" dedi. Danışandan sonra Allaha dua etdi ki, şükür sağ-salamatlıqdır.

Sərxan Mustafayev 31 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıł istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.



Sərxan Mustafayevin döyüşlərdə göstərdiyi igidlik dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Şəhid kiçik çavuş Sərxan Mustafayev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Döyüşdə fərqlənməyə görə**", 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "**Füzulinin azad olunmasına görə**" və "**Xocavəndin azad olunmasına görə**" **medalları** ilə təltif olunmuşdur.

Biz bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Sərxan Mustafayev kimi oğullarımızla fəxr edir, onların əziz xatırəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilmiş şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır!

Ruhun şad, məkanın cənnət olsun, igid Vətən oğlu!



## Həmişə irəlidə gedirdi



Ayağı yer tutandan həmişə irəlidə getmək, birinci olmaq istəyirdi. Həmyaşıdları ilə oynayanda, idman yarışlarında, məktəb tədbirlərində də qabaqda olmağa can atır, birinciliyi əldən vermək istəmirdi. Bu, onun anadangəlmə xüsusiyyətindən, mübarizliyindən irəli gəlirdi. Allah onu birinci olmaq üçün yaratmışdı.

**Abdullayev Taleh Temraz oğlu** 8 fevral 1993-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya gəlmişdi. Qoçaq, mərd, çalışqan idi böyüməkdə olan bu gənc. Evin tək oğlu olduğunu üçün ailədə valideynləri, bacısı Günay onu əzizləyirdi. Anası

Şəymən xanım oğlunun boy-buxununa baxıb fəxr edir "Boyuna qurban olum, ay oğul"- deyirdi. Könlündə iftixar hisləri keçirən ananın oğlu böyüdükcə arzuları da böyüyüb boy atırdı.

Atası Temraz kişi birinci Qarabağ savaşında müharibə görmüş, onun od-alovundan keçmiş, müqəddəs Azərbaycan torpaqlarının düşməndən azad olunması uğrunda gedən döyüslərdə fəal iştirak etmişdi. Amma o zaman Qarabağı ermənilərdən xilas edə bilməmişdilər. Müharibə veterani olan Temraz kişi nə biləydi ki, onun vaxtilə düşməndən ala bilməyəcəyi qisası oğlu indi alacaqdır. Hardan biləydi ki...

Abdullayevlərin ailəsində igid bir oğul böyüyürdü - düşməndən

qisas alası, bayrağı uca zirvələrə sanca biləsi bir oğul. Elə bir oğul böyüyürdü ki, inam, mərdlik, qələbə təcəssümü kimi. Elə bir oğul böyüyürdü ki, oğul deyirəm sənə.

1999-2010-cu illərdə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbində oxuduğu illərdə Taleh Abdullayev özünü bilikli, intizamlı, qabaqcıl bir şagird kimi göstərmiş, müəllimlərin etimadını qazanmışdı. Orta məktəbdə təhsilini başa vurduqdan sonra, 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2012-ci ildə hərbi xidmətini başa vurmuşdu.

Əsgərlikdə olan zaman Talehin hərb sahəsinə maraşı yaranmış, gələcəyini bu sahə üzərində qurmağa qərar vermişdi. Mənzilini arzusu olan yoldan salmış, qarşısına çıxan çətinlikləri dəf etmişdi. Ümumiyyətlə, Taleh çox qorxmaz, qoçaq, mətin bir gənc idi.

Taleh Abdullayevin qəlbində olan arzular onu hərb sahəsinə gətirmiş, 2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) əsgər kimi xidmətə başlamışdır. Bu yolda çətinlikləri də olmuşdu, uğurları da. Amma nə olur-olsun belə, başladığı yoldan geri dönməmişdi.

Vətən müharibəsi başlayanda Taleh Abdullayev Qarabağın azad edilməsinin onların qismətinə düşdүүнү sevinc hissi ilə qarşılımiş, "Bu da Tanrıının qisas almaq üçün bizə verdiyi bir fürsətdir" deyə ürəyində sevinmişdi.

Atası danışır ki, Taleh sonuncu dəfə evimizə oktyabr ayının 11-də gəldi. Axşamüstü bizimlə görüşdükdən sonra hərbi hissəyə getdi. Erəsti günü zəng elədi ki, Füzulidəyəm.

O gündən Taleh Abdullayev Vətən müharibəsinə qatılıb, silaha sarılıraq düşməndən qisas almağa başlayıb. Həmlə taborunun minə-atan manqasında əsgər kimi əsl igidlilik, vətənpərvərlik nümayiş etdirib. Ən başlıcası isə odur ki, heç vaxt geri çəkilməyib, döyüşə-döyüşə əsgər yoldaşları ilə birlikdə düşmən mövqelərini alıb. Döyüş yol-

## *Elçin İSMAYIL*

daşları danışır ki, Taleh arxada olmağı sevməzdi, həmişə irəlidə gedirdi. Bu da bizim hamımıza böyük ruh yüksəkliyi verirdi.

Taleh Abdullayev 13 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıll-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hückumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Subay idi.

Onun cəbhədə göstərdiyi igidlik dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Taleh Abdullayev Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Döyüşdə fərqlənməyə görə**", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "**Füzulinin azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.

Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimiz kimi, bu gün Taleh Abdullayevin də dəfn olunduğu kənd qəbiristanlığında dalğalanır üçrəngli Azərbaycan bayrağı - yolunda canlarını qurban verdikləri Bayraq.



## "Mən Vətənin oğluyam"



Vətən, sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır, əbədi və müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuş, canlarından belə keçərək şəhidlik zirvəsinə yüksəlmışlər. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. Vətən əbədi və əzəlidir.

Vətən sevgisi ana sevgisi qədər müqəddəsdir. Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır. Əsl vətəndaş odur ki, öz vətənini qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını da verməyə hazır olur.

**Qasımov Oruc Afiq oğlu** da Vətəni bütün varlığı ilə sevib bu müqəddəs yolda canından keçmiş, torpaqlarımızın azad olunması uğrunda əsl qəhrəmanlıq göstərmişdir.

Hələ lap uşaqlıqdan qəhrəmanlıq ruhunda böyüyürdü Oruc Qasımov. 26 oktyabr 1996-cı ildə dünyaya gələndə artıq doğulduğu Qazax rayonunun Aşağı Əskipara kəndini ermənilər işğal etmişdi. Bu səbəbdən məcburi köçkün kimi Qazax şəhərində ailəsi ilə birlikdə məskunlaşmış Oruc öz doğma el-obasını belə görməmiş, ona həsrət qalmışdı. Odur ki, körpəliyindən ermənilərə qarşı böyük kini var idi və özü ilə

## ***Elçin İSMAYIL***

---

bərabər bu hisləri də böyüyürdü. Yeniyetmə, gənclik illərindən sonra isə Orucun qəlbindəki bu qəzəb daha da artdı və əsl intiqama çevrildi.

Oruc Qasımov 2003-cü ildə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə gedən gündən dərslərini yaxşı oxuyur, müəllimlərin ona olan etimadını doğruldurdu. Hərbi hazırlıq dərslərində həmişə birinci olardı. İdmana böyük həvəsi var idi, güləşlə məşğul olurdu, hətta 2 yarışda qızıl medal da almışdı.

Orucun hərbçi olmasının səbəblərindən söz düşəndə anası Elminaz xanım dedi ki, mən Orucun hərbçi olacağını lap uşaqlığından bilirdim. Əyninə pencək-şalvar geyinməzdi, həmişə hərbi formaya maraq göstərərdi. Bir qayda olaraq müharibədən bəhs edən kinolara baxardı.

Oruc Qasımov 2014-cü ildə orta məktəbi bitirdikdən sonra elə həmin ilin payızında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrıldı. Həmin müddətdən 2016-ci ilin aprel ayınadək Cəlilabad rayonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" sayılı hərbi hissəsində həqiqi hərbi xidmətdə oldu. Xidmət etdiyi zaman Oruc Qasımov hərbi sahə üçün yarandığıni, hərbçi olacağını bir daha yəqinləşdirdi. Bu arzu, bu istəklə də 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" sayılı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başladı. Öz arzusu, öz istəyi ilə hərb sahəsinə gəldiyi üçün can-başla xidmət edir, hərbi biliklərini daha da möhkəmləndirir, əsgərlikdə qazandığı təcrübəni daha da artırırı.

Oruc Qasımov Vətən müharibəsinə 5 oktyabr 2020-ci tarixində Füzulidə iştirak etdiyi döyüşdə qatıldı. Anası söyləyir ki, müharibəyə gedəndə heç bizə belə deməyib. Çünkü istəmirdi ki, mən kövrəlib ağlayım. Çox mətin və qorxmaz idi. Ona görə də döyüşdə öndə olsun deyə, öz xahişi ilə başqa bir tabordan həmlə taboruna keçmişdi. Həmin taborda pulemyotçu manqa komandiri kimi döyüşlərdə həmişə irəlidə gedirdi.

Vətənpərvərlik Oruc Qasımovun qəlbində dərin kök atmış, şəhid-



lik zirvəsinə yüksəltmişdir. Onun vətənpərvər olmasını anasına de-diyi bu sözlər aydın şəkildə göstərir. Oruc həmişə anasına deyirmiş: "Qızların sağ olsun, ana. Mən Vətənin oğluyam".

Bütün varlığı ilə Azərbaycanı sevən Oruc Qasımov 13 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıł-Xocavənd rayonları istiqamətin-də gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. O, Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Vətən torpaqlarının düşmən işgalindən azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi, şəhid Oruc Qasımovun da igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölü-mündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Döyüşdə fərqlənməyə görə**" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Füzulinin azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.



## "O gün yuxuma girmişdi"



**Şəhid Məmmədov Tural Elxan oğlunun** zəngin tərcüməyi-halı var. O, hərbidə xidmət etmək üçün neçə-neçə imtahanlardan keçmiş, sınaqlardan çıxmışdı. İmtahan verib sınaqlardan çıxmışdı ki, hərbçi olub torpaqlarımızı yağı düşməndən azad etsin, haqq savaşında onunda payı olsun. Bu da səbəbsiz deyildi. Kənd itkisi, topçu olan dayısının ermənilər tərəfindən vurulması, köçkünlük həyatı... Bütün bunlar Turalın uşaqlıqdan vətənpərvər böyüməsində mühüm rol oynamışdır.

17 sentyabr 1990-cu ildə doğduğu Qazax rayonunun Qızıl Hacılı kəndi sonradan ermənilər tərəfindən işgal olunmuş, ailələri köçkün kimi Qazax şəhərində məskunlaşmışdı. Ona görə də Tural orta təhsil almaq üçün 1997-ci ildə Qazax şəhər S.Vurğun adına 2 sayılı tam orta məktəbə getmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, cəbhə bölgəsində kəskin nişançı vəzifəsində xidmət etmişdir. 2010-cu il hərbi xidmətdən tərxis olunduqdan sonra bir çox sahələrdə işləmişdir. Amma harada işləməsindən asılı olmayaraq hərbçi olmaq arzusu onu tərk etməmişdir. Ona görə də Tural Məmmədov 2016-cı il dekabrın 12-də Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsinin kəşfiyyat taborunda müddətdən ar-tıq xidmət edən həqiqi hərbi xidmət qulluqçusu (MAXEHHXQ) kimi

kəşfiyyatçı-sanitar vəzifəsində xidmətə başlamışdır. 2017-ci ildə isə kəşfiyyatçı ixtisası üzrə imtahanları müvəffeqiyətlə verərək sertifikasiya almış və 2018-ci ildən "N" sayılı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. O, xidmətini daim döyüş bölgələrində keçirmiş, nizam-intizamlı, qorxmaz, mərd və cəsarətli olmasından ilə yoldaşlarından fərqlənmişdir.

Bunlar Tural Məmmədovun keçdiyi ömür yolunun qısa tarixçəsidir. Bu tarixlərin hər birinin arxasında böyük zəhmət, əziyyət, bilik, bacarıq, ən başlıcası isə seçdiyi sənətə böyük sevgi və vətənpərvərlik dayanır. Qarşısına qoyduğu məqsədə nail olanдан sonra Tural hərbi formanı geyinərək Vətənə xidmət etməyə başlamışdır.

Həyat yoldaşı Yasəmən xanım söyləyir ki, Tural öz peşəsinin çox sevirdi, onunla nəfəs alırkı sanki. Gecə-gündüz bilməz, verilən tapşırıqları vicdanla və sevə-sevə yerinə yetirərdi.

Ona görə də hərbi hissə komandanlığı tərəfindən Tural Məmmədovun xidməti həmişə yüksək qiymətləndirilmiş, 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.

Vətənə bağlılıq, düşməndən intiqam almaq hissi onun canında-qanında idi, kökündən irəli gəlirdi. Atası Elxan 90-cı illərin əvvəllərində torpaqlarımızın müdafiəsinə qalxmış, özünümüdüfiə dəstələrinin tərkibində vuruşmuşdu. Atasında olan vətənə bağlı hissələr ona da keçmişdi. İşğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək, azad edilmiş yerlərə üçrəngli bayrağımızı sancmaq onun ən böyük arzusu idi. Vətən müharibəsi başlayanda Tural Məmmədov elə bu arzu ilə də döyüşlərə qatıldı.

Onun döyüş salnaməsi fəaliyyəti qədər zəngin və mənalıdır. 27 sentyabrda Tural Məmmədovun xidmət etdiyi həmlə taboru Kəlbəcər-Murovdağ yüksəkliyinə həmlə edərək ələ keçiriblər. Bir gün sonra isə "Konqor" yüksəkliyindən "Ağdağ" istiqamətində "Üçtəpə" adlanan postlara həmlə edərək tutublar. Həmin əməliyyatdan sonra Kəlbəcər istiqamətində olan mühüm əhəmiyyətli daha bir postu ələ keçiriblər. Döyüş yoldaşlarının dediyinə görə, Tural posta hücum edəndə ən qabaqda gedirmiş, bu da döyüşçülərdə böyük ruh yüksəkliyi yaradırmış.



## *Elçin İSMAYIL*

---

28 sentyabr axşam saatlarında "Üctəpə" postunda döyüslər qızışır. Düşmən itirdiyi mövqeyi geri almağa çalışır. Amma əsgər və zabitlərimizin igidliyi qarşısında itki verərək istədiyinə nail ola bilmir. Tural döyüş yoldaşları ilə birlikdə aldıqları postdan geri çəkilmir və səngərdən çıxmırlar. Bir gün sonra - sentyabrın 28-də axşam saatlarında Tural Məmmədov səngərdə snayperlə sinəsindən vurulur.

Turalın keçdiyi şərəfli döyüş yolundan danışib oğlunun şəhid olmasından söz açan anası Şükufə xanım bir an sözünə ara verəndən sonra ağlaya-ağlaya deyir:

-O gün Tural yenə də yuxuma girmişdi. Üzümə baxıb yalvara-yalvara deyirdi ki, niyə ağlayırsan, ana? Mən ki, geri çəkilmədim, vuruşub döyüsdüm, şəhid oldum, ağlama.

Onun əkiz övladları yadigar qalıb bu dünyada - Nihat və Nilay.

Dövlətimiz tərəfindən Tural Məmmədovun igidliyi də qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**" medalı ilə təltif edilmişdir.



## "Ana, əgər şəhid olsam, ağlama"



mərdliyini və xalqımızın birliyini bütün dünyaya göstərdik.

Vətən müharibəsində tarixi qələbəmizin qazanılmasında payı olanlardan biri də **Həsənov Babək Saleh oğludur**.

Babək Həsənov 14 sentyabr 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1996-2007-ci illərdə Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində orta təhsil aldıqdan sonra həyatını hərbi sahəyə bağlamışdır. 2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2009-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur.

Hərbi sahəyə ürəkdən bağlı olan Babək Həsənov hərbi xidmətdən tərxis olunduqdan sonra 2013-2018-ci illər ərzində Azərbaycan

Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi - İkinci Qarabağ müharibəsi Azərbaycan Milli Ordusunun tarixi Zəfəri ilə başa çatdı, Qarabağın 30 ilə yaxın davam edən işgalina son qoynuldu. Ermənistən-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin qalibiyyətlə başa çatması və ölkəmizin zəfər qazanması üçün ildirim sürətli 44 günlük müharibədə qazandığımız şanlı Zəfər ilə tarixi ədaləti bərpa etdik. Vətən müharibəsində bütün dünyaya Azərbaycan Ordunun qüdrətini, oğullarımızın



Silahlı Qüvvələrinin "N" sayılı hərbi hissəsində müddətdən artıq hə-qiqi hərbi xidmet hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Xidməti müddətində özünü bacarıqlı, səriştəli, döyüş texni-kasının sırlarınə yiyələnmiş bir hərbçi kimi göstərmişdir. Bu, hərbi hissənin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, Babək Hə-sənov fəxri fərmanlarla təltif edilmişdir.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Babək cəbhəyə gedib vuruşmağa can atıldı. Deyirlər, "Arzun hara, mənzilin də ora". Babək Həsənov ölkə başçısının "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsa-sən 2020-ci il oktyabr ayının 25-də Azərbaycan Respublikası Səfər-bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Ra-yon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur.

Anası Gülarə xanım deyir ki, oktyabrın 25-i bazar günü idi. Ba-bəklə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinə gəldik. Xeyli adam toplaşmışdı. Ana-bala dayanmışdıq. Babək başını sinəmə söykədi, bir xeyli belə-cə dayandı. Və birdən "Dünya işidir, ana, əgər şəhid olsam, ağla-ma," - dedi mənə. Bir az keçmiş yola düşdülər. Bir neçə gündən son-ra zəng elədi ki, Füzulidəyəm.

Həyat yoldaşı Aytəkin xanım söyləyir ki, övladımız olmurdu. 7 il-dən sonra, 2020-ci ilin martında bir qızımız oldu. Yaman çox istəyir-di Əfsanəni. Axırıncı dəfə ikinci Şıxlı kəndindən Birinci Şıxlı kən-dinə maşınla gələnə qədər uşağı öpə-öpə, qoxlaya-qoxlaya gəldi. Mühərbi dövründə hərdən zəng edir, ilk sözündən balacanı soruşur-du. Babək ailəsinə çox bağlı idi.

Cəbhədə döyüslər get-gedə daha da şiddətlənir, düşmən texnika və silah-sursatlarını səngərlərdə qoyub qaçırdı. Ona görə də Babək hər dəfə evlərinə zəng edib ailə üzvləri ilə çox fəxrlə danışındı. Ba-bək Həsənov Cəbrayılin, Qubadlının, Laçının alınması uğrunda gedən döyüslərdə iştirak etmiş, şücaət göstərmişdir. Noyabrın 4-də Fü-zuli-Cəbrayıllı istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən



döyüslərdə qəhrəmancasına şəhid olmuş, Birinci Şıxlı kənd qəbiris-tanlığında dəfn edilmişdir.

Babək Həsənovun göstərdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Şəhid Babək Həsənov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Cəbrayılmaz olunmasına görə**", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "**Laçının azad olunmasına görə**", "**Qubadlının azad olunmasına görə**", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Hərbi xidmətlərə görə**" medalları lə təltif olılmışdır.

Babək Həsənovun timsalında bütün şəhidlərimizi ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun, igid Vətən oğlu!



## Ürəklərdə yaşayacaq



Vətən müharibəsi! 27 sentyabrdan başlayıb 10 noyabrda Böyük Qələbə ilə başa çatan hərb tariximizin böyük Zəfər Salnaməsi! Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Böyük Qələbə və tarixi Azərbaycan ərazisi olan Qarabağın və etraf rayonlarımızın işğaldan azad olunması 2020-ci ilin Zəfər Salnaməsi kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbayca-

nın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şətti rigid Vətən oğullarının qələbə qazanmasının əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu.

44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi, hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı. Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, rigid Vətən övladlarının 44 günlük ikinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanından aldığım Qələbə xəbərləri sayəsində

bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.

44 günlük Vətən müharibəsində iştirak edib qəhrəmanlıqlar göstərən və adını şəhidlik adlı uca zirvəyə yazdırın Vətən oğullarından biri də əsgər **Allahverdiyev Sakit Şahin oğludur**.

Onun ömür yolunu vərəqlədikcə qısa, lakin örnək olası və mənəli həyat tarixçəsi gözlərim önündə canlanır. Doğum şəhadətnaməsin-də qeyd edildiyi kimi, Sakit, 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. O, 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə oxumağa başlamış, 2018-ci ildə həmin məktəbin on birinci sinfini bitirmişdir. Əsgərlik yaşına çatdığı üçün 2020-ci ilin yanvar ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üz-rə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. O, Xüsusi Tə-yinatlı Qüvvələrin (XTQ-nin) sıralarında hərbi xidmətə başlamışdır. Xidmət etdiyi müddətdə hərbi silah və sursatlardan istifadə qaydalarını ətraflı öyrənib öz biliyini zənginləşdirmiş, hərbi sahədə olan təc-rübəsini daha da artırmışdır. Azərbaycan Silahlı Qüvvələrinin mərd, mübariz əsgəri kimi yetişərək Vətən torpaqlarını yağı düşməndən azad etməyə hər an hazır olmuşdur.

Qardaşı İlkin danışır:

- Sakitin arzusu hərbçi olmaq idi. Ona görə də yüksək səviyyədə xidmət edirdi. Əsgərlikdən sonra qalib işləmək istəyirdi. Amma qis-mət olmadı.

Sentyabrın 27-də Vətən müharibisi başlayanda Azərbaycan Ordu-sunun bütün əsgər və zabitləri kimi, Sakit Allahverdiyev də 30 ildir ki, düşmən əsaretiində olan Vətən torpaqlarının yağı düşmənlərdən azad olunması uğrunda gedən qanlı döyüslərə qatılmışdır. Qəlbində-ki Vətən sevgisi, düşmənə qarşı olan intiqam hissi böyük idi Sakitin. "N" sayılı hərbi hissənin Qərargah bölüyüünün 3-cü mühafizə tağımı-nın 3-cü mühafizə manqasının atıcısı Sakit Allahverdiyev Füzulinin, Hadrutun, Ağdərənin işğaldan qurtarması uğrunda gedən döyüslərdə



## *Elçin İSMAYIL*

---

mərdlik göstərmmiş, əsgəri borcunu ləyaqət və şərəflə yerinə yetirmişdir. Döyüslərdə onun gözündən heç nə yayınmir, sərrast atəş ilə düşməni yerə sərirdi.

Sakit Allahverdiyev 9 noyabr 2020-ci ildə ömrünü canı qədər sevdiyi Vətənə bağışlayaraq şəhidlik zirvəsinə ucalmışdır. O, Çaylı kəndindəki Şəhidlər Xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Hərbi xidmətlərə görə**" **mədalları** ilə təltif edilmişdir.

Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Sakit Allahverdiyev də Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaqdır. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhid Sakit Allahverdiyevə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.



## Hərbçi olmağı qərara almışdı...



Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa çatdı, 30 ilə yaxın davam edən işgala həmişəlik son qoyuldu. Biz həmin gündən Dağlıq Qarabağ münaqişəsinin bitməsi və ölkəmizin zəfər qazanması üçün haqq savaşına çıxdıq və tarixi ədaləti bərpa etdik. Silahlı qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün

dünyaya bir daha nümayiş etdirdilər.

Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu "Dəmir yumruq" əməliyyatını həyata keçirərək işgal altındaki torpaqlarımızı qısa müddətdə düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Bütün dünya 10 noyabrda Azərbaycan dövlətinin qazandığı Tarixi Qələbənin, gücünün və qüdrətinin bir daha şahidi oldu.

**Daşdəmirov Elfak Eltun oğlu** da Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıraraq şəhidlik zirvəsinə ucaldı, əbədiyyətə qovuşdu.

Elfak Daşdəmirov 26 aprel 1996-cı ildə Qazax rayonunun Ermənis-

tanla sərhəddə yerləşən Fərəhli kəndində anadan olmuşdu. Hələ uşaq yaşlarından Fərəhlinin qonşuluğunda yerləşən Bağanış Ayrım, Qızıl Hacılı, Yuxarı və Aşağı Əskipara kəndlərinin ermənilər tərəfindən işğal edilməsini eşitmışdı. Elə bu səbəbdən də uşaqlıqdan qəlbində düşmənə qarşı intiqam hissi yaranmış və hərbçi olmağı qərara almışdı.

2002-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbinə oxumağa başlayandan sonra qəlbindəki bu hissələr daha da böyümüş, 2011-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirəndən sonra təhsilini Qazax şəhər 2 nömrəli tam orta məktəbində davam etdirmişdir. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra valideynlərinə mütləq hərbçi olacağını demişdi. Evin tək oğlu olduğu üçün ailədə onun bu qərarına hörmətlə yanaşmış, bir söz deməmişdilər. Elfak Daşdəmirov sənədlərini hazırlayıb bu sahədə oxumaq istəsə də, alınmamışdı. Həmin səbəbdən test imtahanları verərək 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olmuş, 2017-ci ildə həmin universiteti bitirmişdir. Ali təhsil haqqında diplomu alandan sonra bir il (2017-2018-ci illərdə) Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

Hərbi xidmət onun arzusunun məkanı idi. Ona görə də ali təhsil almasına baxmayaraq, burada birbaşa hərbi kurslarda oxumaq və hərbi sahədə xidmət etmək məqsədilə daha bir cəhd göstərdi. Amma bu dəfə də istəyi baş tutmadı. Hərbçi olmaq arzusunun alınmadını görüb Bakıya gedərək ixtisası üzrə işləməyə başladı.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olundu.

Elfak Daşdəmirov Vətən müharibəsində ilk döyüşə Füzulidə 11 oktyabrda qatılıb. 15 gün bu bölgənin düşməndən azad edilməsi uğrunda gedən qanlı döyüslərdə igidliyi, qəhrəmanlığı ilə fərqlənib. 2020-ci ildə oktyabrın 26-da Füzuli-Cəbrayıł istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüslərdə qəhrəmancasına şəhid




olub. Şəhid Elfad Daşdəmirov Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Elfad harada olsa, özünə hörmət qazanar, ətrafindakıların sevimlisi olardı. Müharibəyə getməmişdən əvvəl işlədiyi müəssisənin rəhbəri Anar Almədədovun Elfad şəhid olduqdan sonra kollektivin adından yazdığı məktub buna əyani sübutdur. Həmin məktubdakı cümlələr adamın ürəyini dağlayır: "Balam dadında Elfaqım! Ölüm yaraşmirdi sənə. İndi mən yaşadığımdan utanıram, yediyimdən utanıram, mənim balam. Dağ çəkdiñ mənə. Dözə bilmirəm, inana bilmirəm ki, sən yoxsan". Onun haqqında deyilən belə ürək sözləri onlarca, yüzlərcədir.

Elfad Daşdəmirovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Döyüşdə fərqlənməyə görə**" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Füzulinin azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.



## "Qiymazdı ki, mən ağlayım"



Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə düşməni məhv etməklə yanaşı, həm də bütün dünyaya ölkəmizin gücünü, qüdrətini göstərən bir qələbə oldu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitləri, hərbçi-ləri döyüş meydanında göstərdik-ləri qəhrəmanlıqlarla Azərbaycanın hərb tarixində şanlı zəfərə imza atıldılar, yeni bir salnamə yazdılar. Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzin-

də işgalçı Ermənistən ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovmağa müvəffəq oldular. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun şücaeti sayəsində doğma Qarabağımızın erməni işğalı altında olan torpaqları azad edildi. Həmin müqəd-dəs torpaqlarımızda bu gün üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Vətən uğrunda şəhid olmayı özünə şərəf bilən belə qəhrəmanlarımızdan biri də əsgər **Hüseynov İlqar Yaşar oğludur.**

... Anasına çox bağlı idi İlqar. Fikrindən keçənləri ona danışar, ürəyindəki arzular haqqında yorulmadan anası ilə söhbət edərdi. Heç nəyi ondan gizlətməzdı, hətta hansı qızı sevdiyini belə.

İlqarın anası Nurcahan Ağasultanova oğlu haqqında danışaraq kövrəlir:

- İlqar evimizin dirəyi idi. Bütün işləri o görürdü. Çalışmaqdən yo-

rulmazdı"- deyir.

Bir qədər söhbət etdikdən sonra onunla İlqarın ömür dəftərini vərəqləyirik. İlqar Hüseynov 17 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Qaratel Hacimahmudova adına ümumi orta məktəbin birinci sinfinə getmiş, 2016-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir.

İlqar Hüseynov təhsilini artırmaq üçün test imtahanlarında iştirak etmiş və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin "Elektrik təchizatı" fakültəsinə daxil olmuşdur. Oxuduğu müddətdə öz nizam-intizamı, qabaqcıl olması ilə yoldaşlarından fərqlənən İlqar Hüseynov 2020-ci ildə kollecdə təhsilini başa vurmuşdur.

Təhsil aldığı Qazax Dövlət Sosial-İqtisadi Kollecində İlqar Hüseynova dərs demiş müəllimi Nurlanə Abbasovanın qələmə aldığı xatirəsi İlqarın necə bir xarakterə malik olduğunu aydın şəkildə göstərir: "Mən İlqarı kollecdə dərs deyən zaman tanıdım. Onda olan Vətən sevgisi, bayraqımıza olan hörmət mənim ona olan rəğbetimi da ha da artırdı.

İlqar əsgərliyə getməmişdən üç gün əvvəl mənimlə söhbət edəndə dedi: "Müəllimə, inşallah, mən hərbi xidmətdə elə bir zirvəyə yüksələcəyəm ki, siz tələbəinizlə hər zaman fəxr edəcəksiniz. Doğrudan da, İlqar şəhidlik zirvəsinə ucalaraq adını tarixin silinməz səhifəsinə yazdı. Bəli, biz bu gün onunla fəxr edirik".

Nurcahan xanım danışır ki, İlqarın şəhid olacağı elə bil ürəyimə dammışdı. Hələ kollecdə oxuyanda deyirdi: "Görərsiniz, mən əsgərliyə gedəndə mühəribə olacaq. Mən də döyüşə gedib şəhid olacağam". Bununla bağlı bir də onu danışdı ki, İlqar şəkil çəkdirəməyi sevməzdı. Amma hərbi xidmətə getməmişdən 3 gün əvvəl çoxlu şəkil çəkdirib, "Dünyanın işini bilmək olmaz"- deyib.

Hərbi xidmət dövrü İlqar Hüseynovun həyatında mühüm yer tutur. İlqar kolleci bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, Ağdam rayonunun Xındırıstan kəndində xidmət etmişdir.



## *Elçin İSMAYIL*

---

2020-ci il sentyabrın 27-də cəbhədə düşmənin növbəti təxribatlanının qarşısını alarkən Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları zamanı bütün əsgər və zabitlərimiz kimi İlqar Hüseynov da torpaqlarımızın azadlığı uğrunda gedən döyüslərə qatılmışdır. "N" sayılı hərbi hissənin artilleriya batareyasının əsgəri kimi mərdlik, mübarizlik nümayiş etdirmiştir.

28 oktyabrda Ağdam istiqamətində düşmənin hücumunu dəf edib hücuma keçiblər. Bu zaman İlqar Hüseynov minaatan silahdan atılan mərminin qəlpəsindən ağır yaralanıb və döyük meydanında şəhid olub. Şəhid əsgərimiz Qazax şəhərindəki şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir.

Nurcahan xanım İlqarın şəklini göstərərk kədərli-kədərli: "İlqar qiymazdı ki, mən ağlayım" deyir və göz yaşlarına hakim kəsilə bilmir.

Şəhid İlqar Hüseynovun igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "**Vətən uğrunda**" medalı ilə təltif olunmuşdur.



## "Mənim atam şəhid olub, ölməyib"



Qazax rayonunun İkinci Şıxlı kənd sakini **Kərimov Emil İlqar oğlu** qısa, amma şərəfli bir ömür yaşayıb. Onun ömrünə şöhrət gətirən isə torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən Vətən mühəribəsində ığidlik göstərməsi, canını torpaq uğrunda qurban verərək şəhid olmasıdır.

1993-cü il sentyabr ayının 7-də dünyaya gələn Emil Kərimov qısa olsa da, mənalı bir ömür yaşayıb. 2000-ci ildə V.Musayev adına kənd tam orta məktəbin birinci sinfinə gedən

zamandan müəllimlərin, eləcə də sinif yoldaşlarının diqqətini özünə cəlb edib - zirəkliyi, qayda-qanunlara ciddi əməl etməsi və yaşıdlarından seçilməsi ilə. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirərək 2013-cü ilin aprel ayında tərxis olunmuşdur.

Emil Kərimovun həyatında ən önəmlı gün isə 2020-ci ilin sonlarında başlamışdır. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respubli-

## **Elçin İSMAYIL**

---

kası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Əsas hadisələr də bundan sonra başlamışdır.

Həmin gündən sonra Emil Kərimov əsl hərbçi həyatı yaşamış, "N" sayılı hərbi hissənin manqa komandiri hərbi vəzifəli əsgəri kimi Qarabağın azadlığı uğrunda gedən döyüslərə qatılmış, Vətənə sevgini silahi ilə, qəhrəmanlığını ilə bildirmişdir.

Anası Surayyə Hüseynova oğlu ilə son görüşündən danışır:

-Sonuncu dəfə Emillə oktyabr ayının 8-də görüşə bildim. Bilsəydim ayrılıq var, heç olmasa oğlumun doyunca üzünə baxar, bağrıma basardım. Elə bilirdim ki, tez bir zamanda qayıdıb gələcək.

Amma atalar deyir, sən saydığını say, gör fələk nə sayır.

Emil Kərimovun döyük yolu Füzulinin azad olunması uğrunda gedən döyüslərdən başlayıb. Burada düşmənin müqavimətini qırıb darmadağın edəndən sonra şanlı Azərbaycan Ordusunun qəhrəman döyüşürləri ilə birlikdə Cəbrayıllı azad olunması uğrunda gedən döyüslərə qatılıb. Düşmənin başına od yağıdıraraq Azərbaycan əsgərinin qətiyyətini onlara göstərib şücaəti, qorxmazlığı, mətanəti ilə.

Atası Kərimov İlqar deyir:

-Emil hərbi sırr olduğu üçün yerini və keçirdiyi döyüslər barədə bizə heç nə demirdi. Hər dəfə telefonla əlaqə saxlayanda müharibənin qalibiyyətlə başa çatacağını söyləyirdi. 13 gün Füzulidə döyük məklərinə baxmayaraq, bir dəfə də olsun belə, bu haqda danışmadı.

Həyat yoldaşı Afət Əliyeva sonuncu dəfə Emillə telefonla danışmasını belə xatırlayır:

-Emillə axırıncı dəfə oktyabrin 25-də danışdım. Axşam saat 5-6 arası olardi. Zəng eləyib uşaqları soruşdu. Nazəniyə, Aminə yaxşı baxmağımı söylədi. Uşaqları ürkəli böyük, dedi. Bir də qəflətən: "Dünya işini bilmək olmaz, mənə nəsə olsa, uşaqları qardaşima - Vüsala tapşırıram," - dedi. Bu, bizim axırıncı söhbatımız oldu. Elə bil üreyinə dəməmiş. Həmin günün səhəri, oktyabrin 26-da Emilin Füzulidə qərəmancasına şəhid olması xəbərini aldıq. Dünya başına firlandı.



5 yaşına təzəcə qədəm qoymuş qızı Nazəninin dediyi sözlər isə insanın ürəyini parçalayır. O, uşaq düşüncəsi ilə özü də bilmədən həqiqəti deyib, atasının zirvəyə yüksəldiyini bildirib. Anası söyləyir:

-Bir dəfə qızım danışdı ki, uşaqlar mənə dedi ki, sənin atan ölüb. Mən isə onlara dedim ki, mənim atam ölməyib, mənim atam şəhid olub.

-Elədir qızım, sənin atan şəhid olub. Şəhidlər isə ölmür, - dedim.

Vətən torpaqlarının bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüslərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Emil Kərimov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Döyüşdə fərqlənməyə görə**" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Füzulinin azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.



## **Qorxu nə olduğunu bilmirdi**



Anadan qorxmaz doğulmuşdu Niftalı. Heç nədən çəkinməz, qorxulu nədir sə, düz üstünə gedər, öz qorxmazlığı ilə qorxunu ram edərdi. Yaşlıları arasında da qorxmaz, mərd, mübariz bir gənc kimi tanınmışdı. Qorxmaz olduğu qədər də çox saf, təmiz, xeyirxahlıq yolunda əlindən gələni əsirgəməyən idi.

**Qocayev Niftalı Zakir oğlu-nun** keçdiyi şərəfli həyatı ilə yaxından tanış olduqca onun şəkillərdə gördüyü nurlu siması gözlərim öündən gəlib keçir. Şəhidin ömür yoluna işiq sal-

maq üçün Niftalıdan yadigar qalmış şəkilləri, ona aid olan sənədləri vərəqləyirəm. Xəyal məni 26 il əvvələ, Niftalı Qocayevin anadan olduğu ilə aparır. 1994-cü ilin payız günlərində, noyabrın 20-də Qazax rayonunun Çaylı kəndində anadan olan Niftalı Qocayevin uşaqlıq illəri çox mənalı və asudə keçib. Evin tək oğlu olduğu üçün ailə üzvlərinin hamısı, necə deyərlər, onun nazi ilə oynayıb, başına dolanıb, bir sözünü iki eləməyiblər.

Atası Zakir oğlunun ildən-ilə böyükən boyuna baxıb fəxarət hissəleri keçirir, ürəyində övladı ilə bağlı bir-birindən gözəl arzular kök atırdı. Anası Gilas xanım hər kəlməsinə "Can oğul" deyib əzizləyə-rək balasının başına dolanırdı. Bacısı Fəridə ondan yaşca böyük olsa da, həmişə qardaşını böyük bilir, sözündən heç vaxt çıxmırıldı. Beləcə, Qocayevlər ailəsi öz sadə, səmimi günlərini, illərini yaşayır, sa-

baha ümidlə baxırdılar.

Niftalı Qocayev 2001-ci ildə Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olaraq oxumağa başlamış, 2012-ci ildə həmin məktəbin on birinci sinfini bitirərək orta təhsil almışdır. 18 yaşına çatanda bütün həmyaşıdları kimi, Niftalı da "kişilik məktəbi"ndən keçmişdir. 2013-cü ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2014-cü ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda xalqımızın bütün vətənpərvər oğulları vətənin müdafiəsinə qalxdılar. Ələlxüsus, gəncələr ordumuza dəstək göstərərək cəbhəyə getməyə can atır, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən döyüslərdə iştirak etmek isteyirdilər. Əli silah tutan bütün insanların ürəyi cəbhə ilə döyüñür, xalq ilə ordunun birliyi nümayiş olunurdu. Hər kəs ön cəbhədə döyüşmək isteyir, əlindən gələni əsirgəməməyə çalışırı.

Həmin günlərdə Niftalı Qocayev də müharibəyə getməyə can atır, cəbhəyə yola düşəcəyi günü gözlöyirdi. Çox keçmədi ki, həmin gün gəlib çatdı. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərənəcəmına əsasən 2020-ci il sentyabr ayının 28-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olundu. Niftalı Qocayev ürəyində düşməndən intiqam almaq hissi ilə cəbhəyə yola düşdü.

Qorxu nə olduğunu bilmirdi. Elə bu səbəbdən də müharibə zamanı həmişə öndə olan həmlə bölüyünə də birinci o, yazılmışdı. Döyüşdə mərdlik, mübarizlik nümayiş etdirir, qorxunun üzünə dik baxır, təhlükələrdən çəkinmirdi. Onun Füzulidən başlanan döyüş yolu sonradan Xocavənddən, Cəbrayıldan, Zəngilandan keçib.

Döyüş yoldaşı Azər Məmmədov danışır ki, 1 noyabr 2020-ci il



## *Elçin İSMAYIL*

tarixində Xocavənddə döyüş zamanı mən ağır yaralanmışdım. Niftalı güllə yağışının altında yaramı sariyib məni döyüş meydanından çıxardı və təcili tibbi yardım maşınına qoydu. Niftalı Qocayev yaralı əsgər yoldasını döyüş meydanından çıxarıb yenidən səngərə qayıdan zaman birdən düşmən gülləsinə tuş gəldi. Həmişə qorxmazlığı ilə təhlükələrin özünü məhv edən əsgər bu dəfə təhlükədən qurtula bilməyib qəhrəmancasına şəhid oldu.

Niftalı Qocayev Çaylı kəndindəki şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid Niftalı Qocayev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "**Füzulinin azad olunmasına görə**", "**Xocavəndin azad olunmasına görə**", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Hərbi xidmətlərə görə**" medalları ilə təltif olunmuşdur.



## İrəli getməyə can atırdı



Uşaqlıqdan adəti idi Elçinin, həmişə birinci olmağa çalışır, dəstə halında olanda isə irəlidə getməyə can atırdı. Geridə qalmağı sevməz, axırıncı olmağı qəbul etməzdə. Birincilik, zirvədə olmaq onun taleyinə yazılmışdı. Belə bir xarakterdə, belə bir arzu ilə böyüyirdü Elçin Qurbanov. Ürəyində böyük arzuları var idi.

### **Qurbanov Elçin Məcid oğlu**

22 yanvar 2002-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. Bir qardaş, bir bacı idilər. Günay qardaşından

yaşca böyük olmasına baxmayaraq, onun sözünə qulaq asar, məktəbə bir yerdə gedib-gələrdilər.

Necə böyüdüklərindən xəbərləri belə olmadı. 2008-ci il gəlib çatdı. Bir də gördülər ki, Elçin Ş.Sahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin birinci sinfinə gedir. Elçin Qurbanov 2017-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirdikdən sonra müstəqil həyata atıldı. Qarşıda onu xoş bir gələcək gözləyirdi.

2020-ci ilin yanvar ayında Elçin Qurbanov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. Əsgəri xidmət dövründə nizam-intizama əməl edir, müasir silah növlərindən düşmənə qarşı tətbiq etmək qaydalarını mənimşəyirdi. Qarşıya qoyulan müddət ərzində El-

## **Elçin İSMAYIL**

---

çin Qurbanov tank əleyhinə idarə olunan raket qurğularından istifadə etməyi mükəmməl şəkildə öyrəndi. Çox keçmədi ki, o, Silahlı Qüvələrin mübariz və döyüşkən əsgəri kimi yetişdi.

Sentyabrın 27-də Vətən müharibəsi başlamış, düşməndən intiqam almaq zamanı gəlib çatmışdı. Bütün əsgər və zabitlərimiz kimi, Elçin Qurbanov da müharibənin ilk günündən döyüşə atıldı. Keçirdiyi hərbi əməliyyatlarda dəqiq nişan alaraq düşmənin bir neçə tankını vurub sıradan çıxartdı, onlarla canlı qüvvəsini məhv elədi. Döyüşlərdə mərdliklə vuruşub düşmənin başına od ələyərək ona aman vermirdi.

Tağım komandiri Rauf Aslanov deyir ki, Elçin Qurbanov çox qorxmaz əsgər idi. Hərbi qaydalara görə, o, arxada olmalı idi. Amma daim qabağa can atır, irəlidə gedirdi. Sağ ayağında qəlpə var idi. Nə qədər israr eləsəm də, aşağı düşmədi. "Döyüş yoldaşlarımı qoyub hospitala getmərəm"- dedi. Bir az keçmiş yenə də döyüşə girdi.

Atası Məcid kişi danışır ki, Elçin müharibənin ilk günlərində kəşfiyyatçı olub, ən çətin tapşırıqları yerinə yetirib. Oktyabrın 15-dən sonra polkovnik Şükür Həmidovun komandanlığı altında vuruşub.

Elçin Qurbanovun döyüş yolu işgal altında olan rayon və kəndlərin azad olunması uğrunda gedən qanlı döyüslərdən keçib. Füzuli, Cəbrayıł, Qubadlı, kənd Horadız, Xocavəndin kəndlərinin düşmənlərdən təmizlənməsi Elçin Qurbanovun döyüş salnaməsinə yazılıb. Adları qeyd olunan rayonların düşməndən təmizlənməsində əsl igidlik və qəhrəmanlıq göstərib.

Ən çətin tapşırıq isə Şaşa yaxılığındakı yüksəkliyin alınması uğrunda gedən döyüslərdə olub. Əsgər yoldaşı Tahir Şəmiyev Elçin Qurbanovun burada keçirdiyi sonuncu döyüşdən, şəhid olmasından danışır:

-Şuşaya doğru irəliləyirdik. Hər tərəf dağlıq idi. Dağların yüksək bir yerində mövqe tutduq. Elçinlə bir yerdə idim. Biz sonra təpəyə qalxdıq. Axşamüstü saat 4-5 arası olardı. Bu zaman düşmən tərəfdən atəş açıldığı üçün güclü atışma oldu. Bir az keçmiş mən tutduğumuz



mövqeyin arxa hissəsinə keçdim. Birdən uşaqlardan kimsə qışqırdı ki, Elçini vurdular. O, minaatan silahdan atılan mərminin qəlpəsin-dən ağır yaralanmışdı. Onun yarasını sariyb kömək etməyə çalışsaq da, köməyi olmadı. Elçin Qurbanov gülümsəyə-gülümsəyə gözlərini əbədi olaraq yumdu. Sanki o, ölümün özünə gülürdü. Əsgər qardaşımız 4 noyabr 2020-ci il tarixində döyüş meydanında şəhid olaraq əbədiyyətə qovuşdu.

Elçin Qurbanov Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.

İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Şəhid Elçin Məcid oğlu Qurbanov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.



## 19 yaşı var idi



Azərbaycanın parlaq zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, mətinliyimizi və ən nəhayət, birliyimizi bütün dünyaya nümayiş etdirdi. Qarabağ adlı savaş qalib Ordumuzun böyük qalibiyəti ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu ildirim sürətli müharibə apararaq Böyük Tarixi Qələbə sevincini xalqımıza yaşatdı. Bu qələbənin müəllifi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi

iradəsi, əzmkarlığı və mərdliyi ilə Şanlı Qələbəmizi təmin etdi. Ölkə başçısı qazanılan bu böyük zəfərlə ölkəmizin yeni tarixini yazdı - qələbə, zəfərlə dolu olan bir tarixini. Bütün dünya Azərbaycan xalqının yenilməzliyini gördü, ölkəmizin diktə etdiyi bütün şərtləri qəbul etmək məcburiyyətində qaldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bizi zəfərlə sevindirən şanlı ordumuzun sırávi əsgəri, rütbəli zabiti də igidliklə döyüşdü, əsl qəhrəmanlıq göstərərək tarixin səhifələrinə qızıl hərflərlə "Qarabağ Azərbaycandır!" yazdı.

...İgidlik yaş ilə, boy-buxunla ölçülülmür. Gərək ürəyində təpər, qəlbində sevgi olsun. "Ağıl yaşda deyil, başdadır" zərbi-məsəlində də babalarımız yaşın önəmli olmadığına işarə etmişlər. Vətənpərvərlikdə, igidlikdə, elə ağılda da yaşın elə bir fərqi yoxdur. Təki qəlbin böyük və sevgi ilə dolu olsun. Bəzən kiçik yaşlarında insan elə bir iş

görür, elə bir qəhrəmanlıq göstərir ki, tarix boyu danişılır, nəsildən-nəslə keçərək yaddaşlara hopur.

Şəhid əsgər **Məmmədov Əvəz Elnur oğlunun** keçdiyi şərəfli ömür yolu da bu deyilənlərə parlaq bir nümunədir.

Əvəz Məmmədov Qazax rayonunun Bala Çaylı kəndində 2001-ci il iyun ayının 1-də gəlmişdi dünyaya. Sadə, zəhmətkeş ailədə doğulub boyan-başa çatan Əvəz lap uşaqlıqdan çox sakit, istiqanlı və dostcanlı idi. 2007-ci ildən 2018-ci ilə qədər Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbində oxuyanda həmyaşıdları qocaqlığına görə onun adını "Qəhrəman" qoymuşdular. Hardan biləydi ləki, vaxt gələcək, zaman ötəcək, Əvəz Məmmədov əsl qəhrəman ömrü yaşayacaq, şəhidlik zirvəsinə ucalaraq adını tarixə yazdıracaqdır.

Anası Bəsti xanım danişir:

-Orta məktəbdə oxuyanda Əvəzin idmana, ən çox da futbola böyük həvəsi var idi. Hətta futbol üzrə keçirilən yarışlarda iki dəfə kubok da almışdı. Elə bilirdim ki, gələcəkdə futbolçu olacaq.

Qardaşı İbrahim isə Əvəzin başqa bir marağından söz açır:

-Qardaşımın rəssamlığa böyük həvəsi var idi. Vaxtaşırı gözəl, həm də maraqlı şəkillər şəkər, çəkəndən sonra isə bizə göstərərdi. Çəkdiyi şəkillərin əksəriyyəti müharibəyə, qəhrəmanlara aid olardı.

Zaman ötüb keçirdi. Əvəz artıq əsgərlik yaşına çatmışdı. Ona görə də 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrıldı. Valideynləri, qardaşı, bacısı, qohum-qonşular onu sevinclə, böyük ruh yüksəkliyi ilə əsgərliyə yola saldılar.

Əvəz Məmmədov ləyaqətlə xidmət edir, öz oğulluq borcunu layiqinçə yerinə yetirirdi. İmkan olanda hərdən evə zəng çalır, hal-əhval tutur, hər şeyin yaxşı olacağını deyirdi. Sonra isə birdən-birə zənglər kəsildi.

... Vətən müharibəsi başlamışdı. Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əvəz Məmmədov şəhər və kəndlərin azad olunması uğrunda gedən döyüslərə qatılıraq vuruşurdu. Şəhərlər, qəsəbələr, kəndlər bir-birinin ardınca işğaldan azad edilirdi. Amma igid əsgər Qarabağın düşmənlərdən tam azad olması



## *Elçin İSMAYIL*

---

xəbərinin sevincini yaşaya bilmədi. 6 oktyabr 2020-ci il tarixində Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığında gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən şəhid oldu. 19 yaşında dün-yasını dəyişən Əvəz Məmmədov Çaylı kəndindəki Şəhidlər Xiyabanda dəfn edilmişdir.

Vətənə olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Əvəz Məmmədov ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**" medalı ilə təltif olunmuşdur.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş, qəhrəmanlıq göstərmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatırəsini ehtiramla yad etmək hər birimizin müqəddəs borcudur. Vətən yolunda şəhid olub əbədiyyətə qovuşan Əvəz Məmmədovun xatırəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik.



## **Alnimizə nə yazılıbsa...**



Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı və birbaşa mülki əhalini hədəfə alması səbrimizi daşiran son damla oldu. Müzəffər Ali Baş Komandanın Qarabağ uğrunda "Irəli!" əmrinə milyonlar səs verdi. Yaralı yurdumuzun səslədiyi cəsur vətən övladları ölüm-dən belə qorxmadan irəli atıldılar. Artıq qisas günü gəlməmişdi və azğın düşmənə aman yox idi... Azərbaycanın qəhrəman övladları canlarını Vətənə sipər edərək qarış-qarış, addım-adım torpağımızı azad etdilər, hər gün bizə qələbə sevincini

yaşatdılar. Yağış, soyuq, çovğun, çən-çiskin bilmədən irəlilədilər, sıldırımlı qayalar aşdırılar, hətta yeri gələndə yalnız əllə olsa belə düşmənə aman vermədilər. Üzərlərinə dolu kimi yağıdırılan mərmilər, xain düşmənin yerə basdırıldığı bombalar, tikanlı məftillər cəsur ürək-li əsgərlərimizi dayandırmağa qadir olmadı.

"Canımız sənə fəda, Vətən!" söyləyərək zəfər yürüşünə çıxan ığid oğullarımız and içmişdilər ki, şəhidlərimizin qisasını almadan, doğma ana yurdumuzu yağıdan xilas etmədən, bayraqlarımızı Qarabağın ən hündür zirvələrində dalğalandırmadan bu haqq yolundan dönməyəcəklər.

Bu müqəddəs yoldan dönməyənlərdən biri də **Mustafayev Merik Musa oğludur**. Onun haqqında geniş şəkildə yazmamışdan öncə şe-

hidə qoyulmuş Merik adı barədə qəribə olan, "Adın da düşər-düşməzi var" fikrinə haqq qazandıran bir məsələni istəkli oxucuların nəzərinə çatdırmaq istəyirəm. Qədim kökə söykənən Merik adı şəhidin əvvəlcə babasının babasına, sonra babasına, ən nahayəti isə, şəhidin özünə qoyulub. Ən qəribəsi isə odur ki, hər 3 nəfər gənc yaşlarında, özü də mühabibədə həlak olub. Bu, bəlkə də bir təsadüf və yaxud həqiqətdir.

Merik Mustafayev 1995-ci il noyabrın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2002 - ci ildə M.Həsənov adına kənd tam orta məktəbində oxumağa başlamış, 2011-ci ildə doqquzuncu sinfini bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2015-ci ildə isə tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur.

"N" sayılı hərbi hissənin atıcısı hərbi vəzifəli əsgər Merik Mustafayevin döyüş yolu Füzulidən başlayıb. Merik Mustafayevin daxil olduğu hərbi böyük 10 gün burada qanlı döyüslərdə iştirak etmişdir. Öz cəvikliyi, qorxmazlığı, mərdliyi ilə daim fərqlənmişdir. Ona görə də ən çətin və təhlükəli hərbi əmrləri Merik Mustafayev yerinə yetirmiş, komandirlərin verdikləri tapşırıqların öhdəsindən layiqincə gəlmışdır.

Atası Musa deyir ki, Merik çox qorxmaz idi. Hərdən zəng edib danışanda biz ona dəstək olmaqdan o bizim həyəcan keçirdiyimizi görüb ürək-dirək verir: "Qorxmayın, alnímiza nə yazılıbsa, o da olacaq" - deyirdi.

Həyat yoldaşı Günəş danışır ki, sonuncu dəfə oktyabrın 25-də zəng eləmişdi. Bir az danışmışdı ki, döyüş başladı. Ona görə də əla-qə kəsildi. Və bir daha danışa bilmədik.



Merik Mustafayev 2020-ci il oktyabrın 26-da Füzuli-Cəbrayıł istiqamətində gedən döyüşlərdə ığidliliklə vuruşaraq şəhid olmuşdur. Qəhrəman şəhidimiz Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.

Merik Mustafayevin göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Vətən uğrunda canından keçən şəhidlərimizi yad etmək hər birmizin vətəndaşlıq borcu, ən ümdə vəzifəsidir. Şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ailəsinə və yaxınlarına bir daha səbir diləyir, ruhu qarşısında baş əyirik.



## "Torpağı alıb qayıdacağıq"



Onun haqqında yazarkən qətiyyət sözü gəlib keçir fikrimdən. Qətiyyət zirvələri fəth etmək istəyən insanın qəlbindəki böyük duyu, rast gələ biləcəyi əngəllərin, getdiyi yolda qarşılaşacağı maneənin onu yolundan döndərməyəcəyinə inam deməkdir. Aşılması imkansız kimi görünən maneələrlə üzləşən və bütün çətinliklərə baxmyaraq öz sözünü reallaşdırıran insanlar qətiyyətli olurlar. Bu şəxslər insanın nələrə qadir olduğunu, nələri edə biləcəyinə inamlı olduğunu, öz əməlləri ilə sübuta yetirirlər. Qətiyyətli insanlar Allahdan yardım istəyib yenidən irəli atılanlar, var gücü ilə çalışanlar, adlarını tarixə yazdırırlardır. **Şəhid Nəsibov Asəf Səfəralı oğlu** kimi.

26 illik ömür yolunda zəngin bir həyat məktəbi keçən Asəf Nəsibovun tərcüməyi-halı olduqca geniş, mənalı və ibrətamızdır. 1994-cü il fevral ayının 25-də Qazax rayonunun Qaymaqlı kəndində dünyaya gələn Asəf dağlar qoynunda böyümüşdü. 2000-ci ildə Qaymaqlı kənd tam orta məktəbin birinci sinfinə gedəndə artıq çoxlu şeirlər bilir, ana, Vətən haqqındaki şeir parçalarını əzbərdən deyirdi. Müəllimləri

danışır ki, uşaq yaşlarından qətiyyətli, inamlı, nizam-intizamlı idi. Verdiyi sözdən heç vaxt geri dönməzdi. 2011-ci il-də orta məktəbi bitirdikdən sonra həyatı həmişəlik Bakı ilə bağlanmış, gənc qəlbində boy atan arzularını bu şəhərdə həyata keçirməyə başlamışdır. Elə həmin il ilk arzusu çin olmuş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kimya mühəndisliyi fakültəsinə qəbul edilmiş, 2015-ci ildə həmin universiteti ixtisaslı gənc mütəxəssis kimi bitirmişdir. 25.07.2015-ci ildən 23.07.2016-cı ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, əsgərlik dövrü onun həyatında dərin iz buraxmışdır.

Asəf Nəsibov ilk əmək fəaliyyətinə Bakıda xəritə mühəndisi kimi başlamışdır. Bir il burada işlədikdən sonra doğulub boy-a-başa çatdığı Qazax rayonuna qayıtmış, burada rayon yol istismar idarəsində kiçik mühəndis vəzifəsində işləmişdir. Bir müddət sonra yeni bir iş təklifi almış və Qazaxdan ayrılmışdır. 2018-ci ilin axırlarından səfərbərliyə çağırılanadək İqtisadiyyat Nazirliyi tabeliyində olan "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də baş mütəxəssis işləmişdir. Onu qarşıda-kı illərdə daha böyük işlər gözləyirdi.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərənca-mına əsasən 2020-ci il sentyabr ayının 29-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliklə bağlı komplektləşdirilməyə cəlb olunmuşdur.

Atası Səfəralı kişi danışır:

- Səfərbərliyə çağrılonda Asəf Bakıdan birbaşa hərbi komissarlığa gedib. Gəlib heç bizimlə görüşmədi də. Asəf



çox qorxmaز və qətiyyətli idi. Getdiyi yoldan qalibiyətlə döñəcəyinə inanırdı. Ona görə də Qazaxdan müharibəyə gedəndə yoldaşlarına deyib ki, "Tezliklə torpağı alıb qayıdacağıq, onda görüşərik".

Anası Xədicə xanım oğluna toy edə bilmədiklərinə görə yanıb-yaxılır:

-Arzumuz ürəyimizdə qaldı. Bir il idi ki, nişanlı idi. Noyabrdə toyunun olacağını gözləyirdik, qismət olmadı, - deyir.

Müharibə Asəf Nəsibova tanış idi. O, 2016-ci ilin Aprel döyüşlərində iştirak etmiş, müharibənin ağrı-acılarını görmüşdü. Ona görə də Murovdağ yüksəkliyinin alınması uğrunda gedən döyüşlərə qatılında müharibə heç də ona çətin gəlmədi. Bu səbəbdən də qətiyyətlə vuruşur, düşmənə aman vermirdi. Motoatıcı piyada taborunun tərkibində kəskin nişançı(snayperçi) idi. Hədəf gözündən yayınmadı.

Onunla bir yerdə müharibəyə gedib bir yerdə də xidmət edən Orxan İlyazov danışır ki, Laçın dəhlizinə gedən yolda idik. Döyüşdə mən yaralanmışdım. Həm də mövqeyimiz təhlükəli idi. Bu zaman Asəf özünü yetirdi. Həm uşaqları təhlükədən qurtardı, həm də məni çıynınə alıb döyük meydanından çıxartdı.

Asəf Nəsibov Cəbrayılin, Qubadlıının, Xocavəndin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşdur. 29 oktyabr 2020-ci il tarixində Laçın istiqamətində olan vuruşmada isə qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra Asəf Nəsibov Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Cəbrayılin azad olunmasına görə**", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "**Laçının azad olunmasına**



**görə", "Qubadlınin azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.**



## Əsgər kimi cəbhəyə getdi, qəhrəman oldu



Ailənin son beşiyi idi Nicat. 3 oktyabr 1996-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində, ziyalı ailəsində dünyaya gəlmişdi. Hələ dünya onun üçün nağıl idi. Amma bu nağıllı dünyada "mühərabə", "Qarabağ" sözləri onun qəlbinə toxunur, uşaq dünyasına bir qəzəb toxumu səpirdi. 2003-cü ildə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbinə gedəndə əzbərləyib söylədiyi ilk şeirlər Vətən, Torpaq, Ana haqqında idi. Bu da hələ

uşaq olmasına baxmayaraq, körpə vətənpərvərliyindən, uşaq təəssüfkeşliyindən irəli gəlirdi. Bu qətiyyət, bu iradə və mətinlik sonradan **Nəsibov Nicat Səməd oğlunun** həyatında mühüm rol oynayacaq, adını əbədiləşdirəcəkdir.

Orta məktəbdə Nicatın sinif müəllimi olmuş Rəna İbrahimovanın yazdığı sözlər sevimli şagirdinin xarakterini daha aydın şəkildə göstərir. "Şəhidlər bizim nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də vüqarımız, fəxrimiz, ölməzliyimiz, qürürumuz, örnəyimizdir. Bu gün mən şəhid Nəsibov Nicatdan danışacağam. O, lap uşaqlıqdan vətənpərvər böyüyürdü. Hələ altı yaşında vətənə aid nə qədər şeirlər bilir, mahnılar oxuyurdı.

Görünür, məktəbə ilk qədəmlərini basan uşaq müəllim, ana haqqında şeir söyləyər, amma Nicat vətən haqqında saysız şeirlər bilirdi. Keçirilən tədbirlərin səpgisini dəyişib vətən ruhlu tədbirin keçirilməsini xahiş edər, özü isə həmişə əsgər rolunda çıxış edərdi. Əlifba bayramı tədbirində müəllim ailəsində böyüdüyü üçün ondan müəllim haqqında şeir və ya məqalə söyləməsini istəmişdim. Razılaşdı, amma çıxışına vətəni tərənnüm edən məqalə və şeirlə başladı, sonda isə müəllim seiri ilə bitirdi. Hətta tədbirdə əsgər paltarı geyinmişdi. Büyündükə Nicatin vətəni nə qədər sevdiyini, vətən ruhunda yetişdiyini gördüm. Nicat çox sevirdi vətənini, canını fəda edəcək qədər. Etdi də... Kiçik ürəyi ilə böyük bir tarix yazıb dillərə dastan oldu".

Nicat bəlkə də hərb sahəsini seçib tanınmış bir hərbçi olacaqdı. Çünkü gənc qəlbindəki duyğular onun həyatını bu sahəyə istiqamətləndirirdi. Bəlkə də olacaqdı, əgər böyük qardaşı hərbçi olmasayıdı. Onu da qeyd edim ki, gizir olan qardaşı Zabit Nəsibov da Vətən müharibəsində iştirak etmişdir.

Nicat Nəsibov 2014-cü ildə orta məktəbi bitirib Gəncə Regional Kollecinə daxil olmuşdur. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2017-ci ilin oktyabr ayında isə tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra kollecdə təhsilini davam etdirmiş, 2019-cu ildə elektrik təchizatı ixtisası alaraq kolleci bitirmişdir. O, 2020-ci ilin əvvəllərində imtahan yolu ilə Gəncə Regional Enerji İdarəsində işə düzəlmüşdür.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən Nicat Nəsibov 2020-ci il sentyabr ayının 27-də Azə-

baycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur.

Döyüşə girməmişdən əvvəl hərbi təlimlərdə iştirak etmiş, silah-sutsatdan istifadə etmək qaydaları haqqında olan biliyini daha da zənginləşdirmiş, təcrübəsini artırmışdır. Sonra isə döyüşə yollanmış, düşmənə qarşı vuruşmağa başlamışdır. Nicat çox ürəklə, böyük cəsarətlə döyüşə atılmışdı. Uşaqlıqdan qəlbində yuva qurmuş Vətən eşqi, torpaq sevgisi ona böyük cəsarət verir, qəhrəmanlığa səsləyirdi. Ona görə də döyüş meydanında düşmənə aman vermir, qan uddururdu. Gənc vətənpərvər döyüşünün necə mərdliklə vuruşmasını onun aldığı medallardan da aydın görmək olur.

Nicat Nəsibovun Lələtəpədən başlayan döyüş yolu qanlı vuruşmalardan keçmişdir. Füzuli, Zəngilan, Qubadlı və ən nəhayət, Laçın... Laçın onun döyüş salnaməsinin sonuncu ünvanı, həyat yolunun axırıncı dayanacağı oldu.

Atası Səməd müəllim deyir:

-Oktyabrın 27-də, şəhid olan günü, səhər tezdən Nicat zəng eləmişdi. Mənimlə, anası Həmidə ilə də danışdı. Səsi çox gur gəlirdi. Tezliklə düşmənin tamamilə məhv ediləcəyini, evə döñəcəyini deyirdi. Çox təəssüf ki, o günü görmək Nicata qismət olmadı. Telefon danışığından bir neçə saat sonra snayper gülləsinə tuş gəlib şəhid oldu...

Nicat Nəsibov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrun-da**", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Cəbra-yılın azad olunmasına görə**", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "**Laçının azad olunmasına görə**", "**Qubadlının azad olunmasına görə**", 30 dekabr 2020-ci il tarixli



Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.



## Gün o gün olsun ki...



Böyük Səməd Vurğunun yazdığı, dilimizin əzbəri olmuş bu misralar qəlbimizin sarı tellərinə toxunur, hər birimizi intiqam almaq havasına kökləyirdi. Ələlxüsus da 30 ildir Qarabağ torpaqları işgal altında olduğu bir dövrdə bu misralar hər birimizin ürəyimizdən keçir, bizi torpaqlarımızın azad olunması uğrunda döyüşlərə səsləyirdi:

*Gün o gün olsun ki, qurtarsın dava,  
Dağılsın buludlar, açılsın hava.  
Alınsın düşməndən intiqam, qisas,  
Torpaq nəfəs alıb dincəlsin bir az.*

Doğrudan da, müharibələrin son qoyulmasına, sülhə səsləyən bu şeir parçası bizim gündəlik arzu və niyyətimizə çevrilmişdi. 2020-ci ilin sentyabrın 27-nə qədər. Səbr kasasının daşlığı, intiqam məqamının yetişdiyi, azadlıq şərbətinin içildiyi günə qədər.

Haqqında söhbət açdığını **Omarov Elmar Elvar oğlu** 2001-ci ilin Novruz bayramı günlərində, martın 23-də Qazax rayonunun İlkinci Şıxlı kəndində dünyaya gəlmışdı. Bu şeiri də çox eşitmışdı, 2008-ci ildən 2019-cu ilə qədər oxuduğu Şahnabat Nəsibova adına İlkinci Şıxlı kənd orta məktəbində. Kim bilir, o zaman ürəyindən nələr keçmişdi? Bilmirəm. Bəlkə də o zamanlar uşaq düşüncəsi ilə bu misralarda tərənnüm edilən arzuların, intiqam atəşinin odunu bir o qədər də dərindən hiss etməmişdi. Bəlkə də...

Amma 2019-cu ilin 3 iyulunda Azərbaycan Respublikası Səfərberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılandan sonra bu misralardakı yanğı, istək ona daha dərindən bəlli oldu. Ağcabədinin Şükürbəyli kəndində əlinə silah alıb hərbi xidmət etməyə başlayan gündən intiqam hissi ilə alışib yandı, döyüşüb torpaqlarımızı azad etmək arzusu gəlib keçdi ürəyindən. Həmin məqamı, həmin günü isə gözləməyə çox vaxt lazım olmadı.

2020-ci il sentyabr ayının 27-də ermənilərin növbəti təxribatına cavab olaraq Şanlı Azərbaycan Ordusu eks-hücumə keçdi. Elmar Omarov ön cəbhədə döyüşlərə qatılıraq düşməndən qisas almaq üçün igidliklə vuruşmağa başladı. Bir-birinin ardınca qəhrəman əsəgərlərimizlə birlikdə kəndləri, şəhərləri azad edib düşməndən təmizlədilər. Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq, şücaət göstərərək adını ölməzlər sırasına yazdırdı.

Atası Elvar kişi, anası Şövkət xanım deyirlər ki, Elmar həmişə döyüşlərdə olduğu üçün onunla tez-tez əlaqə saxlaya bilmirdik. Hər dəfə telefonla danışanda isə böyük ruh yüksəkliyi ilə danışır, hər şey yaxşı olacağını deyirdi. Qardaşları Mahmuddan, Eldardan yaşça kiçik olan Elmar böyük ürəyə sahib idi. Ona görə də döyüş meydanlarında mərdliklə vuruşurdu. Füzulinin, Xocavəndin azad olunmasında qorxmaz bir əsgər kimi onun da payı var.

Elmar Omarov sonuncu dəfə Qarabağın üzük qaşı olan Şuşanın azad olunması uğrunda döyüşdü. 8 noyabr 2020-ci ildə - Zəfər günü Elmar Omarov Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. 2001-ci ildə İkinci Şıxlı kəndindən başlayan qısa, lakin mənalı ölüm yolu həmin gün Şuşada başa çatdı. Qəhrəman döyüşü qələbə sevincini dadmadı, zəfər anını görə bilmədi.

İgid Vətən oğlu İkinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ölümün gözünə dik baxan əsgər Elmar Omarovun göstərdiyi igidlik və şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən



## *Elçin İSMAYIL*

---

sonra Prezident İlham Əliyevin imzaladığı 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını qurban vermiş Elmar Omarov kimi qəhrəman oğullarımızla fəxr edirik. Əbədilik zirvəsinə yüksəlmiş, azadlıq, müstəqillik, qəhrəmanlıq simvoluna çevrilmiş şəhidlər hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır!

Gün o gün oldu... torpaqlarımız düşmən işğalında azad edildi. Elmar Omarov isə şəhidlik zirvəsinə yüksəlib ürəklərə köcdü. Ruhun şad, məkanın cənnət olsun, igid Vətən oğlu!



## Arzuları böyük idi



Görəsən, həyatda elə bir insan varmı ki, onun arzusu olmasın? Arzusuz insan kölgəsiz ağaca bənzəyir, həyatda mövqeyi, məramı olmur. Düzdür, insanların arzu və xəyalları fərqlənir, bir arzudan başqa bir arzu yaranır. Bu da təbiidir. Zaman gəlib keçdikcə insanların arzuları da dəyişir, bir-birini əvəz edir. **Vəliyev Anar Həmzə oğlunun** da arzuları, istəkləri böyük idi.

Anar haqqında danışmağa başlayan kimi ilk cümləsində anası Fazilə xanım dedi: -Arzuları böyük idi oğlumun.

Gələcəkdə oxumaq, ev tikdirmək, maşın almaq haqqında danışar, ürəyində baş qaldıran ilk arzularını mənimlə bölüşərdi. Həmişə də diqqətlə ona qulaq asıb sevinər, fərəhlənərdim. Mənə çox bağlı idi. Hər sözümün əvvəlində ona "Can, qurban olum" deyirdim.

Ailənin böyük oğlu idi Anar. 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində dünyaya gəlmışdı. Ailənin ilk övladı olduğu üçün arzuların ilki də onunla bağlı idi. Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin birinci sinfinə getdiyi (2008-ci il) ilk gün ailədə böyük şadyanalıq olmuşdu. 2017-ci ildə orta məktəbin doqquzuncu sinfini bitirəndən sonra Anar hərbi xidmətə hazırlaşmağa başladı. "Kişi əsgərliyə gedər, Vətənə olan borcunu yerinə yetirər"- deyirdi.

Fazilə xanım şəkillərdən birinə baxıb:



- Hərbi xidmətə getməmişdən iki gün əvvəl Anarın ad günü idi, 18 yaşını qeyd edirdi, dostları ilə, sonra da evimizdə şənlik keçirdik. Şənlik həm də oğlumun hərbi xidmətə yola salınması münasibətilə idi. Nə biliydim ki... Sözünü tamamlaya bilmir.

Anar əsgərliyə getməmişdən bir qədər əvvəl özünə təzə mobil telefon alıbmış, söndürüb anasına verib deyib ki, əsgərlikdən qayıdan-dan sonra işlədərəm.

Anar Vəliyev 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən hə-qiqi hərbi xidmətə çağrıldı. Əsgərlik kişilik məktəbi idi. Anar Vəliyev bu məktəbdən alnı açıq, üzü ağ keçdi. Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsinin artilleriyasında hərbi qulluqçu - əsgər kimi xidmət etməyə başladı. Həmin dövrədə nümunəvi xidmət etməsi, verilən hərbi tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi ilə fərqləndi. Müasir silahlardan istifadə etmək qaydalarını dərindən öyrəndi, hərbi bili-yini artıraraq şanlı Azərbaycan Ordusunun mübariz əsgəri oldu.

Anar Vəliyev Vətən müharibəsində ilk döyüşə Tərtərdən başla-mış, Füzulinin, Laçının düşmənlərdən azad edilməsi uğrunda gedən qanlı vuruşmalarda fədakarlıq göstərmişdir. Hərbi əməliyyatlar za-manı yaşına uyqun olmayan mərdliklə döyüşür, düşmənə aman ver-mirdi. Talış kəndi uğrunda gedən döyüş isə Anarın sonuncu döyüşü olub. Minaatan silahdan atılan atəş nəticəsidə başından aldığı ağır qəlpə yarasından döyüş meydanında şəhid olub.

Fazılə xanım deyir:

-Anar şəhid olan günü onunla telefonla 2 dəfə danışdıq. Həmin gün danışlığıma görə rahat olmaq əvəzinə Həmzənin də, mənim də az qalırdı ki, ürəyimiz partlasın. Elə bil havamız çatmadı. Sən de-mə...bizimlə danışandan sonra Anar şəhid olubmuş.

Anar Vəliyev 9 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüslərdə düşmənin hücumunun qarşı-sını alarkən 18 yaşında qəhrəmancasına şəhid olmuşdur. Vətən mü-haribəsində iştirak edərək şəhidlik məqamına ucalan Anar Vəliyev

doğulduğu Orta Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılın 44 günlük Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi əsgər Anar Veliyevin ığidliyi də ölümündən sonra Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Anar Veliyev ölkə başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Vətən uğrunda**" və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "**Laçının azad olunmasına görə**" medalları ilə təltif olunmuşdur.

Gələcək nəsillər canlarını bu müqəddəs yolda - Vətənimizin azadlığı, xalqımızın xoşbəxtliyi uğrunda fəda edən oğul və qızlarımızı heç vaxt unutmayacaqdır. Anar Veliyev kimi ığid, vətənpərvər oğullarımız Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun, şəhidim!



## Bu gənc yaşimdə...



Bilmirəm, haqqında söhbət açdığını İlkin Əliyev "Azad bir quşdum" adlı mahnını sevirdimi? Bəlkə də bu mahniya sağlığında qulaq assa idi "Bu mahni mənə həsr olunub" deyərdi. Bilmirəm. Amma onun haqqında yazmağa başlayanda nədənsə həmin mahni səsləndi qulaqlarımızda. Mahnının sözləri xəyalımdan gəlib keçdi bir anlıq, nakam bir gəncin ömür hekayəsi kimi.

*Azad bir quşdum,  
Yuvamdan uçdum,  
Torpağa düşdüm,  
Bu gənc yaşimdə.*

Amma... Amma Əliyev **İlkin Bəxtiyar oğlu** qanad açıb uçana, böyüüb boy atana qədər heç bir körpəyə nəsib olmayacaq bir ömür yaşamışdı Qazax rayonunun Canalı kəndində, açılı və nakam bir ömür. Bu ömür dəftərinin ilk vərəqləri qayğılarla, məhrumiyyətlərlə yazılımışdı əzəlindən. İlkin dünyaya gəldiyi 26 fevral 2001-ci il tarixindən bir neçə ay sonra anasız qalmışdı. Ana qayğısı, ana nəvazişi görməmişdi uşaqlığından. Ata nənəsi Simuzər xanım sinəsinə çəkib böyütmüştü nəvəsini oğul yerinə. Onun hər qayğısına qalmış, İlkinə həm nənə, həm də ana olmuşdu. Ona görə də bu gün İlkinin yoxluğu Simuzər ananı daha çox ağrıdır, yanıb-yaxılır. Göz yaşları axıdaraq "Onsuz dayana bilmirəm" deyir.

Həyat İlkinə çox şeyi öyrətmüşdi körpəliyindən. Evin yeganə öv-

ladı olduğu üçün hər işə gedər, atasının, nənəsinin köməyinə yetərdi. İlkin 2007-ci ildə Qazax rayonunun Canalı kənd tam orta məktəbinə gedəndə nənəsi əlindən tutub aparmışdı oxumağa. Məktəbdə nizam-intizamı, verilən tapşırıqlara əməl etməsi ilə yoldaşlarından fərqlənirdi. Elə ona görə də müəllimlərin sevimliyi idi. Uşaqlıqdan idmana daha çox maraq göstərirdi, yunan-roma güləşi ilə məşğul olurdu. Bir neçə dəfə birinci yerə çıxıb medallar da almışdı.

İlkin Əliyev 2018-ci ildə orta məktəbi bitirdikdən sonra 2019-cu il 2 aprel tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. Atası Bəxtiyar danışır ki, İlkin əsgərliyə gedəndə sanki toybayram idi. Dostları çox olduğu üçün xeyli sayıda gənc gəlmışdı onu yola salmağa. Ağstafa dəmiryolu vağzalında dostları onu ciyinlərində yola saldılar hərbi xidmətə. İlkin Azərbaycan bayrağına bürünüb gülə-gülə əl eləyirdi onu yola salanlara. Həmin gün sağıllaşmışdı, özü də bilmədən vidalaşırkı doğulub boy-a-başa çatdığı torpaqla, əzizləri, doğmaları ilə. Axi, hardan biləydi... Hardan biləydi ki, bir il-dən sonra nəşri bayrağa bürünüb ciyinlərdə gətirilib torpağa tapşırıla-çaqdı bundan böyük izdihamla. Hardan biləydi...

İlkin Əliyev Bakıda "N" sayılı hərbi hissədə xidmət edirdi. Həyatda olduğu kimi əsgərlikdə də canla-başla xidmət göstərir, silah-sursatlardan istifadə qaydalarını öyrənir, əsgəri vəzifəsini layiqincə yerinə yetirirdi. O, qısa müddətdə topçu-tuşlayıcı kimi püxtələşmişdi, gözündən heç nə yayınmir, verilən istiqamətləri dəqiq nişan alırı. İlkin həm də sürücü idi. Hərbi xidmətdən önce sürücülük məktəbini oxuduğu üçün yeri gələndə hərbi maşınları da idarə edirdi.

Atası Bəxtiyar oğlu ilə sonuncu görüşünü belə xatırlayır:

-İlkinin 19 yaşı tamam olanda yanına, xidmət etdiyi hərbi hissəyə getmişdim qardaşım Çingizlə. Görüş alıb görüşdük, ad gününü təbrik elədik, gələn il 20 yaşını evimizdə keçirməyi arzuladıq.




## *Elçin İSMAYIL*

Nənəsi deyir ki, İlkin hərbi xidmətdə ola-ola ona nişan da taxmışdır. Evin tək övladı olduğu üçün tez evləndirmək istəyirdik. Toyunu görməyə elə tələsirdik ki... Amma qismət olmadı.

Vətən müharibəsi başlayandan bir neçə gün sonra İlkin Əliyevin xidmət etdiyi batareya müharibə bölgəsinə gətirilir. İlkinin döyüş yolu oktyabr ayının 2-dən Füzulidən başlayıb. Sonra bu yol Qubadlıdan, Xocavənddən, Şuşa ətrafindan, Laçından keçib. İlkin Əliyev "N" sayılı hərbi hissənin artilleriya divizionunun 1-ci batareyasının 1-ci tağımında 2-ci topun komandiri əsgər kimi düşmənin texnikasının, canlı qüvvəsinin məhv edilməsində böyük igidlilik və şücaət göstərib. O, 14 noyabr 2020-ci ildə Xocavənddə şəhid olub, Hüseynbəyli kənd qəbiristanlığında yerləşən şəhidlər xiyabanında dəfn olunub.

Əliyev İlkin Bəxtiyar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "**Vətən uğrunda**", 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "**Xocavəndin azad olunmasına görə**" medalları ilə təltif edilmişdir.



## "Yolunu gözləyirəm"



Qazax rayonunun Ağköynək kəndində ana yol gözləyir, "oğlum gələcək"- deyə. Qarşıq fikirləri yollar kimi bir-birinə calanıb gedir, getdikcə də elə hey uzanır. Amma nə yollar bitib tükənir, nə də fikir-xəyallar bir yerdə qərar tutub dayanmır. Şirinli-acılı xatirələr çözələndikcə çöhrəsi haldan-hala düşür ananın. Mahirə xanım qarşında görünən daqlara baxıb bir bayatı piçıldayırlar:

*Eləmi, ulu dağlar,  
Uluslu ulu dağlar.  
Oğlum səndə can verdi  
Göz yaşım sulu, dağlar.*

Ah çəkir. Fikirlər onu oğlunun dünyaya gəldiyi günə - 25 fevral 1989-cu ilə aparrı. Həmin gün o qədər sevinmişdi ki... Bir oğuldan sonra bir oğul da doğulmuşdu ailədə. Adını da babası Cəbrayıl kişi qoymuşdu - Alixan.

**Qaragözov Alixan Əkbər oğlu** 1996-ci ildə Ağköynək kənd tam orta məktəbin birinci sinfinə gedib təhsil almağa başladı. Məktəb il-lərində idmana daha çox maraq göstərir, karate ilə məşqul olur, yarışlarda iştirak edirdi. Hətta bir neçə dəfə çempion olub medallar da almışdı. Alixan Qaragözov 2007-ci ildə orta təhsilini başa vurduqdan sonra qarşında onu hərbi xidmət gözləyirdi. Elə həmin ilin 3 iyul tarixində Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılan Alixan Qaragözov öz vətəndaşlıq borcunu lə-

## ***Elçin İSMAYIL***

---

yaqətlə yerinə yetirməyə başladı. Xidmət dövründə Alixan hərbi sahədə çalışacağını müəyyən etdi. 1 yanvar 2009-cu ildə hərbi xidmətdən tərxis olunduqdan sonra ürəyində yaranmış arzusunu daha da qətiləşdirdi. Bu, belə də olmalı idi. Əmisi Əli Qaragözov Birinci Qarabağ mühəribəsi veteranıdır, qardaşı və 3 əmisi oğlu da hərbidə qulluq edirlər. Ona görə də evlərinə döndükdən bir qədər sonra anasına: "Mən bu formanı ömrümün axırına qədər geyinəcəyəm"-dedi. Elə də etdi.

Alixan Qaragözov 2009-cu ildə "N" sayılı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kiçik çavuş kimi xidmət etməyə başladı. Məqsədinə catdığı üçün Alixanın sevincinin həddi-hüdudu yox idi. Onun hərbi formada çəkdirdiyi şəkillərə baxanda bunu aydın şəkildə görmək olur. Hərbi sahəni özü seçdiyi üçün Alixan Qaragözov xidmətini yüksək səviyyədə həyata keçirir, vicdanla qulluq edirdi. Bunun nəticəsi idi ki, Alixan Qaragözov "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley və "Qüsusrusuz xidmətlərə görə" III dərəcəli medallarla təltif olunmuşdur.

Həyat yoldaşı Əfsanə xanım danışır ki, Alixan hərbi sahəyə çox bağlı idi. O qədər bağlı idi ki, 2020-ci il avqustun 3-də qızımız dünəyaya gələndə belə Qazaxda ola bilmədi, körpənin şəklini çəkib sonradan ona göndərdik.

Mahirə xanım deyir ki, Alixan yanvarın 14-də (2021-ci ildə) sonuncu dəfə evimizdən çıxanda bizi yaman kövrəltdi. Üç dəfə hamimizla görüşüb evdən çıxdı və bir də geri qayıtdı. Bizə son sözü "Salamat qalın, bəlkə bir də geri qayıtmadım" oldu. Sonradan gördüm ki, Alixanın şəhid olacağı ürəyinə damıbmış.

... 44 gün davam edən Vətən mühəribəsi Alixanın arzu və istəklərinə qol-qanad vermişdi. Ürəyində illərdən bəri kök atmış müqəddəs istəyi həyata keçmişdi. Şanlı Azərbaycan Ordusu müqəddəs və şərəflə vəzifəni həyata keçirərək düşməni darmadağın etmiş, müqədəs və əzəli torpaqlarımızı işgaldən azad etmişdi. İndi növbə mühən-



dis- istehkamçıların idi. Azad olunmuş torpaqlara düşmən minalar basdırılmış, olduqca təhlükəli vəziyyətə salmışdır. Bu vəzifəni həyata keçirmək üçün istehkamçılar fəaliyyətə başladılar.

Yanvarın 21-də Alixan Qaragözovun tabe olduğu böülüyü (2021-ci il) Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə gətirdilər. Burada onlar əraziləri minalardan təmizləməyə başladılar. "N" sayılı hərbi hissənin mühəndis-istehkam böülüünün manqa komandiri, kiçik çavuş Alixan Qaragözov üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, azad edilmiş əraziləri minalardan təmizlədikcə rahat nəfəs alırı. Çünkü təmizləmə əməliyyatı bu torpaqlarda həyata keçiriləcək tikinti-quruculuq işlərinin başlanması demək idi. Alixan Qaragözov yanvarın 28-də döyük təminatı ilə bağlı xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmışdır.

Mahirə xanım deyir ki, bilirom ki, Alixan gəlməyəcək. Amma yenə də yolunu gözləyirəm.

*Buludlar qaraldı gəl,  
Dağları qar aldı gəl.  
Yolunu gözləməkdən,  
Gözlərim saraldı, gəl.*



## YARAMA TORPAQ TÖKÜN...

Əriməli, yanmalı pərvanələr şam üçün,  
Bu sözlər qanun olsun gərək hər adam üçün,  
Dizinizə döyməyin, qan verən yaram üçün,  
Mən ayağa qalxacam, yarama torpaq tökün!

Gərək bu gün poladdan qolum-qanadım olsun,  
Vətənin dar günləri məhşər saatım olsun!  
Vətənin qarşısında bu əsgər andım olsun:  
Mən ayağa qalxacam, yarama torpaq tökün!

Bəsdi deyib ağladım, yoxdu bir kəsim deyə,  
Qoymaram borclu qalib ruhum tələssin göyə?  
Anamın göz yaşları bir yolluq kəssin deyə,  
Mən ayağa qalxacam, yarama torpaq tökün!

Bu səs əsgər səsidi, ürəkdən gəlir, bilin!  
Yatmış baxtım, iqbalmış, oyanıb gülür, bilin.  
Qoy o qız da durmasın, elə boynu büklü,  
Mən ayağa qalxacam, yarama torpaq tökün!

Qan itirə-itirə elə bil qan tapmışam,  
Allahdan nazil olan Quran, iman tapmişam.  
Bütün dərdləri yenən təzə dərman tapmişam,  
Mən ayağa qalxacam, yarama torpaq tökün!



## M Ü N D Ə R İ C A T

Şanlı Zəfər .....	4
"Rəşadət" ordenli kapitan .....	11
Doğum gündündə şəhid oldu .....	15
Bir oğul tanıyıram... .....	18
Arzusu general olmaq idi .....	22
22 yaşı yenicə tamam olmuşdu.. .....	26
Tibb xidməti leytenantı .....	30
Döyüşə könüllü getmişdi .....	34
"Özü "tarixi" qurtarmışdı, adını da tarixə yazdı" .....	38
Onun ən böyük arzusu .....	42
"Əjdaha" ləqəbli kəşfiyyatçı .....	46
"Biz qələbə çalacağıq" .....	50
"Biz qisası övladlarımıza qoymamalıyıq" .....	53
Təki Vətən sağ olsun! .....	56
Atasının yolu ilə .....	59



Şəhid anasına göndərilən məktub .....	62
"Torpağı özüm alacağam" .....	66
"Qapımızdan bayraq asın, tezliklə qayıdacağam" .....	69
Tank komandiri .....	72
"Yaralandığımı anama bildirmeyin" .....	76
Ləqəbi "Qara qartal" idi .....	79
"Kəşfiyyatçı olduğunu şəhid olandan sonra bildik" .....	82
Əbədi ömrün başlanğıcı .....	85
Hər açılan səhər... .....	88
Qələbəyə bir gün qalmış .....	91
"Öldü var, döndü yoxdur" .....	95
Müqəddəs amallar uğrunda .....	98
Güllə onu tutmurdu .....	101
"Aldığımız torpaqlara sizi özüm aparacağam" .....	104
Atasız böyümüşdü... .....	107
Qardaşına oxşamaq istəyirdi .....	110
Vətən sevgisi .....	113
Haqq savaşına çıxan oğul .....	117
Həmişə irəlidə gedirdi .....	120
"Mən Vətənin oğluyam" .....	123
"O gün yuxuma girmişdi" .....	126
"Ana, əgər şəhid olsam, ağlama" .....	129
Ürəklərdə yaşayacaq .....	132



Hərbçi olmağı qərara almışdı...	135
"Qiymazdı ki, mən ağlayım"	138
"Mənim atam şəhid olub, ölməyib"	141
Qorxu nə olduğunu bilmirdi	144
Irəli getməyə can atırdı	147
19 yaşı var idi	150
Alnímiza nə yazılıbsa...	153
"Torpağı alıb qayıdacağıq"	156
Əsgər kimi cəbhəyə getdi, qəhrəman oldu	160
Gün o gün olsun ki...	164
Arzuları böyük idi	167
Bu gənc yaşında...	170
"Yolunu gözləyirəm"	173



**Elçin İsmayıł**  
*(Elçin Məcid oğlu Məmmədov)*

**Şeirlərin müəllifi Əməkdar  
incəsənət xadimi Barat Vüsaldır.**

*Komüter yiğicisi: **M.Abbasova**  
Korrektor: **C.Salmanqızı**  
Dizayn: **D.Z.Abbasov***

Yığılmağa verilmişdir: 15.01.2021  
Çapa imzalanmışdır: 04.03.2021  
Kağız formatı: 60x84 1/16  
Fiziki çap vərəqi: 11  
Tiraj: 500